

TEST: 3401#01#Y15#01 (500)

Test	3401#01#Y15#01 (500)
Fənn	3401 - Beynəlxalq standartlaşdırma və sertifikatlaşdırma
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	40
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: ISO təşkilatı neçənci ildə yaradılmışdır? (Çəki: 1)

- ☐ 1901
☐ 1906
☒ 1946
☐ 1951
☐ 1957

Sual: Hər ölkədən standartlaşdırma üzrə neçə təşkilat ISO-nun üzvü ola bilər? (Çəki: 1)

- ☒ bir
☐ ən azı iki

- ☐ üç
 - ☐ dörd
 - ☐ ISO açıq təşkilatdır, istənilən sayda
-

Sual: Aşağıdakılardan hansı ISO-ya üzvlüyün formasıdır? (Çəki: 1)

- ☐ rəhbəredən üzv
 - ☐ assosiasiya edən üzv
 - ☐ əlaqələndirici üzv
 - ☐ komissiya-üzv
 - ☒ komitə-üzv
-

Sual: Aşağıdakılardan hansı ISO-ya üzvlüyün formasıdır? (Çəki: 1)

- ☐ rəhbəredən üzv
 - ☐ assosiasiya edən üzv
 - ☐ əlaqələndirici üzv
 - ☒ müxbir üzv
 - ☐ komissiya-üzv
-

Sual: Aşağıdakılardan hansı ISO-nun rəhbəredici orqanı deyildir? (Çəki: 1)

- ☐ Baş Məclis
 - ☐ Şura
 - ☐ Şura komitələri
 - ☐ Beynəlxalq katiblik
 - ☒ Məsləhət Komitəsi
-

Sual: Aşağıdakılardan hansı ISO-nun rəhbəredici orqanlarına aiddir? (Çəki: 1)

- ☒ Baş Məclis
 - ☐ Baş Şura
 - ☐ Mərkəzi Komitə
 - ☐ Apellyasiya Komissiyası
 - ☐ Məşvərət Şurası
-

Sual: Aşağıdakılardan hansı ISO-nun əsas rəsmi şəxsləri siyahısına aid deyildir? (Çəki: 1)

- ☐ Prezident
 - ☐ Vitse-prezident
 - ☒ Baş müşavir
 - ☐ Xəzinədar
 - ☐ Baş katib
-

Sual: Aşağıdakılardan hansı ISO-nun əsas rəsmi şəxsləri siyahısına aid deyildir? (Çəki: 1)

- ☐ Prezident
- ☐ Vitse-prezident
- ☐ Xəzinədar

- ☒ Sədr
 - ☐ Baş katib
-

Sual: ISO-nun ali qanunverici orqanı hansıdır? (Çəki: 1)

- ☒ Baş Məclis
 - ☐ Baş Şura
 - ☐ Mərkəzi Komitə
 - ☐ Apellyasiya Komissiyası
 - ☐ Məşvərət Şurası
-

Sual: ISO-nun Baş Məclisi hansı müddətdən bir çağrılır? (Çəki: 1)

- ☐ ilə bir dəfə
 - ☐ iki ildən bir
 - ☒ üç ildən bir
 - ☐ dörd ildən bir
 - ☐ beş ildən bir
-

Sual: Aşağıdakılardan hansı ISO Şurasının tərkibinə daxil deyildir? (Çəki: 1)

- ☐ 18 komitə-üzvün nümayəndəsi
 - ☐ Prezident
 - ☐ Vitse-prezident
 - ☐ Xəzinədar
 - ☒ Baş ekspert
-

Sual: Aşağıdakılardan hansı ISO-nun Şura komitəsidir? (Çəki: 1)

- ☐ Maliyyə komitəsi
 - ☐ Birləşmiş proqram komitəsi
 - ☐ Təhlükəsizlik üzrə məsləhət komitəsi
 - ☐ İnformasiya texnikası üzrə əlaqələndirici komitə
 - ☒ Plan komitəsi
-

Sual: Aşağıdakılardan hansı ISO-nun Şura komitəsidir? (Çəki: 1)

- ☐ Maliyyə komitəsi
 - ☒ Standart nümunələr üzrə komitə
 - ☐ Təhlükəsizlik üzrə məsləhət komitəsi
 - ☐ Xarici audit üzrə komitə
 - ☐ İnformasiya texnologiyaları üzrə komitə
-

Sual: Aşağıdakılardan hansı ISO-nun Şura komitəsidir? (Çəki: 1)

- ☐ Birləşmiş proqram komitəsi
 - ☐ Daxili audit üzrə komitə
 - ☒ Standartlaşdırmanın elmi prinsiplərini öyrənmək üzrə komitə
 - ☐ İnformasiya texnikası üzrə əlaqələndirici komitə
 - ☐ Təhlükəsizlik üzrə məsləhət komitəsi
-

Sual: Aşağıdakılardan hansı ISO-nun Şura komitəsi deyildir? (Çəki: 1)

- ☐ Standartlaşdırmanın elmi prinsiplərini öyrənmək üzrə komitə
 - ☒ Standartlaşdırma üzrə komitə
 - ☐ Məhsulun standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitə
 - ☐ Standart nümunələr üzrə komitə
 - ☐ İnkişaf etməkdə olan ölkələrə yardım komitəsi
-

Sual: Aşağıdakılardan hansı ISO-nun texniki fəaliyyətini həyata keçirir? (Çəki: 1)

- ☒ texniki komitələr
 - ☐ texniki bürolar
 - ☐ texniki qruplar
 - ☐ texniki işçilər
 - ☐ texniki şöbələr
-

Sual: ISO-nun texniki komitələrinin fəaliyyət sahəsini hansı orqan təsdiq edir? (Çəki: 1)

- ☐ Baş Məclis
 - ☒ Şura
 - ☐ İcraiyyə komitəsi
 - ☐ Beynəlxalq katiblik
 - ☐ Texniki büro
-

Sual: ISO-nun texniki komitələrinin işində iştirak edən komitə-üzvlər üçün neçə status müəyyənləşdirilmişdir? (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: ISO standartlarının layihəsinin qəbul edilməsi üçün komitə-üzvlərin ən az neçə faizi onun leyhinə səs verməlidir? (Çəki: 1)

- ☐ 60
 - ☐ 65
 - ☐ 70
 - ☒ 75
 - ☐ 80
-

Sual: ISO-nun əsas işçi dilləri hansılardır? (Çəki: 1)

- ☐ ingilis, fransız və alman
 - ☒ ingilis və fransız
 - ☐ ingilis və rus
 - ☐ ingilis, rus və alman
 - ☐ ingilis, fransız və çin
-

Ad	0102
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Hansı tarix «Beynəlxalq standartlaşdırma günü» adlanır? (Çəki: 1)

- ☐ 08 fevral
- ☐ 17 aprel
- ☐ 25 iyul
- ☒ 14 oktyabr
- ☐ 12 dekabr

Sual: ISO təşkilatının əsas vəzifəsi nədir? (Çəki: 1)

- ☐ normativ sənədlərin sayını artırmaqdır
- ☐ iqtisadiyyatı inkişaf etdirməkdir
- ☒ standartlaşdırmanın inkişafına kömək etməkdir
- ☐ standartlaşdırmanı sertifikatlaşdırma ilə əlaqələndirməkdir
- ☐ sertifikatlaşdırmanı inkişaf etdirməkdir

Sual: Aşağıdakılardan hansı ISO-nun rəhbəredici orqanlarına aiddir? (Çəki: 1)

- ☐ Apellyasiya Komissiyası
- ☐ Baş Şura
- ☐ Mərkəzi Komitə
- ☒ Şura
- ☐ Məşvərət Şurası

Sual: Aşağıdakılardan hansı ISO-nun rəhbəredici orqanlarına aiddir? (Çəki: 1)

- ☐ Apellyasiya Komissiyası
- ☐ Baş Şura
- ☒ Beynəlxalq katiblik
- ☐ Mərkəzi Komitə
- ☐ Məşvərət Şurası

Sual: Aşağıdakılardan hansı ISO-nun əsas rəsmi şəxsləri siyahısına aid deyildir? (Çəki: 1)

- ☐ Prezident
- ☐ Vitse-prezident
- ☐ Baş katib
- ☐ Xəzinədar
- ☒ Komitə sədri

Sual: Aşağıdakılardan hansı ISO-nun əsas rəsmi şəxsləri siyahısına aid deyildir? (Çəki: 1)

- ☐ Prezident
 - ☐ Vitse-prezident
 - ☒ Baş ekspert
 - ☐ Baş katib
 - ☐ Xəzinədar
-

Sual: ISO-nun Baş Məclisi kimlərdən təşkil olunur? (Çəki: 1)

- ☒ Bütün komitə-üzlərin nümayəndələrindən
 - ☐ Bütün müxbir üzlərin nümayəndələrindən
 - ☐ 18 komitə-üzlərin nümayəndələrindən
 - ☐ 11 komitə-üzlərin nümayəndələrindən
 - ☐ Bütün aktiv üzlərdən
-

Sual: Aşağıdakılardan hansı ISO Şurasının tərkibinə daxil deyildir? (Çəki: 1)

- ☐ Prezident
 - ☐ Vitse-prezident
 - ☐ Xəzinədar
 - ☒ Baş katib
 - ☐ 18 komitə-üzvün nümayəndəsi
-

Sual: Aşağıdakılardan hansı ISO Şurasının tərkibinə daxil deyildir? (Çəki: 1)

- ☐ 18 komitə-üzvün nümayəndəsi
 - ☐ Prezident
 - ☐ Vitse-prezident
 - ☒ Baş müşavir
 - ☐ Xəzinədar
-

Sual: ISO-nun İcraiyyə komitəsinə kim rəhbərlik edir? (Çəki: 1)

- ☐ Prezident
 - ☒ Vitse-prezident
 - ☐ Baş katib
 - ☐ Baş katibin müavini
 - ☐ Baş icraçı
-

Sual: ISO-nun İcraiyyə komitəsinə neçə komitə-üzv daxildir? (Çəki: 1)

- ☐ 3
 - ☐ 7
 - ☐ 11
 - ☒ 12
 - ☐ 18
-

Sual: Aşağıdakılardan hansı ISO-nun Şura komitəsidir? (Çəki: 1)

- ☒ Məhsulun standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitə
 - ☐ Standartlaşdırma üzrə komitə
 - ☐ Təhlükəsizlik üzrə məsləhət komitəsi
 - ☐ İnformasiya texnikası üzrə əlaqələndirici komitə
 - ☐ Maliyyə komitəsi
-

Sual: Aşağıdakılardan hansı ISO-nun Şura komitəsidir? (Çəki: 1)

- ☐ Maliyyə komitəsi
 - ☐ Birləşmiş proqram komitəsi
 - ☒ İstehlakçıların maraqlarının müdafiəsi üzrə komitə
 - ☐ İnformasiya texnikası üzrə əlaqələndirici komitə
 - ☐ Təhlükəsizlik üzrə məsləhət komitəsi
-

Sual: Aşağıdakılardan hansı ISO-nun Şura komitəsidir? (Çəki: 1)

- ☐ İnzibati komitə
 - ☐ Birləşmiş proqram komitəsi
 - ☐ Təhlükəsizlik üzrə məsləhət komitəsi
 - ☐ İnformasiya texnikası üzrə əlaqələndirici komitə
 - ☒ Elmi-texniki informasiya üzrə komitə
-

Sual: Aşağıdakılardan hansı ISO-nun Şura komitəsidir? (Çəki: 1)

- ☒ İnkişaf etməkdə olan ölkələrə yardım komitəsi
 - ☐ İnformasiya texnikası üzrə əlaqələndirici komitə
 - ☐ Məhsulun keyfiyyətinin qiymətləndirilməsi üzrə komitə
 - ☐ Birləşmiş proqram komitəsi
 - ☐ Maliyyə komitəsi
-

Sual: Aşağıdakılardan hansı ISO-nun Şura komitəsi deyildir? (Çəki: 1)

- ☐ Məhsulun standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitə
 - ☐ Plan komitəsi
 - ☐ Standartlaşdırmanın elmi prinsiplərini öyrənmək üzrə komitə
 - ☐ Elmi-texniki informasiya üzrə komitə
 - ☒ Birləşmiş proqram komitəsi
-

Sual: Aşağıdakılardan hansı ISO-nun Şura komitəsi deyildir? (Çəki: 1)

- ☐ Elmi-texniki informasiya üzrə komitə
 - ☐ İnkişaf etməkdə olan ölkələrə yardım komitəsi
 - ☐ Məhsulun standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitə
 - ☒ Təhlükəsizlik üzrə məsləhət komitəsi
 - ☐ Plan komitəsi
-

Sual: Aşağıdakılardan hansı ISO-nun Şura komitəsi deyildir? (Çəki: 1)

- ☐ İnkişaf etməkdə olan ölkələrə yardım komitəsi
- ☐ İstehlakçıların maraqlarının müdafiəsi üzrə komitə

- ☒ İnformasiya texnologiyaları üzrə komitə
- ☐ Məhsulun standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitə
- ☐ Elmi-texniki informasiya üzrə komitə

Sual: Aşağıdakılardan hansı ISO-nun Şura komitəsi deyildir? (Çəki: 1)

- ☐ Elmi-texniki informasiya üzrə komitə
- ☒ Daxili və xarici audit üzrə komitə
- ☐ Standart nümunələr üzrə komitə
- ☐ İnkişaf etməkdə olan ölkələrə yardım komitəsi
- ☐ İstehlakçıların maraqlarının müdafiəsi üzrə komitə

Sual: Aşağıdakılardan hansı ISO-nun Şura komitəsi deyildir? (Çəki: 1)

- ☒ Maliyyə komitəsi
- ☐ Plan komitəsi
- ☐ Standart nümunələr üzrə komitə
- ☐ Elmi-texniki informasiya üzrə komitə
- ☐ İstehlakçıların maraqlarının müdafiəsi üzrə komitə

Sual: Aşağıdakılardan hansı ISO-nun Şura komitəsi deyildir? (Çəki: 1)

- ☐ Məhsulun standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitə
- ☐ İnkişaf etməkdə olan ölkələrə yardım komitəsi
- ☒ İnzibati komitə
- ☐ Plan komitəsi
- ☐ Standartlaşdırmanın elmi prinsiplərini öyrənmək üzrə komitə

Sual: ISO-nun texniki komitələri nə zaman yarımkomitələrə bölünür? (Çəki: 1)

- ☒ texniki komitələrin həll etdiyi məsələlər geniş olduqda
- ☐ texniki komitələrin həll etdiyi məsələlər məhdud olduqda
- ☐ texniki komitələrin aktiv üzvlərinin sayı çox olduqda
- ☐ texniki komitələrin müşahidəçi üzvlərinin sayı çox olduqda
- ☐ texniki komitələrdə aktiv və müşahidəçi üzvlər olduqda

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: ISO-nun Şurası hansı müddət üçün seçilir? (Çəki: 1)

- ☐ 1 il
- ☐ 2 il

- ☒ 3 il
 - ☐ 4 il
 - ☐ 5 il
-

Sual: ISO Şurasının iclası hansı müddətdən bir keçirilir? (Çəki: 1)

- ☐ hər yarım ildə
 - ☒ ildə bir dəfədən gec olmayaraq
 - ☐ iki ildən bir
 - ☐ iki ildə bir dəfədən gec olmayaraq
 - ☐ üç ildən bir
-

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Hər ölkədən neçə milli komitə BEK-in üzvü ola bilər? (Çəki: 1)

- ☒ Bir
 - ☐ Ən azı iki
 - ☐ Üç
 - ☐ Dörd
 - ☐ BEK açıq təşkilatdır, istənilən sayda
-

Sual: Aşağıdakılardan hansı BEK-ə üzvlüyün formasıdır? (Çəki: 1)

- ☐ rəhbərdən üzv
 - ☐ icraədən üzv
 - ☐ əlaqələndirici üzv
 - ☐ komissiya-üzv
 - ☒ komitə-üzv
-

Sual: Aşağıdakılardan hansı BEK-ə üzvlüyün formasıdır? (Çəki: 1)

- ☐ rəhbərdən üzv
 - ☒ assosiasiya edilən üzv
 - ☐ aktiv üzv
 - ☐ müxbir üzv
 - ☐ komissiya-üzv
-

Sual: Aşağıdakılardan hansı BEK-in ali rəhbəredici orqanıdır? (Çəki: 1)

- ☐ Beynəlxalq katiblik
- ☐ Baş Məclis

- ☒ Şura komitələri
 - ☐ Şura
 - ☐ Məsləhət Komitəsi
-

Sual: Aşağıdakılardan hansı BEK-in təşkilati strukturuna aid deyildir? (Çəki: 1)

- ☒ Baş Məclis
 - ☐ Şura
 - ☐ Mərkəzi büro
 - ☐ Texniki komitələr
 - ☐ İcraiyyə komitəsi
-

Sual: Aşağıdakılardan hansı BEK-in təşkilati strukturuna aid deyildir? (Çəki: 1)

- ☐ İcraiyyə komitəsi
 - ☐ Texniki komitələr
 - ☒ Apellyasiya Komissiyası
 - ☐ Mərkəzi büro
 - ☐ Şura
-

Sual: Aşağıdakılardan hansı BEK-in təşkilati strukturuna aiddir? (Çəki: 1)

- ☐ Məşvərət Şurası
 - ☐ Mərkəzi komitə
 - ☐ Baş Şura
 - ☐ Apellyasiya Komissiyası
 - ☒ İcraiyyə komitəsi
-

Sual: Aşağıdakılardan hansı BEK-in təşkilati strukturuna aiddir? (Çəki: 1)

- ☒ Texniki komitələr
 - ☐ Apellyasiya Komissiyası
 - ☐ Mərkəzi komitə
 - ☐ Baş Şura
 - ☐ Məşvərət Şurası
-

Sual: Aşağıdakılardan hansı BEK-in təşkilati strukturuna aiddir? (Çəki: 1)

- ☐ Məşvərət Şurası
 - ☒ Şura
 - ☐ Baş məclis
 - ☐ Mərkəzi komitə
 - ☐ Apellyasiya Komissiyası
-

Sual: Aşağıdakılardan hansı BEK-in təşkilati strukturuna aiddir? (Çəki: 1)

- ☐ Məşvərət Şurası
- ☐ Apellyasiya Komissiyası
- ☐ Baş Şura
- ☐ Mərkəzi komitə

Sual: BEK-in prezidenti hansı müddət üçün seçilir? (Çəki: 1)

- ☐ 1 il
 - ☐ 2 il
 - ☒ 3 il
 - ☐ 4 il
 - ☐ 5 il
-

Sual: Aşağıdakılardan hansı BEK Şurası İcraiyyə komitəsinin tərkibinə daxild deyildir? (Çəki: 1)

- ☐ Prezident
 - ☐ Vitse-prezident
 - ☐ Xəzinədar
 - ☐ Baş katib
 - ☒ Baş icraçı
-

Sual: BEK-in komitə-üzvləri təşkilatda maliyyə fəaliyyətinə görə neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: BEK standartlarının layihəsinin qəbul edilməsi üçün milli komitələrin ən az neçə faizi onun leyhinə səs verməlidir? (Çəki: 1)

- ☐ 60
 - ☐ 65
 - ☐ 70
 - ☐ 75
 - ☒ 80
-

Sual: BEK-in əsas rəsmi dilləri hansılardır? (Çəki: 1)

- ☐ ingilis, fransız və alman
 - ☐ ingilis, rus və alman
 - ☒ ingilis, fransız və rus
 - ☐ ingilis və fransız
 - ☐ ingilis və rus
-

BÖLMƏ: 0203

Ad	0203
Suallardan	7
Maksimal faiz	7

Sual: BEK-in əsas vəzifəsi nədir? (Çəki: 1)

- ☐ Elektrotexnika sahəsində normativ sənədlərin sayını artırmaqdır
- ☒ Elektrotexnika sahəsində milli standartların unifikasiyasına və koordinasiyasına kömək etməkdir
- ☐ Elektronikanın inkişafına kömək etməkdir
- ☐ Sertifikatlaşdırmanı inkişaf etdirməkdir
- ☐ Standartlaşdırmanı sertifikatlaşdırma ilə əlaqələndirməkdir

Sual: Aşağıdakılardan hansı BEK-in təşkilati strukturuna aid deyildir? (Çəki: 1)

- ☐ Şura
- ☐ İcraiyyə komitəsi
- ☐ Mərkəzi büro
- ☒ Məşvərət Şurası
- ☐ Texniki komitələr

Sual: Aşağıdakılardan hansı BEK-in əsas rəsmi şəxsləri siyahısına aid deyildir? (Çəki: 1)

- ☐ Prezident
- ☐ Vitse-prezident
- ☐ Baş katib
- ☐ Xəzinədar
- ☒ Komitə sədri

Sual: Aşağıdakılardan hansı BEK-in əsas rəsmi şəxsləri siyahısına aid deyildir? (Çəki: 1)

- ☐ Prezident
- ☐ Vitse-prezident
- ☐ Baş katib
- ☐ Xəzinədar
- ☒ Baş müşavir

Sual: Aşağıdakılardan hansı BEK standartlarının işlənilib hazırlanmasını həyata keçirir? (Çəki: 1)

- ☐ texniki şöbələr
- ☐ texniki bürolar
- ☒ texniki komitələr
- ☐ texniki işçilər
- ☐ texniki qruplar

Sual: BEK-də B qrupuna aid komitə-üzvün fərdi üzvlük haqqı BEK-ə daxil olan üzvlük haqlarının ümumi məbləğinin neçə faizini təşkil edir? (Çəki: 1)

- ☐ 7 %-dən çox

- ☒ 1-6,99 %
- ☐ 1%-ə kimi
- ☐ 0,5-1 %
- ☐ 0,5 %-ə kimi

Sual: BEK-də «altı ay qaydası»nın mahiyyəti necədir? (Çəki: 1)

- ☒ standart layihəsinə səsvermə müddəti 6 ay müəyyən edilir
- ☐ standart layihəsinin işlənmə müddəti 6 ay müəyyən edilir
- ☐ standart layihəsinin müzakirəsinə 6 ay müddət verilir
- ☐ standartın işlənməsi üçün texniki tapşırıqın hazırlanmasına 6 ay müddət verilir
- ☐ düzgün cavab yoxdur

Bölmə: 0302

Ad	0302
Suallardan	27
Maksimal faiz	27
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: BMT-nin Avropa iqtisadi komissiyası neçənci ildə yaradılmışdır? (Çəki: 1)

- ☒ 1947-ci ildə
- ☐ 1948-ci ildə
- ☐ 1949-ci ildə
- ☐ 1950-ci ildə
- ☐ 1951-ci ildə

Sual: 1951-ci ildə BMT-nin İqtisadi və sosial şurası nəyi təyin etdi? (Çəki: 1)

- ☐ Standartlaşdırma üzrə işlərin hökumət səviyyəsində koordinasiyası üçün orqanın və ya vəzifəli şəxsin təyin edilməsini
- ☐ standartlaşdırma üzrə AIK-in Siyahısına görə başlıca istiqamətlərdə standartlaşdırmanın həyata keçirilməsinə hökumətin köməklik göstərməsini
- ☐ AIK-in səlahiyyətlərinin qeyri-müəyyən müddətə uzadılmasını
- ☒ BMT çərçivəsində dövlətlərin iqtisadi əməkdaşlığının inkişafı kimi onun fəaliyyətinin əsas istiqamətlərini
- ☐ ahəngdarlaşdırılmamış normativ sənədlərə görə beynəlxalq ticarətdə yaranmış texniki maneələrin aradan qaldırılmasını

Sual: AIK-in üzvləri olan ölkələrdən başqa, onun işində müşahidəçi və ya məsləhətçi kimi BMT-nin üzvü olan istənilən ölkə iştirak edə bilərmi? (Çəki: 1)

- ☐ edə bilməz
- ☒ edə bilər
- ☐ etməli deyil
- ☐ məşvərətçi səsle iştirak etməlidir

Sual: BMT AIK-in standartlaşdırma sahəsində başlıca vəzifəsi nədən ibarətdir ? (Çəki: 1)

- ☐ xalqların həyat səviyyəsinin yüksəldilməsi, istehsalatın səmərəliliyinin
 - ☐ müharibədə zərərçəkmiş ölkələrə yardım etməkdən
 - ☐ Ümumdünya səhiyyə təşkilatı (ÜST) ilə birgə yeyinti məhsullarına beynəlxalq standartlar yaratmaqdır
 - ☐ bütün xalqların ən yüksək sağlamlıq səviyyəsinə nail olmaqdan
 - ☒ hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətlərini işləyib hazırlamaqdan
-

Sual: AIK-in növbədənənar 45-ci sessiyasında Standartlaşdırma sahəsində nə yaradıldı? (Çəki: 1)

- ☒ siyasət məsələləri üzrə işçi qrupu
 - ☐ standartlaşdırma sahəsində siyasət haqqında Təvsiyələr kompleksi
 - ☐ AIK-in səlahiyyətlərinin qeyri-müəyyən müddətə uzadılmasını
 - ☐ elmi-texniki əməkdaşlığa köməklik etməyi
 - ☐ hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətləri
-

Sual: Neçənci ildə Standartlaşdırma sahəsində siyasət məsələləri üzrə işçi qrupu yaradıldı? (Çəki: 1)

- ☐ 1988-ci ildə
 - ☐ 1989-cu ildə
 - ☒ 1990-cı ildə
 - ☐ 1991-ci ildə
 - ☐ 1992-ci ildə
-

Sual: AIK-in İşçi qrupunun standartlaşdırma üzrə hazırladığı başlıca istiqamətlər kimlərə aiddir?. (Çəki: 1)

- ☐ ABŞ-na aiddir
 - ☐ MDB dövlətlərinə aiddir
 - ☐ Yaxın Şərq ölkələrinə aiddir
 - ☐ Avropa Surasına aiddir
 - ☒ mahiyyətə dünyanın bütün ölkələrinə aiddir
-

Sual: Təvsiyələr kompleksi standartlaşdırmanın ən başlıca istiqamətləri və məsələləri olan nəyi təyin edir? (Çəki: 1)

- ☐ siyasət məsələləri üzrə işçi qrupu
 - ☐ standartlaşdırma sahəsində siyasət haqqında Təvsiyələr kompleksi
 - ☐ AIK-in səlahiyyətlərinin qeyri-müəyyən müddətə uzadılmasını
 - ☒ elmi-texniki əməkdaşlığa köməklik etməyi
 - ☐ hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətlərini
-

Sual: Siyahıda standartlaşdırılması nəzərdə tutulan neçə bölmə göstərilmişdir: (Çəki: 1)

- ☐ 3

- ☐ 6
 - ☐ 9
 - ☐ 12
 - ☒ 15
-

Sual: ALK nəyi tövsiyə edir? (Çəki: 1)

- ☐ standartların milli və beynəlxalq səviyyələrdə işlənməsi üzrə fəaliyyəti koordinasiya etməyi
 - ☐ Milli səviyyədə işlənməsi üzrə fəaliyyəti koordinasiya etməyi
 - ☒ Beynəlxalq səviyyədə işlənməsi üzrə fəaliyyəti koordinasiya etməyi
 - ☐ Regijnal səviyyədə işlənməsi üzrə fəaliyyəti koordinasiya etməyi
 - ☐ İctimai birliklər səviyyəsində işlənməsi üzrə fəaliyyəti koordinasiya etməyi
-

Sual: Hökumətlərə beynəlxalq standartlaşdırma üzrə fəaliyyətdə müəyyən prinsiplərə riayət edilməsi üçün tədbir görmələri hansı səviyyədə təklif olunur? (Çəki: 1)

- ☐ Dövlət səviyyəsində
 - ☐ Milli səviyyədə
 - ☒ Beynəlxalq səviyyədə
 - ☐ Regijnal səviyyədə
 - ☐ İctimai birliklər səviyyəsində
-

Sual: Hökumətlərə beynəlxalq standartlaşdırma üzrə fəaliyyətdə müəyyən prinsiplərə riayət edilməsinə hansı tədbirlər aiddir? (Çəki: 1)

- ☐ səhiyyə xidmətinin inkişafı, xəstəliyin profilaktikası və onunla mübarizə, səhiyyə üzrə geniş kadr ehtiyatının yaradılması, ətraf mühitin sağlamlaşdırılması
 - ☐ heyvanların kəsilməsinə qədər və ondan sonra yoxlama qaydaları toplusu, gigiyenik qaydalar, təzə, konservləşdirilmiş və dondurulmuş məhsulların, həmçinin natural mineral suların saxlanma qaydaları
 - ☐ məhsulun tərkibi, əlavələr, çirkləndiricilər, mineral gübrə qalıqları, gigiyena, nümunələrin götürülməsi, analizi, etiketləşdirmə
 - ☒ standartın işlənməsinə başlamamışdan əvvəl verilmiş sahədə mövcud standartlar üzrə zəruri informasiyanın toplanması və təhlili, mümkün qədər yeni standartların yaradılması zamanı beynəlxalq səviyyədə regional səviyyəyə doğru hərəkət etmək prinsipi
 - ☐ beynəlxalq standartların siyahısı, tövsiyə xarakterli əsasnamələr, həmçinin yeyinti məhsullarının qidalılıq keyfiyyəti və gigiyenası, mikrobioloji normalar, əmtəə görünüşü, etiketləşdirilməsi və s. üzrə tövsiyələr
-

Sual: Standartlaşdırma sahəsində siyasət məsələləri üzrə işçi qrupu ilə yanaşı Standartlaşdırma, sertifikatlaşdırma, keyfiyyət problemləri ilə hansı orqanlar məşğul olmur? (Çəki: 1)

- ☐ Kənd təsərrüfatı komitəsi (kənd təsərrüfatı məhsullarının standartlaşdırılması və sertifikatlaşdırılması)
- ☐ Meşə təsərrüfatı komitəsi (meşə əmtəə mallarının standartlaşdırılması, keyfiyyətinə nəzarət və sertifikatlaşdırılması),
- ☐ Yaşayış məntəqələri üzrə komitə (inşaat məhsullarının vahid keyfiyyət normalarının qəbul edilməsi haqqında sazişlər),

- ☐ nəqliyyat vasitələrinin omoloqasiyası üzrə BMT AIK-in Qaydalarını işləyib hazırlayan Nəqliyyat üzrə komissiya
 - ☒ İctimai birliklərin regional səviyyəyə doğru hərəkəti
-

Sual: BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı (FAO) neçənci ildə yaradılmışdır? (Çəki: 1)

- ☐ 1940-cı ildə
 - ☒ 1945-ci ildə
 - ☐ 1950-ci ildə
 - ☐ 1955-ci ildə
 - ☐ 1960-cı ildə
-

Sual: Onun üzvləri neçə dövlətdir? (Çəki: 1)

- ☐ 140-a yaxın
 - ☐ 150-yə yaxın
 - ☒ 160-a yaxın
 - ☐ 170-ə yaxın
 - ☐ 180-a yaxın
-

Sual: FAO təşkilatı 1945-ci ildə nə kimi yaradılmışdır? (Çəki: 1)

- ☐ İSO-nun dövlətlərarası ixtisaslaşdırılmış təşkilatı kimi
 - ☐ BEK-in dövlətlərarası ixtisaslaşdırılmış təşkilatı kimi
 - ☐ ÜST-ün dövlətlərarası ixtisaslaşdırılmış təşkilatı kimi
 - ☐ «Kodeks Alimentaris»-in dövlətlərarası ixtisaslaşdırılmış təşkilatı kimi
 - ☒ BMT-nin dövlətlərarası ixtisaslaşdırılmış təşkilatı kimi
-

Sual: Ümumdünya səhiyyə təşkilatı (ÜST) neçənci ildə yaradılmışdır? Bu təşkilat BMT-nin İqtisadi və sosial şurasının təşəbbüsü ilə (Çəki: 1)

- ☐ 1942-ci ildə
 - ☐ 1944-cü ildə
 - ☐ 1946-cı ildə
 - ☒ 1948-ci ildə
 - ☐ 1950-ci ildə
-

Sual: Ümumdünya səhiyyə təşkilatı (ÜST) kimin təşəbbüsü ilə yaradılmışdır? (Çəki: 1)

- ☐ xalqların həyat səviyyəsinin yüksəldilməsi, istehsalatın səmərəliliyinin
 - ☐ müharibədə zərərçəkmiş ölkələrə yardım etəkdən
 - ☐ bütün xalqların ən yüksək sağlamlıq səviyyəsinə nail olmaqdan
 - ☐ hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətlərini işləyib hazırlamaqdan
 - ☒ BMT-nin İqtisadi və sosial şurasının təşəbbüsü ilə
-

Sual: ÜST-in üzvləri neçə dövlətdir? (Çəki: 1)

- ☐ 140-dan çox
- ☐ 150-dən çox

- ☐ 160-dan çox
 - ☐ 170-dən çox
 - ☒ 180-dən çox
-

Sual: ÜST təşkilatı FAO ilə birlikdə hansı komissiyasının xətti ilə bilavasitə standartlaşdırma ilə məşğul olur? (Çəki: 1)

- ☐ standartların layihələrinin hazırlanması üzrə işləri koordinasiya etməkdir
 - ☐ sağlamlıq və ətraf mühitin mühafizəsi bölməsi, farmakologiya və toksikologiya bölməsi və digər
 - ☒ «Kodeks Alimentaris»
 - ☐ ərzaq mallarına beynəlxalq standartların yaradılması üzrə birgə proqramın həyata keçirilməsi
 - ☐ FAO komitələri tərəfindən qəbul edilmiş tövsiyələrə əsaslanır
-

Sual: FAO və ÜST tərəfindən yaradılmış «Kodeks Alimentaris» komissiyası nə üçün təşkil edilmişdir? (Çəki: 1)

- ☐ standartların layihələrinin hazırlanması üzrə işləri koordinasiya etməkdir
 - ☐ heyvanların kəsilməsinə qədər və ondan sonra yoxlama qaydaları toplusu, gigiyenik qaydalar, təzə, konservləşdirilmiş və dondurulmuş məhsulların, həmçinin natural mineral suların saxlanma qaydalarını.
 - ☐ məhsulun tərkibi, əlavələr, çirkləndiricilər, mineral gübrə qalıqları, gigiyena, nümunələrin götürülməsi, analizi, etiketləşdirmə
 - ☒ ərzaq mallarına beynəlxalq standartların yaradılması üzrə birgə proqramın həyata keçirilməsi
 - ☐ beynəlxalq standartların siyahısı, tövsiyə xarakterli əsasnamələr, həmçinin yeyinti məhsullarının qidalılıq keyfiyyəti və gigiyenası, mikrobioloji normalar, əmtəə görünüşü, etiketləşdirilməsi və s. üzrə tövsiyələri
-

Sual: «Kodeks Alimentaris» komissiyası öz işində nəyə əsaslanır: (Çəki: 1)

- ☐ standartların layihələrinin hazırlanması üzrə işləri koordinasiya etməkdir
 - ☐ sağlamlıq və ətraf mühitin mühafizəsi bölməsi, farmakologiya və toksikologiya bölməsi və digər
 - ☐ «Kodeks Alimentaris»
 - ☐ ərzaq mallarına beynəlxalq standartların yaradılması üzrə birgə proqramın həyata keçirilməsinə
 - ☒ FAO komitələri tərəfindən qəbul edilmiş tövsiyələrə
-

Sual: «Kodeks Alimentaris» komissiyasının vəzifəsi nədən ibarətdir? (Çəki: 1)

- ☒ standartların layihələrinin hazırlanması üzrə işləri koordinasiya etməkdir
 - ☐ standartların layihələrinin hazırlanması üzrə işləri koordinasiya etməkdir
 - ☐ «Kodeks Alimentaris»
 - ☐ sağlamlıq və ətraf mühitin mühafizəsi bölməsi, farmakologiya və toksikologiya bölməsi və digər
 - ☐ FAO komitələri tərəfindən qəbul edilmiş tövsiyələrə əsaslanır
-

Sual: FAO/ÜST birgə proqramının realizə edilməsində neçə ölkə iştirak edir? (Çəki: 1)

- ☐ 120-dən çox ölkələr– üzvlər
- ☒ 130-dan çox ölkələr– üzvlər
- ☐ 140-dan çox ölkələr– üzvlər
- ☐ 150-dən çox ölkələr– üzvlər
- ☐ 160-dan çox ölkələr– üzvlər

Sual: FAO/ÜST Komissiyası tərəfindən qəbul edilmiş beynəlxalq standartlar harada nəşr edilir? (Çəki: 1)

- ☐ «Standart» jurnalında
- ☐ «Standart» adlanan topluda
- ☐ «Kodeks Alimentaris» jurnalında
- ☒ «Kodeks Alimentaris» adlanan topluda
- ☐ «Azərbaycan» qəzetində

Sual: «Kodeks Alimentaris» adlanan topluda qəbul edilmiş nələr öz əksini tapmışdır? (Çəki: 1)

- ☐ səhiyyə xidmətinin inkişafı, xəstəliyin profilaktikası və onunla mübarizə, səhiyyə üzrə geniş kadr ehtiyatının yaradılması, ətraf mühitin sağlamlaşdırılması
- ☐ heyvanların kəsilməsinə qədər və ondan sonra yoxlama qaydaları toplusu, gigiyenik qaydalar, təzə, konservləşdirilmiş və dondurulmuş məhsulların, həmçinin natural mineral suların saxlanma qaydaları
- ☐ məhsulun tərkibi, əlavələr, çirkləndiricilər, mineral gübrə qalıqları, gigiyena, nümunələrin götürülməsi, analizi, etiketləşdirmə
- ☐ ərzaq mallarına beynəlxalq standartların yaradılması üzrə birgə proqramın həyata keçirilməsi
- ☒ beynəlxalq standartların siyahısı, tövsiyə xarakterli əsasnamələr, həmçinin yeyinti məhsullarının qidalılıq keyfiyyəti və gigiyenası, mikrobioloji normalar, əmtəə görünüşü, etiketləşdirilməsi və s. üzrə tövsiyələr

Sual: Birgə işlərin koordinasiyasını kim həyata keçirir? (Çəki: 1)

- ☐ FAO
- ☐ ÜST
- ☒ ISO
- ☐ «Kodeks Alimentaris»
- ☐ BMT

Bölmə: 0303

Ad	0303
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: BMT-nin Avropa iqtisadi komissiyası əvvəlcə hansı məqsədlə yaradılmışdır? (Çəki: 1)

- ☐ xalqların həyat səviyyəsinin yüksəldilməsi, istehsalatın səmərəliliyinin
 - ☒ müharibədə zərərçəkmiş ölkələrə yardım məqsədilə
 - ☐ Ümumdünya səhiyyə təşkilatı (ÜST) ilə birgə yeyinti məhsullarına beynəlxalq standartlar yaratmaqla
 - ☐ bütün xalqların ən yüksək sağlamlıq səviyyəsinə nail olmaq üçün
 - ☐ hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətlərini işləyib hazırlamaqdan
-

Sual: 1951-ci ildə BMT-nin İqtisadi və sosial şurası nə haqqında qərar qəbul etdi (Çəki: 1)

- ☐ Standartlaşdırma üzrə işlərin hökumət səviyyəsində koordinasiyası üçün orqanın və ya vəzifəli şəxsin təyin edilməsini
 - ☐ standartlaşdırma üzrə AIK-in Siyahısına görə başlıca istiqamətlərdə standartlaşdırmanın həyata keçirilməsinə hökumətin köməklik göstərməsini
 - ☒ AIK-in səlahiyyətlərinin qeyri-müəyyən müddətə uzadılması haqqında
 - ☐ BMT çərçivəsində dövlətlərin iqtisadi əməkdaşlığının inkişafı kimi onun fəaliyyətinin əsas istiqamətləri haqqında
 - ☐ ahəngdarlaşdırılmamış normativ sənədlərə görə beynəlxalq ticarətdə yaranmış texniki maneələrin aradan qaldırılmasını
-

Sual: 1970-ci ildən fəaliyyət göstərən və AIK-in köməkçi orqanı olan Standartlaşdırma sahəsində siyasət üçün hökumətlərin məsul vəzifəli şəxslərinin iclasının əvəzedicisi hansı qrupdur? (Çəki: 1)

- ☐ hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətləri üzrə işçi qrupu
 - ☐ AIK-in səlahiyyətlərinin qeyri-müəyyən müddətə uzadılması üzrə işçi qrupu
 - ☐ elmi-texniki əməkdaşlığa köməklik üzrə işçi qrupu
 - ☒ Standartlaşdırma sahəsində siyasət məsələləri üzrə işçi qrupu
 - ☐ Sertifikatlaşdırma sahəsində siyasət məsələləri üzrə işçi qrupu
-

Sual: İşçi qrupu tərəfindən qəbul edilmiş sənədlər içərisində ən əhəmiyyətli hansıdır? (Çəki: 1)

- ☒ hökumətlərə standartlaşdırma sahəsində siyasət haqqında Təvsiyələr kompleksidir
 - ☐ Ümumdünya səhiyyə təşkilatı (ÜST) ilə birgə yeyinti məhsullarına beynəlxalq standartlar yaratmaqdır
 - ☐ müharibədə zərərçəkmiş ölkələrə yardım etəkdir
 - ☐ AIK-in səlahiyyətlərinin qeyri-müəyyən müddətə uzadılmasıdır
 - ☐ elmi-texniki əməkdaşlığa köməklik göstərməkdir
-

Sual: Təvsiyələr kompleksi standartlaşdırmanın ən başlıca istiqamətləri və məsələləri olan nəyi təyin edir? (Çəki: 1)

- ☐ siyasət məsələləri üzrə işçi qrupu
- ☒ səhiyyə və təhlükəsizliyin təmin edilməsini
- ☐ AIK-in səlahiyyətlərinin qeyri-müəyyən müddətə uzadılmasını
- ☐ BMT çərçivəsində dövlətlərin iqtisadi əməkdaşlığının inkişafı kimi onun fəaliyyətinin

əsas istiqamətlərini

- ☐ hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətlərini
-

Sual: Təvsiyələr kompleksi standartlaşdırmanın ən başlıca istiqamətləri və məsələləri olan nəyi təyin edir? (Çəki: 1)

- ☐ hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətlərini
 - ☐ AIK-in səlahiyyətlərinin qeyri-müəyyən müddətə uzadılmasını
 - ☐ BMT çərçivəsində dövlətlərin iqtisadi əməkdaşlığının inkişafı kimi onun fəaliyyətinin əsas istiqamətlərini
 - ☒ ahəngdarlaşdırılmamış normativ sənədlərə görə beynəlxalq ticarətdə yaranmış texniki maneələrin aradan qaldırılmasını
 - ☐ siyasət məsələləri üzrə işçi qrupu
-

Sual: Standartlaşdırma sahəsində siyasət məsələləri üzrə işçi qrupu ilə yanaşı Standartlaşdırma, sertifikatlaşdırma, keyfiyyət problemləri ilə daha hansı orqanlar məşğul olur? (Çəki: 1)

- ☒ İctimai birliklərin regional səviyyəyə doğru hərəkəti
 - ☐ Meşə təsərrüfatı komitəsi (meşə əmtəə mallarının standartlaşdırılması, keyfiyyətinə nəzarət və sertifikatlaşdırılması),
 - ☐ Yaşayış məntəqələri üzrə komitə (inşaat məhsullarının vahid keyfiyyət normalarının qəbul edilməsi haqqında sazişlər)
 - ☐ nəqliyyat vasitələrinin omoloqasiyası üzrə BMT AIK-in Qaydalarını işləyib hazırlayan Nəqliyyat üzrə komissiya
 - ☐ Ticarətin inkişafı üzrə komitə (ticarət sənədlərinin standartlaşdırılması)
-

Sual: Təşkilatın Nizamnaməsinə görə FAO-nun məqsədi nədir?. (Çəki: 1)

- ☒ xalqların həyat səviyyəsinin yüksəldilməsi, istehsalatın səmərəliliyinin
 - ☐ müharibədə zərərçəkmiş ölkələrə yardım etmək
 - ☐ Ümumdünya səhiyyə təşkilatı (ÜST) ilə birgə yeyinti məhsullarına beynəlxalq standartlar yaratmaqdır
 - ☐ bütün xalqların ən yüksək sağlamlıq səviyyəsinə nail olmaqdır
 - ☐ hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətlərini işləyib hazırlamaqdan
-

Sual: FAO-nun standartlaşdırma üzrə fəaliyyətində vacib işlərdən biri hansıdır?. (Çəki: 1)

- ☐ xalqların həyat səviyyəsinin yüksəldilməsi, istehsalatın səmərəliliyinin
 - ☐ müharibədə zərərçəkmiş ölkələrə yardım məqsədilə
 - ☒ Ümumdünya səhiyyə təşkilatı (ÜST) ilə birgə yeyinti məhsullarına beynəlxalq standartlar yaratmaqdır
 - ☐ bütün xalqların ən yüksək sağlamlıq səviyyəsinə nail olmaq üçün
 - ☐ hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətlərini işləyib hazırlamaqdan
-

Sual: ÜST-in Nizamnaməsinə görə onun məqsədi nədir? (Çəki: 1)

- ☐ xalqların həyat səviyyəsinin yüksəldilməsi, istehsalatın səmərəliliyinin
- ☐ müharibədə zərərçəkmiş ölkələrə yardım

- ☐ bütün xalqların ən yüksək sağlamlıq səviyyəsinə nail olmaqdan
 - ☒ bütün xalqların ən yüksək sağlamlıq səviyyəsinə nail olmaqdır
 - ☐ hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətlərini işləyib hazırlamaqdan
-

Sual: ÜST-ün məşğul olduğu bir sıra problemlər içərisində mühüm yer tutan hansıdır? (Çəki: 1)

- ☒ səhiyyə xidmətinin inkişafı, xəstəliyin profilaktikası və onunla mübarizə, səhiyyə üzrə geniş kadr ehtiyatının yaradılması, ətraf mühitin sağlamlaşdırılması
 - ☐ heyvanların kəsilməsinə qədər və ondan sonra yoxlama qaydaları toplusu, gigiyenik qaydalar, təzə, konservləşdirilmiş və dondurulmuş məhsulların, həmçinin natural mineral suların saxlanma qaydaları
 - ☐ məhsulun tərkibi, əlavələr, çirkləndiricilər, mineral gübrə qalıqları, gigiyena, nümunələrin götürülməsi, analizi, etiketləşdirmə
 - ☐ ərzaq mallarına beynəlxalq standartların yaradılması üzrə birgə proqramın həyata keçirilməsi
 - ☐ beynəlxalq standartların siyahısı, tövsiyə xarakterli əsasnamələr, həmçinin yeyinti məhsullarının qidalılıq keyfiyyəti və gigiyenası, mikrobioloji normalar, əmtəə görünüşü, etiketləşdirilməsi və s. üzrə tövsiyələr
-

Sual: Standartlaşdırma məsələləri ilə ÜST təşkilatının hansı bölmələri məşğul olur? (Çəki: 1)

- ☐ standartların layihələrinin hazırlanması üzrə işləri koordinasiya etməkdir
 - ☒ sağlamlıq və ətraf mühitin mühafizəsi bölməsi, farmakologiya və toksikologiya bölməsi və digər
 - ☐ «Kodeks Alimentaris»
 - ☐ ərzaq mallarına beynəlxalq standartların yaradılması üzrə birgə proqramın həyata keçirilməsi
 - ☐ FAO komitələri tərəfindən qəbul edilmiş tövsiyələrə əsaslanır
-

Sual: Yeyinti məhsullarının standartlaşdırılmasının əsas aspektlərinə aiddir: (Çəki: 1)

- ☐ səhiyyə xidmətinin inkişafı, xəstəliyin profilaktikası və onunla mübarizə, səhiyyə üzrə geniş kadr ehtiyatının yaradılması, ətraf mühitin sağlamlaşdırılması
 - ☐ heyvanların kəsilməsinə qədər və ondan sonra yoxlama qaydaları toplusu, gigiyenik qaydalar, təzə, konservləşdirilmiş və dondurulmuş məhsulların, həmçinin natural mineral suların saxlanma qaydaları
 - ☒ məhsulun tərkibi, əlavələr, çirkləndiricilər, mineral gübrə qalıqları, gigiyena, nümunələrin götürülməsi, analizi, etiketləşdirmə
 - ☐ ərzaq mallarına beynəlxalq standartların yaradılması üzrə birgə proqramın həyata keçirilməsi
 - ☐ beynəlxalq standartların siyahısı, tövsiyə xarakterli əsasnamələr, həmçinin yeyinti məhsullarının qidalılıq keyfiyyəti və gigiyenası, mikrobioloji normalar, əmtəə görünüşü, etiketləşdirilməsi və s. üzrə tövsiyələr
-

Sual: FAO/ÜST Komissiyanın fəaliyyətində texniki işləri yerinə yetirən köməkçi orqanlar kimlərdən ibarətdir? (Çəki: 1)

- ☒ hökumətlərarası olur və onlara ölkələrin – üzvlərin nümayəndələri başçılıq edir
- ☐ müharibədə zərərçəkmiş ölkələrdən

- ☐ bütün xalqların ən yüksək sağlamlıq səviyyəsindən
- ☐ hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətlərini işləyib hazırlayanlardan
- ☐ BMT-nin İqtisadi və sosial şurasından

Sual: FAO/ÜST Komissiyası ət məhsullarına aid nə işləyib hazırlayır? (Çəki: 1)

- ☐ səhiyyə xidmətinin inkişafı, xəstəliyin profilaktikası və onunla mübarizə, səhiyyə üzrə geniş kadr ehtiyatının yaradılması, ətraf mühitin sağlamlaşdırılması
- ☒ heyvanların kəsilməsinə qədər və ondan sonra yoxlama qaydaları toplusu, gigiyenik qaydalar, təzə, konservləşdirilmiş və dondurulmuş məhsulların, həmçinin natural mineral suların saxlanma qaydalarını.
- ☐ məhsulun tərkibi, əlavələr, çirkləndiricilər, mineral gübrə qalıqları, gigiyena, nümunələrin götürülməsi, analizi, etiketləşdirmə
- ☐ ərzaq mallarına beynəlxalq standartların yaradılması üzrə birgə proqramın həyata keçirilməsi
- ☐ beynəlxalq standartların siyahısı, tövsiyə xarakterli əsasnamələr, həmçinin yeyinti məhsullarının qidalılıq keyfiyyəti və gigiyenası, mikrobioloji normalar, əmtəə görünüşü, etiketləşdirilməsi və s. üzrə tövsiyələri

Bölmə: 0401

Ad	0401
Suallardan	37
Maksimal faiz	37
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: FAO/ÜST Komissiyası tərəfindən qəbul edilmiş beynəlxalq standartlar harada nəşr edilir? (Çəki: 1)

- ☐ «Standart» jurnalında
- ☐ «Standart» adlanan topluda
- ☐ «Kodeks Alimentaris» jurnalında
- ☒ «Kodeks Alimentaris» adlanan topluda
- ☐ «Azərbaycan» qəzetində

Sual: Vahid Avropa bazarının yaradılması haqqında Roma müqaviləsi neçənci ildə imzalanmışdır? (Çəki: 1)

- ☐ 1948-ci ildə
- ☐ 1951-ci ildə
- ☐ 1954-cü ildə
- ☒ 1957-ci ildə
- ☐ 1960-cı ildə

Sual: Avropa normaların işləyib hazırlanmasında hansı iştirakçı ölkələrin standartları

geniş istifadə edilir? . (Çəki: 1)

- ☐ Rusyanın (QOST standartları)
 - ☐ Panamerikan(KOPANT standartları)
 - ☒ Almaniyanın (DIN standartları)
 - ☐ Cənub-Şərqi Asiya(ASEAN standartları)
 - ☐ Malayziyanın(SİRİM)
-

Sual: Avropa normaların işlənilib hazırlanmasında hansı iştirakçı ölkələrin standartları geniş istifadə edilir? (Çəki: 1)

- ☐ Rusyanın (QOST standartları)
 - ☐ Panamerikan(KOPANT standartları)
 - ☐ Cənub-Şərqi Asiya(ASEAN standartları)
 - ☐ Malayziyanın(SİRİM standartları)
 - ☒ Beynəlxalq standartlar
-

Sual: Regional standartlaşdırma üzrə əsas praktiki məsələlər hansı təşkilatlara həvalə edilmişdir? (Çəki: 1)

- ☐ AİK və AATA təşkilatlarına.
 - ☐ SİRİM təşkilatlarına.
 - ☒ CEN və CENELEK təşkilatlarına.
 - ☐ ASEAN təşkilatlarına.
 - ☐ TİSİ təşkilatlarına.
-

Sual: İnteqrasiya prosesləri inkişaf etmiş Qərbi Avropa ölkələrinin hansı ən iri olan regional birliklərində siyasi məqsəd daşıyırdı? (Çəki: 1)

- ☐ CENELEK təşkilatlarında
 - ☐ CEN təşkilatlarında
 - ☒ Avropa iqtisadi birliyində (AİB)
 - ☐ DİN təşkilatlarında
 - ☐ ASEAN təşkilatlarında
-

Sual: İnteqrasiya prosesləri inkişaf etmiş Qərbi Avropa ölkələrinin hansı ən iri olan regional birliklərində siyasi məqsəd daşıyırdı? (Çəki: 1)

- ☐ ASEAN təşkilatlarında
 - ☐ CENELEK təşkilatlarında
 - ☐ CEN təşkilatlarında
 - ☐ DİN təşkilatlarında
 - ☒ Avropa azad ticarət assosiasiyasında (AATA)
-

Sual: Neçənci ildə vahid daxili bazarın formalaşması haqqında məsələ həll olundu. (Çəki: 1)

- ☒ 31 dekabr 1992-ci ildə
- ☐ 30 dekabr 1993-cü ildə
- ☐ 30 noyabr 1994-cü ildə
- ☐ 31 dekabr 1995-ci ildə
- ☐ 30 dekabr 1996-cı ildə

Sual: iqtisadi integrasiya məsələsinə neçənci ildə baxılmışdır? 1961-ci ilin mart ayında Parisdə keçirilən iclasda. (Çəki: 1)

- ☐ 1957-ci ilin mart ayında
 - ☐ 1959-cu ilin mart ayında
 - ☒ 1961-ci ilin mart ayında
 - ☐ 1963-cü ilin mart ayında
 - ☐ 1965-ci ilin mart ayında
-

Sual: 1961-ci ilin mart ayında Parisdə nə yaradılmışdır? (Çəki: 1)

- ☐ Almaniyanın DIN standartları
 - ☐ beynəlxalq standartlar
 - ☐ Roma müqaviləsinin müddəaları
 - ☒ Standartlaşdırma üzrə Avropa Komitəsi(CEN)
 - ☐ Standartlaşdırma üzrə Avropa Komitəsi(CENELAK)
-

Sual: 1971-ci ildə Elektrotexnikada standartlaşdırma üzrə nə yaradılmışdır? (Çəki: 1)

- ☐ Almaniyanın DIN standartları
 - ☐ beynəlxalq standartlar
 - ☐ Roma müqaviləsinin müddəaları
 - ☐ Standartlaşdırma üzrə Avropa Komitəsi(CEN)
 - ☒ Standartlaşdırma üzrə Avropa Komitəsi(CENELAK)
-

Sual: Bu təşkilata neçə Avropa ölkələrinin milli elektrotexnika komitələri üzv oldular (Çəki: 1)

- ☐ 13
 - ☐ 15
 - ☒ 17
 - ☐ 19
 - ☐ 21
-

Sual: Baş məclisə kimlər daxil olur? (Çəki: 1)

- ☒ AIK və AATA birliklərinə daxil olan ölkələr
 - ☐ AIB çərçivəsində olan ölkələr
 - ☐ ISO çərçivəsində olan ölkələr
 - ☐ BEK çərçivəsində olan ölkələr
 - ☐ ANTANTA çərçivəsində olan ölkələr
-

Sual: CEN-in icraedici orqanı hansıdır? (Çəki: 1)

- ☐ Proqram komitələri
 - ☐ Baş məclisdir
 - ☒ İnzibati Şuradır
 - ☐ Texniki büro
 - ☐ Sertifikatlaşdırma üzrə idarəedici komitə
-

Sual: Standartlaşdırma sahəsində siyasət kim tərəfindən təsdiq edilir? (Çəki: 1)

- ☐ Proqram komitələri tərəfindən
 - ☐ Texniki büro tərəfindən
 - ☐ İnzibati Şura tərəfindən
 - ☒ Ali məclis tərəfindən
 - ☐ Sertifikatlaşdırma üzrə idarəedici komitə tərəfindən
-

Sual: Standartlaşdırma sahəsində siyasət harada təyin edilir? Ali məclis tərəfindən təsdiq edilir. (Çəki: 1)

- ☐ Proqram komitələrində
 - ☒ Baş məclisdə
 - ☐ İnzibati Şurada
 - ☐ Texniki büroda
 - ☐ milli təşkilatların nümayəndələrinin kollegiyasında
-

Sual: İnşaat, avtomobil sənayesi və təhlükəsiz avadanlıqları sahəsində standartlaşdırma üzrə işlərin aparılması üçün nə yaradılmışdır? (Çəki: 1)

- ☐ Baş məclis
 - ☒ Proqram komitələri
 - ☐ İnzibati Şura
 - ☐ Texniki büro
 - ☐ Sertifikatlaşdırma üzrə idarəedici komitə
-

Sual: İnzibati Şuranın qərarına əsasən standartlaşdırma üzrə işlərin mövzularını seçmək hüququ neçə ölkəyə verilmişdir? Böyük Britaniyaya, Fransaya və Almaniya Federativ Respublikasına. (Çəki: 1)

- ☒ üç
 - ☐ beş
 - ☐ altı
 - ☐ yeddi
 - ☐ doqquz
-

Sual: İnzibati Şuranın qərarına əsasən standartlaşdırma üzrə işlərin mövzularını seçmək hüququ hansı üç ölkəyə verilmişdir? (Çəki: 1)

- ☐ Avstriya, Belçika və Böyük Britaniya,
 - ☒ Böyük Britaniya, Fransa və Almaniya Federativ Respublikası
 - ☐ Yunanıstan, Danimarka və İrlandiya
 - ☐ İspaniya, İtaliya və Lüksemburq
 - ☐ Niderland, Norveç və Portuqaliya
-

Sual: Avropa standartı nə zaman qəbul edilmiş hesab olunur? (Çəki: 1)

- ☐ birliyə daxil olan ölkələrin – üzvlərin 60 faizdən çoxu səs vermiş olsun.
- ☐ birliyə daxil olan ölkələrin – üzvlərin 70 faizdən çoxu səs vermiş olsun
- ☒ birliyə daxil olan ölkələrin – üzvlərin 80 faizdən çoxu səs vermiş olsun
- ☐ birliyə daxil olan ölkələrin – üzvlərin 90 faizdən çoxu səs vermiş olsun

- ☐ birliyə daxil olan ölkələrin – üzvlərin 100 faizdən çoxu səs vermiş olsun
-

Sual: Avropa standartları fondunun vəziyyəti və təzələnməsi üçün kim məsuliyyət daşıyır? (Çəki: 1)

- ☐ Texniki büro
☐ Proqram komitələri
☐ Baş məclis
☐ Sertifikatlaşdırma üzrə idarəedici komitə
☒ İnzibati Şura
-

Sual: Avropa standartlaşdırılması üzrə işlərin neçə faizi AFR tərəfindən yerinə yetirilir? (Çəki: 1)

- ☒ 32 faizi
☐ 27 faizi
☐ 15 faizi
☐ 10 faizi
☐ 5 faizi
-

Sual: Avropa standartlaşdırılması üzrə işlərin neçə faizi Fransa tərəfindən yerinə yetirilir? (Çəki: 1)

- ☐ 32 faizi
☒ 27 faizi
☐ 15 faizi
☐ 10 faizi
☐ 5 faizi
-

Sual: Avropa standartlaşdırılması üzrə işlərin neçə faizi Böyük Britaniya tərəfindən yerinə yetirilir? (Çəki: 1)

- ☐ 32 faizi
☐ 27 faizi
☒ 15 faizi
☐ 10 faizi
☐ 0 faizi
-

Sual: Avropa standartlaşdırılması üzrə işlərin neçə faizi Skandinaviya ölkələri tərəfindən yerinə yetirilir? (Çəki: 1)

- ☐ 32 faizi
☐ 27 faizi
☐ 15 faizi
☒ 10 faizi
☐ 0 faizi
-

Sual: ISO-nun 224 texniki komitələrindən neçəsinə CEN-ə daxil olan ölkələrin standartlaşdırma üzrə orqınları rəhbərlik edir (Çəki: 1)

- ☐ 160-na
 - ☐ 170-nə
 - ☐ 175-nə
 - ☐ 180-nə
 - ☒ 185-nə
-

Sual: «Keyfiyyət sistemləri. Layihələndirmə, istehsal, quraşdırma və qulluq zamanı keyfiyyətin təmin edilməsi üçün model» hansı avropa standartlarına daxildir? (Çəki: 1)

- ☐ EN 29000
 - ☒ EN 29001
 - ☐ EN 29002
 - ☐ EN 29003
 - ☐ EN 29004
-

Sual: «Keyfiyyət sistemləri. Istehsal və quraşdırma zamanı keyfiyyətin təmin edilməsi üçün model» hansı avropa standartlarına daxildir? (Çəki: 1)

- ☐ EN 29000
 - ☐ EN 29001
 - ☒ EN 29002
 - ☐ EN 29003
 - ☐ EN 29004
-

Sual: «Keyfiyyət sistemləri. Axırncı nəzarət və sınaq zamanı keyfiyyətin təmin edilməsi üçün model» hansı avropa standartlarına daxildir? (Çəki: 1)

- ☐ EN 29000
 - ☐ EN 29001
 - ☐ EN 29002
 - ☒ EN 29003
 - ☐ EN 29004
-

Sual: «Keyfiyyətə ümumi rəhbərlik və keyfiyyət sistemi elementləri. Rəhbəredici göstərişlər» hansı avropa standartlarına daxildir? (Çəki: 1)

- ☐ EN 29000
 - ☐ EN 29001
 - ☐ EN 29002
 - ☐ EN 29003
 - ☒ EN 29004
-

Sual: Sınaq, sertifikatlaşdırma və akkreditləşdirmə sahəsində 45000 seriyalı avropa standartları əsasında «Sınaq laboratoriyalarının işinə dair ümumi kriterlər» üçün hansı normativ sənədlər qəbul edilmişdir? (Çəki: 1)

- ☒ EN 45001
- ☐ EN 45002
- ☐ EN 45003
- ☐ EN 450011
- ☐ EN 45013

Sual: Sınaq, sertifikatlaşdırma və akkreditləşdirmə sahəsində 45000 seriyalı avropa standartları əsasında «Sınaq laboratoriyalarının qiymətləndirilməsi (attestasiyası) üçün ümumi kriterlər» üçün hansı normativ sənədlər qəbul edilmişdir? (Çəki: 1)

- ☐ EN 45001
 - ☒ EN 45002
 - ☐ EN 45003
 - ☐ EN 45011
 - ☐ EN 45013
-

Sual: Sınaq, sertifikatlaşdırma və akkreditləşdirmə sahəsində 45000 seriyalı avropa standartları əsasında «Laboratoriyanın akkreditləşdirilməsi üzrə orqanlar üçün ümumi kriterlər» üçün hansı normativ sənədlər qəbul edilmişdir? (Çəki: 1)

- ☐ EN 45001
 - ☐ EN 45002
 - ☒ EN 45003
 - ☐ EN 45011
 - ☐ EN 45013
-

Sual: Sınaq, sertifikatlaşdırma və akkreditləşdirmə sahəsində 45000 seriyalı avropa standartları əsasında «Məhsulun sertifikatlaşdırılmasını aparan sertifikatlaşdırma üzrə orqanlar üçün ümumi kriterlər» hansı normativ sənədlərdə qəbul edilmişdir? (Çəki: 1)

- ☐ EN 45001
 - ☐ EN 45002
 - ☐ EN 45003
 - ☒ EN 45011
 - ☐ EN 45012
-

Sual: Sınaq, sertifikatlaşdırma və akkreditləşdirmə sahəsində 45000 seriyalı avropa standartları əsasında «Keyfiyyət sistemlərinin sertifikatlaşdırılmasına görə məsuliyyət daşıyan sertifikatlaşdırma üzrə orqanlar üçün ümumi kriterlər» üçün hansı normativ sənədlər qəbul edilmişdir? (Çəki: 1)

- ☐ EN 45001
 - ☐ EN 45002
 - ☐ EN 45003
 - ☐ EN 45011
 - ☒ EN 45012
-

Sual: Sınaq, sertifikatlaşdırma və akkreditləşdirmə sahəsində 45000 seriyalı avropa standartları əsasında «Personalın attestasiyası ilə məşğul olan sertifikatlaşdırma üzrə orqanlara aid ümumi kriterlər» üçün hansı normativ sənədlər qəbul edilmişdir? (Çəki: 1)

- ☐ EN 45002
- ☐ EN 45003
- ☒ EN 45011
- ☐ EN 45013
- ☐ EN 45014

Sual: Sınaq, sertifikatlaşdırma və akkreditləşdirmə sahəsində 45000 seriyalı avropa standartları əsasında «Məmulatın standartla uyğunluğu haqqında məhsul göndərəninin bəyanatı üçün ümumi kriterlər» üçün hansı normativ sənədlər qəbul edilmişdir? (Çəki: 1)

- ☐ EN 45003
- ☐ EN 450011
- ☐ EN 45012
- ☐ EN 45013
- ☒ EN 45014

Bölmə: 0403

Ad	0403
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Avropa İttifaqının (AI) standartlaşdırma sahəsində fəaliyyəti nəyin yerinə yetirilməsinə yönəldilmişdir?. (Çəki: 1)

- ☐ qanunverici müddəaları və konkret növ malların və ya proseslərin parametrlərinə tələblərinə
- ☐ AI Direktivlərinin qəbul edilməsini
- ☒ vahid Avropa bazarının yaradılmasına haqqında
- ☐ Almaniyanın DIN standartlarının
- ☐ beynəlxalq standartların

Sual: Avropa İttifaqının (AI) standartlaşdırma sahəsində fəaliyyəti nəyin yerinə yetirilməsinə yönəldilmişdir?. (Çəki: 1)

- ☐ qanunverici müddəaları və konkret növ malların və ya proseslərin parametrlərinə tələblərinə
- ☐ AI Direktivlərinin qəbul edilməsinə
- ☒ vahid Avropa bazarının yaradılması haqqında 1957-ci ildə imzalanmış Roma müqaviləsinin müddəalarının
- ☐ Almaniyanın DIN standartlarının
- ☐ Beynəlxalq standartların

Sual: Ticarətdə texniki maneələrin real aradan qaldırılmasının əsas istiqaməti nə hesab edilirdi? (Çəki: 1)

- ☐ konkret növ malların və ya proseslərin parametrləri
- ☐ Almaniyanın DIN standartları
- ☐ beynəlxalq standartlar
- ☐ Roma müqaviləsinin müddəaları
- ☒ AI Direktivlərinin qəbul edilməsi

Sual: Nə zaman AI Direktivlərində göstərilən normativ sənədləri məcburi yerinə yetirilən sənədlərə çevirir? (Çəki: 1)

- ☐ vahid Avropa bazarının yaradılmasında
 - ☐ əgər onlarda avronormaya və ya texniki rəqlamentə istinadlar vardırsa
 - ☒ qanunverici müddəaları və konkret növ malların və ya proseslərin parametrlərinə tələblər vardırsa
 - ☐ Almaniyanın DIN standartları vardırsa
 - ☐ beynəlxalq standartlar vardırsa
-

Sual: Avropa normalarının işlənilib hazırlanmasında hansı iştirakçı ölkələrin standartları geniş istifadə edilir? (Çəki: 1)

- ☐ Panamerikan(KOPANT standartları)
 - ☐ Cənub-Şərqi Asiya(ASEAN standartları)
 - ☐ Rusiyanın (QOST standartları)
 - ☒ Fransanın (AFNOR) milli standartları
 - ☐ Malayziyanın(SİRİM)
-

Sual: Milli məhsul istehsalının illik tempini təxminən 5 faiz artırmağa, xidmət sahəsində qiymətləri 10...20 faiz aşağı salmağa, işsizlərin sayını 2...5 mln. nəfərə qədər azaltmaq üçün daxili bazarın yaradılması kimə xidmət edəcək? (Çəki: 1)

- ☐ əməkdaşlıq edən 15 ölkənin əhalisinə
 - ☒ əməkdaşlıq edən 17 ölkənin əhalisinə
 - ☐ əməkdaşlıq edən 19 ölkənin əhalisinə
 - ☐ əməkdaşlıq edən 21 ölkənin əhalisinə
 - ☐ əməkdaşlıq edən 23 ölkənin əhalisinə
-

Sual: Standartlaşdırma üzrə Avropa qapalı təşkilat olubhansı ölkələri özündə birləşdirir? (Çəki: 1)

- ☒ AIK və AATA birliklərinə daxil olan Qərbi Avropa ölkələrini
 - ☐ AIB çərçivəsində olan ölkələri
 - ☐ İSO çərçivəsində olan ölkələri
 - ☐ BEK çərçivəsində olan ölkələri
 - ☐ ANTANTA çərçivəsində olan ölkələri
-

Sual: CEN-in ali orqanı hansıdır? (Çəki: 1)

- ☐ Proqram komitələri
 - ☒ Baş məclisdir
 - ☐ İnzibati Şuradır
 - ☐ Texniki büro
 - ☐ Sertifikatlaşdırma üzrə idarəedici komitə
-

Sual: Baş məclisə hansı birlikdən neçə nümayəndə daxil olur? (Çəki: 1)

- ☒ AIK və AATA birliklərinə daxil olan ölkələrin standartlaşdırma üzrə milli təşkilatlarının hər birindən ancaq bir nümayəndə

- ☐ AIB çərçivəsində olan ölkələrin standartlaşdırma üzrə milli təşkilatlarının hər birindən ancaq bir nümayəndə
 - ☐ BEK çərçivəsində olan ölkələrin standartlaşdırma üzrə milli təşkilatlarının hər birindən ancaq bir nümayəndə
 - ☐ ANTANTA çərçivəsində olan ölkələrin standartlaşdırma üzrə milli təşkilatlarının hər birindən ancaq bir nümayəndə
 - ☐ İSO çərçivəsində olan ölkələrin standartlaşdırma üzrə milli təşkilatlarının hər birindən ancaq bir nümayəndə
-

Sual: Standartlaşdırma üzrə texniki işlər fəaliyyətləri kim tərəfindən yerinə yetirilir (Çəki: 1)

- ☒ Texniki büro vasitəsilə koordinasiya edilən texniki komitələr tərəfindən
 - ☐ Proqram komitələri
 - ☐ İnzibati Şuradır
 - ☐ Texniki büro
 - ☐ Sertifikatlaşdırma üzrə idarəedici komitə
-

Sual: Proqram komitələrinin vəzifəsi nədir? (Çəki: 1)

- ☐ beynəlxalq standartlara əsaslanırvə ilk növbədə milli standartların BEK-in beynəlxalq qaydaları ilə uzlaşdırılmasına yönəldilmişdir
 - ☐ Qərbi Avropa ölkələrinin integrasiya proseslərinin inkişafına müsbət təsir etməkdə, bu ölkələrin qarşılıqlı ticarət və iqtisadi əlaqələrinin genişlənməsində, daxili bazarı ABŞ və Yaponiyanın monopolist təzyiqindən qorumaqda vacib vasitə kimi görürlər
 - ☒ mövcud beynəlxalq və ya proqressiv milli standartların təhlili əsasında avropa standartlarının yaradılmasını sürətləndirməkdən və CEN-də səmərəli və tez istifadə edilə bilən informasiyanı toplamaqdan ibarətdir
 - ☐ öz işlərində beynəlxalq standartları əsas götürürlər, regional təşkilatlarla əlaqə saxlayırlar, öz işlərində digertexniki komitələrin apardıqları işlərin nəticələrini nəzərə alırlar
 - ☐ əsasən neft və qaz kəmərlərinə, aviasiya avadanlıqlarına, tikinti materiallarına, gəmiqayırmaya, santexnika işlərinə, neft məhsullarına, soyuduculara, yuyucu tozlara, ümumtexniki məmulatlara və normalara və s. avropa standartları işləyib hazırlamaqla bağlıdır
-

Sual: Texniki komitələrin vəzifəsi nədir? (Çəki: 1)

- ☐ beynəlxalq standartlara əsaslanırvə ilk növbədə milli standartların BEK-in beynəlxalq qaydaları ilə uzlaşdırılmasına yönəldilmişdir
- ☐ Qərbi Avropa ölkələrinin integrasiya proseslərinin inkişafına müsbət təsir etməkdə, bu ölkələrin qarşılıqlı ticarət və iqtisadi əlaqələrinin genişlənməsində, daxili bazarı ABŞ və Yaponiyanın monopolist təzyiqindən qorumaqda vacib vasitə kimi görürlər
- ☐ mövcud beynəlxalq və ya proqressiv milli standartların təhlili əsasında avropa standartlarının yaradılmasını sürətləndirməkdən və CEN-də səmərəli və tez istifadə edilə bilən informasiyanı toplamaqdan ibarətdir
- ☒ öz işlərində beynəlxalq standartları əsas götürürlər, regional təşkilatlarla əlaqə saxlayırlar, öz işlərində digertexniki komitələrin apardıqları işlərin nəticələrini nəzərə alırlar
- ☐ əsasən neft və qaz kəmərlərinə, aviasiya avadanlıqlarına, tikinti materiallarına, gəmiqayırmaya, santexnika işlərinə, neft məhsullarına, soyuduculara, yuyucu tozlara, ümumtexniki məmulatlara və normalara və s. avropa standartları işləyib hazırlamaqla

Sual: CEN təşkilatının işi nədir? (Çəki: 1)

- ☐ beynəlxalq standartlara əsaslanır və ilk növbədə milli standartların BEK-in beynəlxalq qaydaları ilə uzlaşdırılmasına yönəldilmişdir
 - ☐ Qərbi Avropa ölkələrinin integrasiya proseslərinin inkişafına müsbət təsir etməkdə, bu ölkələrin qarşılıqlı ticarət və iqtisadi əlaqələrinin genişlənməsində, daxili bazarı ABŞ və Yaponiyanın monopolist təzyiqindən qorumaqda vacib vasitə kimi görürlər
 - ☐ mövcud beynəlxalq və ya progressiv milli standartların təhlili əsasında avropa standartlarının yaradılmasını sürətləndirməkdən və CEN-də səmərəli və tez istifadə edilə bilən informasiyanı toplamaqdan ibarətdir
 - ☐ öz işlərində beynəlxalq standartları əsas götürürlər, regional təşkilatlarla əlaqə saxlayırlar, öz işlərində digertexniki komitələrin apardıqları işlərin nəticələrini nəzərə alırlar
 - ☒ əsasən neft və qaz kəmərlərinə, aviasiya avadanlıqlarına, tikinti materiallarına, gəmiqayırmaya, santexnika işlərinə, neft məhsullarına, soyuduculara, yuyucu tozlara, ümumtexniki məmulatlara və normalara və s. avropa standartları işləyib hazırlamaqla bağlıdır
-

Sual: CENELEK təşkilatının işi nədən ibarətdir? (Çəki: 1)

- ☒ beynəlxalq standartlara əsaslanır və ilk növbədə milli standartların BEK-in beynəlxalq qaydaları ilə uzlaşdırılmasına yönəldilmişdir
 - ☐ Qərbi Avropa ölkələrinin integrasiya proseslərinin inkişafına müsbət təsir etməkdə, bu ölkələrin qarşılıqlı ticarət və iqtisadi əlaqələrinin genişlənməsində, daxili bazarı ABŞ və Yaponiyanın monopolist təzyiqindən qorumaqda vacib vasitə kimi görürlər
 - ☐ mövcud beynəlxalq və ya progressiv milli standartların təhlili əsasında avropa standartlarının yaradılmasını sürətləndirməkdən və CEN-də səmərəli və tez istifadə edilə bilən informasiyanı toplamaqdan ibarətdir
 - ☐ öz işlərində beynəlxalq standartları əsas götürürlər, regional təşkilatlarla əlaqə saxlayırlar, öz işlərində digertexniki komitələrin apardıqları işlərin nəticələrini nəzərə alırlar
 - ☐ əsasən neft və qaz kəmərlərinə, aviasiya avadanlıqlarına, tikinti materiallarına, gəmiqayırmaya, santexnika işlərinə, neft məhsullarına, soyuduculara, yuyucu tozlara, ümumtexniki məmulatlara və normalara və s. avropa standartları işləyib hazırlamaqla bağlıdır
-

Sual: AIK və AATA özlərinin regional standartlaşdırılmasının perspektivini nədə görürlər? (Çəki: 1)

- ☐ beynəlxalq standartlara əsaslanır və ilk növbədə milli standartların BEK-in beynəlxalq qaydaları ilə uzlaşdırılmasına yönəldilmişdir.
- ☒ Qərbi Avropa ölkələrinin integrasiya proseslərinin inkişafına müsbət təsir etməkdə, bu ölkələrin qarşılıqlı ticarət və iqtisadi əlaqələrinin genişlənməsində, daxili bazarı ABŞ və Yaponiyanın monopolist təzyiqindən qorumaqda vacib vasitə kimi görürlər
- ☐ mövcud beynəlxalq və ya progressiv milli standartların təhlili əsasında avropa standartlarının yaradılmasını sürətləndirməkdən və CEN-də səmərəli və tez istifadə edilə bilən informasiyanı toplamaqdan ibarətdir
- ☐ öz işlərində beynəlxalq standartları əsas götürürlər, regional təşkilatlarla əlaqə saxlayırlar, öz işlərində digertexniki komitələrin apardıqları işlərin nəticələrini nəzərə alırlar

☐ əsasən neft və qaz kəmərlərinə, aviasiya avadanlıqlarına, tikinti materiallarına, gəmiqayırmaya, santexnika işlərinə, neft məhsullarına, soyuduculara, yuyucu tozlara, ümumtexniki məmulatlara və normalara və s. avropa standartları işləyib hazırlamaqla bağlıdır

Sual: CEN –də məhsulun keyfiyyətinin təmin edilməsi sistemlərinin, sınaq metodlarının və sınaq laboratoriyalarının akkreditləşdirilməsi istiqamətində hansı avropa standartları – avronormaları yaradılmış və təsdiq edilmişdir? (Çəki: 1)

- ☒ EN 29000
 - ☐ EN 45001
 - ☐ EN 45002
 - ☐ EN 45003
 - ☐ EN 45011
-

Sual: «Keyfiyyətə ümumi rəhbərlik və keyfiyyətin təmin edilməsi üzrə standartların seçilməsi və tətbiqi üçün rəhbəredici göstərişlər» hansı avropa standartlarına daxildir? (Çəki: 1)

- ☒ EN 29000
 - ☐ EN 29001
 - ☐ EN 29002
 - ☐ EN 29003
 - ☐ EN 29004
-

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: CENELEK neçənci ildə yaradılmışdır? (Çəki: 1)

- ☒ 1971-ci ildə
 - ☐ 1972-ci ildə
 - ☐ 1973-ci ildə
 - ☐ 1974-ci ildə
 - ☐ 1975-ci ildə
-

Sual: CENELEK –a üzv olan hansı ölkə BEK-in üzvü deyildir? (Çəki: 1)

- ☐ Belçika
- ☐ Avstriyanın
- ☒ Lüksemburq
- ☐ Niderland
- ☐ Finlandiya

Sual: "Fəaliyyətsizlik haqqında saziş" nədir? (Çəki: 1)

- ☐ CENELEK-in hazırlanmış texniki şərtlərinin milli standart kimi qəbul edilməsi
 - ☐ BEK-in beynəlxalq standartlarının işlənməsi
 - ☐ CENELEK-in milli standartlarının işlənməsi
 - ☐ CENELEK-in müəssisə standartının milli standart kimi qəbul edilməsi
 - ☒ CENELEK-in beynəlxalq standart əsasında hazırlanmış avropa standartının milli standart kimi qəbul edilməsi
-

Sual: CENELEK tərəfindən qəbul olunan regional standartlar neçə şəkildə ola bilər (Çəki: 1)

- ☐ iki
 - ☒ üç
 - ☐ dörd
 - ☐ beş
 - ☐ altı
-

Sual: EN hansı rəsmi dildə nəşr edilir? (Çəki: 1)

- ☐ ingilis, italyan, alman
 - ☐ italyan, fransız, alman
 - ☒ ingilis, rus, alman
 - ☐ ingilis, fransız, alman
 - ☐ ingilis, fransız, azərbaycan
-

Sual: Avronormaların nömrələnməsi neçədən başlanır? (Çəki: 1)

- ☐ 10001-dən
 - ☐ 20001-dən
 - ☐ 30001-dən
 - ☐ 40001-dən
 - ☒ 50001-dən
-

Sual: EN komitəsinin özünün şəxsi Baş katibliyi CENELEK-in nəyinə tabədir. (Çəki: 1)

- ☐ Elektron komponentləri üzrə komitəsinə
 - ☒ Baş məclisinə
 - ☐ Sertifikatlaşdırma üzrə komitəsinə
 - ☐ İnzibati şurasına
 - ☐ Texniki bürosuna
-

Sual: CECC-in ayrıca büdcəsi kimin hesabına formalaşır? (Çəki: 1)

- ☐ avropa şurasının hesabına
 - ☐ avropa iqtisadi komissiyasının hesabına
 - ☒ ölkələrin - üzvlərin verdikləri üzvlük haqlarının hesabına
 - ☐ inkişaf etməkdə olan ölkələrə yardım komitəsi hesabına
 - ☐ vergilər hesabına
-

Sual: Proqram komitələri kimə hesabat verir? (Çəki: 1)

- ☐ İnzibati şuraya
 - ☐ Elektron komponentləri üzrə komitəyə
 - ☐ Sertifikatlaşdırma üzrə komitəyə
 - ☒ Baş məclisə
 - ☐ Texniki büroya
-

Sual: CEN/CENELEK-in Avropa işçi qrupunun məqsədi nədir? (Çəki: 1)

- ☐ dünya standartlaşdırılmasının əsas istiqamətləri üzrə bütün maraqlı tərəflərin razılığına nail olmaqdır
 - ☐ regional standartlaşdırılmanın əsas istiqamətləri üzrə bütün maraqlı tərəflərin razılığına nail olmaqdır
 - ☐ milli standartlaşdırılmanın əsas istiqamətləri üzrə bütün maraqlı tərəflərin razılığına nail olmaqdır
 - ☐ beynəlxalq standartlaşdırılmanın əsas istiqamətləri üzrə bütün maraqlı tərəflərin razılığına nail olmaqdır
 - ☒ Avropa standartlaşdırılmasının əsas istiqamətləri üzrə bütün maraqlı tərəflərin razılığına nail olmaqdır
-

Sual: CEN/CENELEK-in Avropa işçi qrupunun texniki sənədləri kimlər üçündür? (Çəki: 1)

- ☒ bütün beynəlxalq təşkilatlar və CEN/CENELEK
 - ☐ Telekommunikasiya standartları üzrə Avropa institutu
 - ☐ Sənaye nazirliyinin struktur bölməsi
 - ☐ Avropa poçt və telefon-teleqraf əlaqəsi konfransı.
 - ☐ Keyfiyyət üzrə məsləhət komitəsi
-

Sual: CEN/CENELEK-dən başqa, Avropa regionunda telekommunikasiyalar sahəsində standartlaşdırma ilə daha kimlər məşğul olur? (Çəki: 1)

- ☐ bütün beynəlxalq təşkilatlar və CEN/CENELEK
 - ☒ Telekommunikasiya standartları üzrə Avropa institutu
 - ☐ Sənaye nazirliyinin struktur bölməsi
 - ☐ Avropa poçt və telefon-teleqraf əlaqəsi konfransı.
 - ☐ Keyfiyyət üzrə məsləhət komitəsi
-

Sual: Proqram komitələri nə vaxt hesabat verir? (Çəki: 1)

- ☐ Elektron komponentləri üzrə komitənin sessiyaları zamanı
 - ☐ Sertifikatlaşdırma üzrə komitənin sessiyaları zamanı
 - ☒ Baş məclisin sessiyaları zamanı
 - ☐ İnzibati şuranın sessiyaları zamanı
 - ☐ Texniki büronun sessiyaları zamanı
-

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	17
Maksimal faiz	17

Sualları qarışdırmaq



Suallar təqdim etmək

1 %

Sual: Elektrotexnikada standartlaşdırma üzrə Avropa komitəsi CENELEK nəyin əsasında yaradılmışdır? (Çəki: 1)

- ☐ standartların layihələrinin hazırlanması və elektron komponentlərinin keyfiyyətinin qiymətləndirilməsi üzrə Avropa komitəsinin birləşməsi ilə yaradılmışdır
 - ☒ AATA-ya üzv olan ölkələrin elektrotexnika sahəsindəki standartlarının koordinasiyası üzrə Avropa komitəsinin və Avropa İttifaqının üzvü olan ölkələrin elektrotexnika sahəsindəki standartlarının koordinasiyası üzrə Avropa komitəsinin birləşməsi ilə yaradılmışdır
 - ☐ elektron komponentlərinin keyfiyyətinin qiymətləndirilməsi üzrə Avropa komitəsinin birləşməsi ilə yaradılmışdır
 - ☐ standartların layihələrinin hazırlanması üzrə Avropa komitəsinin birləşməsi ilə yaradılmışdır
 - ☐ xidmətin keyfiyyətinin qiymətləndirilməsi üzrə Avropa komitəsinin birləşməsi ilə yaradılmışdır
-

Sual: CENELEK komitəsinin ali orqanı hansıdır? (Çəki: 1)

- ☐ Texniki büro
 - ☐ Elektron komponentləri üzrə komitə
 - ☐ Sertifikatlaşdırma üzrə komitə
 - ☒ Baş məclis
 - ☐ İnzibati şura
-

Sual: Baş məclisdə daha kimlər iştirak edirlər? həmçinin (Çəki: 1)

- ☐ TTBS-in nümayəndələri
 - ☐ BQMT-nin nümayəndələri
 - ☐ BMT AIK-in nümayəndələri
 - ☐ FAO/ÜST-ün nümayəndələri
 - ☒ AI və AATA-nın nümayəndələri
-

Sual: Baş məclis üzv-ölkələrin hər birinin milli təşkilatlarının nümayəndələrindən ibarət nəyi seçir? (Çəki: 1)

- ☒ İnzibati şuranı
 - ☐ Elektron komponentləri üzrə komitəni
 - ☐ Sertifikatlaşdırma üzrə komitəni
 - ☐ BMT AIK-in nümayəndələrini
 - ☐ Texniki büronu
-

Sual: CENELEK-in əsas məqsədi nədən ibarətdir? (Çəki: 1)

- ☐ AI və AATA ilə sıx əməkdaşlıq edərək məhsula standartlar işləyib hazırlamaqdan
- ☒ AI və AATA ilə sıx əməkdaşlıq edərək elektrotexniki məmulatlara standartlar işləyib

hazırlamaqdan

- ☐ AI və AATA ilə sıx əməkdaşlıq edərək xidmətə standartlar işləyib hazırlamaqdan
 - ☐ AI və AATA ilə sıx əməkdaşlıq edərək məişət avadanlıqlarına standartlar işləyib hazırlamaqdan
 - ☐ AI və AATA ilə sıx əməkdaşlıq edərək normativ sənədlər işləyib hazırlamaqdan
-

Sual: CENELEK və CEN-in işində təkrarlanmaya yol verməmək üçün nə yaradılmışdır? (Çəki: 1)

- ☐ Texniki büro
 - ☐ Elektron komponentləri üzrə komitə
 - ☒ İnformasiya texnologiyalarının idarə edilməsi komitəsi
 - ☐ Baş məclis
 - ☐ İnzibati şura
-

Sual: CENELEK-in beynəlxalq standart əsasında hazırlanmış avropa standartı milli standart kimi qəbul edilməsi nə adlanır? (Çəki: 1)

- ☐ "Elektron komponentləri saziş"
 - ☐ "Sertifikatlaşdırma haqqında saziş"
 - ☐ "İnzibati şura haqqında saziş"
 - ☒ "Fəaliyyətsizlik haqqında saziş"
 - ☐ "Texniki büro haqqında saziş"
-

Sual: CENELEK tərəfindən qəbul olunan regional standart hansıdır? (Çəki: 1)

- ☒ avropa standartı (EN), ahəngdarlıq üzrə sənəd (HD) və ilkin standart (ENV)
 - ☐ beynəlxalq standart(İSO), normativ-texniki sənəd(NTS) və ilkin standart (ENV)
 - ☐ beynəlxalq standart(İSO), ahəngdarlıq üzrə sənəd (HD) və ilkin standart (ENV)
 - ☐ avropa standartı (EN), ahəngdarlıq üzrə sənəd (HD) və müəssisə standartı(MS)
 - ☐ avropa standartı (EN),normativ-texniki sənəd(NTS) və ilkin standart (ENV)
-

Sual: CENELEK-in avronorması nədir? (Çəki: 1)

- ☐ ölkələrin - üzvlərin hazırlanmış texniki şərtlərinin qəbul etdikləri avropa standartıdır
 - ☐ ölkələrin - üzvlərin beynəlxalq standartlarının işlənməsi
 - ☒ ölkələrin - üzvlərin milli normativ sənəd kimi qəbul etdikləri avropa standartıdır
 - ☐ ölkələrin - üzvlərin milli standartlarının qəbul etdikləri avropa standartıdır
 - ☐ CENELEK-in beynəlxalq standart əsasında hazırlanmış avropa standartının milli standart kimi qəbul edilməsi
-

Sual: Elektron komponentləri üzrə komitə(CECC) nə ilə məşğuldur? (Çəki: 1)

- ☒ elektron komponentlərinin keyfiyyətinin qiymətləndirilməsi ilə
 - ☐ məhsulun keyfiyyətinin qiymətləndirilməsi ilə
 - ☐ xidmətin keyfiyyətinin qiymətləndirilməsi ilə
 - ☐ elektrotexniki məmulatların keyfiyyətinin qiymətləndirilməsi ilə
 - ☐ heç nə ilə
-

Sual: İnformasiya təminatı nəyin əsasında həyata keçirilir? (Çəki: 1)

- ☐ AIB və AATA komissiyasının birgə müvafiq direktivi ilə
 - ☐ CEN/ CENELEK-in müvafiq direktivi ilə
 - ☐ Al-nın və Avropa ittifaqının sertifikatlaşdırma üzrə komitəsinin birgə müvafiq direktivi ilə
 - ☐ Al-nın və Avropa ittifaqı komissiyası(AIK) birgə şəbəkəsi ilə
 - ☒ Al-nın və Avropa ittifaqı komissiyasının (AIK) birgə müvafiq direktivi ilə
-

Sual: İnformasiyanın yayılma qaydasını kim müəyyən etmişdir? (Çəki: 1)

- ☒ CEN/CENELEK-in AIK-lə birgə işçi qrupu
 - ☐ AIB və AATA-nın AIK-lə birgə işçi qrupu
 - ☐ Avropa ittifaqının sertifikatlaşdırma üzrə komitəsinin AIK-lə birgə işçi qrupu
 - ☐ BMT-nin AIK-lə birgə işçi qrupu
 - ☐ ISO-nun AIK-lə birgə işçi qrupu
-

Sual: İnformasiyanın yayılma qaydası sahəsində fəaliyyəti sadələşdirmək məqsədilə hansı komitə yaradılmışdır? (Çəki: 1)

- ☐ Elektron komponentləri üzrə komitə
 - ☒ İnformasiya texnologiyaların idarə edilməsi komitəsi
 - ☐ Sertifikatlaşdırma üzrə komitəyə
 - ☐ İnzibati şura
 - ☐ Texniki büro
-

Sual: İnformasiya texnologiyalarının idarə edilməsi komitəsi nə ilə məşğul olur? (Çəki: 1)

- ☐ elektron komponentlərinin keyfiyyətinin qiymətləndirilməsi ilə
 - ☐ Telekommunikasiya standartları üzrə Avropa institutu üçün layihələrin hazırlanması, işin qrafikinə tərtib olunması və xüsusi aktual standartların qəbul edilməsini sürətləndirmək üçün təkliflərin hazırlanması ilə
 - ☒ standartların layihələrinin hazırlanması üçün texniki tapşırıqların planlaşdırılması və yerləşdirilməsi, işin qrafikinə tərtib olunması və xüsusi aktual standartların qəbul edilməsini sürətləndirmək üçün təkliflərin hazırlanması ilə
 - ☐ xidmətin keyfiyyətinin qiymətləndirilməsi ilə
 - ☐ elektrotexniki məmulatların keyfiyyətinin qiymətləndirilməsi ilə
-

Sual: İnformasiya texnologiyaları sahəsində İnformasiya texnologiyalarının idarə edilməsi komitəsindən başqa daha kimlər işləyir? (Çəki: 1)

- ☐ keyfiyyət üzrə məsləhət qrupları
 - ☐ Sənaye nazirliyinin struktur bölməsi
 - ☐ bir məqsədli ekspert qrupu
 - ☒ iki məqsədli ekspert qrupu
 - ☐ üç məqsədli ekspert qrupu
-

Sual: İnformasiyanın yayılma qaydasının Standartlarının işlənməsində təkrarlanmaya yol verməmək üçün kimlər bu işə cəlb edilir? (Çəki: 1)

- ☐ bütün beynəlxalq təşkilatlar və CEN/CENELEK
- ☐ Telekommunikasiya standartları üzrə Avropa institutu
- ☐ Sənaye nazirliyinin struktur bölməsi

- ☒ Avropa poçt və telefon-teleqraf əlaqəsi konfransı.
- ☐ iki məqsədli ekspert qrupu

Sual: Informasiya texnologiyaları sahəsində komitənin iki məqsədli ekspert qrupu hansılardır. (Çəki: 1)

- ☐ informasiya texnologiyasında sertifikatlaşdırma üzrə və keyfiyyət üzrə məsləhət qrupları
- ☐ informasiya texnologiyasında sertifikatlaşdırma üzrə və Sənaye nazirliyinin struktur bölməsi qrupları
- ☐ Telekommunikasiya standartları üzrə Avropa institutu və istehsalat texnologiyaları sahəsində standartlaşdırma məsələləri üzrə məsləhət qrupları
- ☐ Avropa poçt və telefon-teleqraf əlaqəsi və istehsalat texnologiyaları sahəsində standartlaşdırma məsələləri üzrə məsləhət qrupları
- ☒ informasiya texnologiyasında sertifikatlaşdırma üzrə və istehsalat texnologiyaları sahəsində standartlaşdırma məsələləri üzrə məsləhət qrupları

Bölmə: 0601

Ad	0601
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Malaziyada standartlaşdırma üzrə milli təşkilat necə adlanır? (Çəki: 1)

- ☐ Cənubi-Şərqi Asiya ölkələrinin beynəlxalq assosiasiyası
- ☐ standartlaşdırma üzrə Indoneziya Şurası
- ☐ Yapon sənaye standartları komitəsi
- ☐ Tailand sənaye standartları institutu
- ☒ Malaziya standartlar və sənaye tədqiqatları institutu

Sual: Malaziyada standartlaşdırma üzrə milli təşkilatın qısa adı necədir? (Çəki: 1)

- ☐ JISC
- ☐ ASEAN
- ☐ ISS
- ☐ TISI
- ☒ SIRIM

Sual: Malaziya standartlar və sənaye tədqiqatları institutu neçənci ildən fəaliyyət göstərir? (Çəki: 1)

- ☒ 1975-ci ildən
- ☐ 1976-cı ildən
- ☐ 1977-ci ildən
- ☐ 1978-ci ildən

Sual: TTBS/ÜTT-nın verdiyi qiymətə görə Malaziya keçən əsrin 90-cı illərində nəyə çevrildi?. (Çəki: 1)

- ☐ dünya ticarətinin liderinə
 - ☐ ticarət palatasına
 - ☒ dünya ticarətinin 25 liderindən birinə
 - ☐ ticarət üzrə ekspertə
 - ☐ ticarət üzrə dilərə
-

Sual: Tailandın standartlaşdırma və sertifikatlaşdırma üzrə milli orqan necə adlanır? (Çəki: 1)

- ☐ Cənubi-Şərqi Asiya ölkələrinin beynəlxalq assosiasiyası
 - ☐ standartlaşdırma üzrə Indoneziya Şurası
 - ☐ Yapon sənaye standartları komitəsi
 - ☒ Tailand sənaye standartları institutu
 - ☐ Malaziya standartlar və sənaye tədqiqatları institutu
-

Sual: Tailand sənaye standartları institutu qısa olaraq necə adlanır? (Çəki: 1)

- ☐ ISS
 - ☐ ASEAN
 - ☐ JISC
 - ☐ SIRIM
 - ☒ TISI
-

Sual: Tailandda neçə sertifikatlaşdırma sistemi mövcuddur. (Çəki: 1)

- ☒ 10
 - ☐ 11
 - ☐ 12
 - ☐ 13
 - ☐ 14
-

Sual: Indoneziyada standartlaşdırma üzrə milli təşkilatı necə adlanır? (Çəki: 1)

- ☐ Cənubi-Şərqi Asiya ölkələrinin beynəlxalq assosiasiyası
 - ☒ standartlaşdırma üzrə Indoneziya Şurası
 - ☐ Yapon sənaye standartları komitəsi
 - ☐ Tailand sənaye standartları institutu
 - ☐ Malaziya standartlar və sənaye tədqiqatları institutu
-

Sual: Standartlaşdırma üzrə Indoneziya Şurası qısa olaraq necə adlanır?. (Çəki: 1)

- ☐ JISC
- ☐ ASEAN
- ☒ ISS
- ☐ TISI

Sual: Standartlaşdırma üzrə Indoneziya Şurası neçənci ildə yaradılmışdır? (Çəki: 1)

- ☐ 1981-ci ildə
 - ☐ 1982-ci ildə
 - ☐ 1983-cü ildə
 - ☒ 1984-cü ildə
 - ☐ 1985-ci ildə
-

Sual: Standartlaşdırma üzrə Indoneziya Şurası nəyin əsasında yaradılmışdır? (Çəki: 1)

- ☐ ölkə Prezidentinin qərarı ilə
 - ☐ ölkə Prezidentinin əmri ilə
 - ☐ ölkə Prezidentinin fərmanı ilə
 - ☐ milli Məclisin qərarı ilə
 - ☒ ölkə Prezidentinin Dekreti ilə
-

Sual: ASEAN-a daxil olan Malaziyada milli standartların neçə faizi könüllü standartlardır? (Çəki: 1)

- ☒ 100%
 - ☐ 97%
 - ☐ 95%
 - ☐ 91%
 - ☐ 85%
-

Sual: ASEAN-a daxil olan Indoneziyada və Tailandda milli standartların neçə faizi könüllü standartlardır? (Çəki: 1)

- ☐ 100%
 - ☒ 97%
 - ☐ 95%
 - ☐ 91%
 - ☐ 85%
-

Sual: ASEAN-a daxil olan Filippində milli standartların neçə faizi könüllü standartlardır? (Çəki: 1)

- ☐ 100%
 - ☐ 97%
 - ☒ 95%
 - ☐ 91%
 - ☐ 85%
-

Sual: ASEAN-a daxil olan Sinqapurda milli standartların neçə faizi könüllü standartlardır? (Çəki: 1)

- ☐ 100%
- ☐ 97%

- ☐ 95%
 - ☒ 91%
 - ☐ 85%
-

Sual: Komitənin praktiki fəaliyyəti neçə işçi qrupları vasitəsilə həyata keçirilir? (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Yaponiyada standartlaşdırma məsələləri ilə məşğul olan komitə necə adlanır? (Çəki: 1)

- ☐ Cənubi-Şərqi Asiya ölkələrinin beynəlxalq assosiasiyası
 - ☐ standartlaşdırma üzrə Indoneziya Şurası
 - ☒ Yapon sənaye standartları komitəsi
 - ☐ Tailand sənaye standartları institutu
 - ☐ Malaziya standartlar və sənaye tədqiqatları institutu
-

Sual: Yaponiyada standartlaşdırma məsələləri ilə məşğul olan komitənin əsası neçənci ildə qoyulmuşdur? (Çəki: 1)

- ☐ 1941-ci ildə
 - ☐ 1943-cü ildə
 - ☐ 1945-ci ildə
 - ☐ 1947-ci ildə
 - ☒ 1949-cu ildə
-

Sual: Neçənci ildən yapon uyğunluq nişanının xarici firmalar tərəfindən tətbiq edilməsinə icazə verilir? (Çəki: 1)

- ☒ 1980-cı ildən
 - ☐ 1981-ci ildən
 - ☐ 1982-ci ildən
 - ☐ 1983-cü ildən
 - ☐ 1984-cü ildən
-

Sual: Neçənci illərdən Yaponiya ISO və BEK təşkilatlarında təmsil olunur? (Çəki: 1)

- ☐ 30-cu illərin əvvəllərindən
 - ☐ 40-cı illərin əvvəllərindən
 - ☒ 50-ci illərin əvvəllərindən
 - ☐ 60-cı illərin əvvəllərindən
 - ☐ 70-ci illərin əvvəllərindən
-

Sual: Hal-hazırda yapon mütəxəssisləri bu təşkilatlarda neçə işçi orqanların katibliyini aparırlar (Çəki: 1)

- ☐ 40

- ☐ 42
- ☐ 43
- ☒ 44
- ☐ 45

Sual: Neçənci ildən Panamerika standartlar komitəsi (KOPANT) fəaliyyət göstərir? (Çəki: 1)

- ☐ 1921-ci ildən
- ☐ 1931-ci ildən
- ☐ 1941-ci ildən
- ☐ 1951-ci ildən
- ☒ 1961-ci ildən

Sual: Neçənci ilə qədər KOPANT-da Amerika milli standartlar institutu (ANSI) iştirak edirdi. (Çəki: 1)

- ☒ 1975-ci ilə qədər
- ☐ 1976-cı ilə qədər
- ☐ 1977-ci ilə qədər
- ☐ 1978-ci ilə qədər
- ☐ 1979-cu ilə qədər

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Cənubi-Şərqi Asiya ölkələrində standartlaşdırma məsələləri ilə kimlər məşğul olur? (Çəki: 1)

- ☒ Cənubi-Şərqi Asiya ölkələrinin beynəlxalq assosiasiyası
- ☐ standartlaşdırma üzrə Indoneziya Şurası
- ☐ Yapon sənaye standartları komitəsi
- ☐ Tailand sənaye standartları institutu
- ☐ Malaziya standartlar və sənaye tədqiqatları institutu

Sual: Cənubi-Şərqi Asiya ölkələrində standartlaşdırma məsələləri ilə məşğul olan Cənubi-Şərqi Asiya ölkələrinin beynəlxalq assosiasiyası necə adlanır? (Çəki: 1)

- ☐ JISC
- ☒ ASEAN
- ☐ ISS
- ☐ TISI
- ☐ SIRIM

Sual: ASEAN1994-cü ildə nə yaratdı? (Çəki: 1)

- ☐ Tailand sənaye standartları institutu
 - ☐ standartlaşdırma üzrə Indoneziya Şurası
 - ☐ Yapon sənaye standartları komitəsi
 - ☒ Standartlaşdırma və keyfiyyət üzrə Məsləhət komitəsi
 - ☐ Malaziya standartlar və sənaye tədqiqatları institutu
-

Sual: TTBS/ÜTT-nin verdiyi qiymətə görə Malaziya dünya ticarətinin 25 liderindən birinə nə vaxtdan çevrildi? (Çəki: 1)

- ☐ keçən əsrin 90-cı illərində
 - ☒ keçən əsrin 80-cı illərində
 - ☐ keçən əsrin 70-ci illərində
 - ☐ keçən əsrin 60-cı illərində
 - ☐ keçən əsrin 50-ci illərində
-

Sual: Nə zaman standartlar məcburi standart statusunu alır? (Çəki: 1)

- ☐ könüllü xarakter aldığı hallarda
 - ☐ lazımsız hallarda
 - ☐ qanunsuz olduğu hallarda
 - ☐ qanuna uyğun olduğu hallarda
 - ☒ qanunla müəyyənləşdirildiyi hallarda
-

Sual: ASEAN ölkələrinin hamısı ISO 9000 seriyalı standartları necə qəbul etmişdir? (Çəki: 1)

- ☒ "cild metodu" ilə
 - ☐ "müqavilə metodu" ilə
 - ☐ "könüllü metod" ilə
 - ☐ "məcburi metod" ilə
 - ☐ qəbul etmədi
-

Sual: Yaponiyada standartlaşdırma məsələləri ilə məşğul olan komitə qısa olaraq necə adlanır? (Çəki: 1)

- ☐ ISS
 - ☐ ASEAN
 - ☒ JISC
 - ☐ TISI
 - ☐ SIRIM
-

Sual: Yaponiyada standartlaşdırma məsələləri ilə məşğul olan komitə hara tabedir? (Çəki: 1)

- ☐ hökumət idarəsinə
- ☒ Elm və texnika idarəsinə.
- ☐ JISC –nin katibliyinə

- ☐ milli təşkilata
 - ☐ Xarici ticarət və sənaye nazirliyinə
-

Sual: Elm və texnikada idarənin standartlaşdırma şöbəsi nəyi yerinə yetirir? (Çəki: 1)

- ☐ Baş konfrans rolunu
 - ☐ hökumət rolunu
 - ☒ JISC –nin katibliyi rolunu
 - ☐ milli təşkilat rolunu
 - ☐ Xarici ticarət və sənaye nazirliyi rolunu
-

Sual: Bütün şuraların və texniki komitələrin üzvləri kim tərəfindən təyin olunurlar. (Çəki: 1)

- ☐ Baş konfrans tərəfindən
 - ☐ hökumət tərəfindən
 - ☐ JISC –nin katibliyi tərəfindən
 - ☒ Xarici ticarət və sənaye nazirliyi tərəfindən
 - ☐ milli təşkilat tərəfindən
-

Sual: Komitənin prezidenti və vitse-prezidenti kim tərəfindən seçilir? (Çəki: 1)

- ☐ JISC –nin katibliyi tərəfindən
 - ☐ milli təşkilat tərəfindən
 - ☐ Xarici ticarət və sənaye nazirliyi tərəfindən
 - ☐ hökumət tərəfindən
 - ☒ Baş konfrans tərəfindən
-

Sual: JISC-nin fəaliyyəti kim tərəfindən maliyyələşdirilir? (Çəki: 1)

- ☒ hökumət tərəfindən
 - ☐ Baş konfrans tərəfindən
 - ☐ JISC –nin katibliyi tərəfindən
 - ☐ milli təşkilat tərəfindən
 - ☐ Xarici ticarət və sənaye nazirliyi tərəfindən
-

Sual: Firma standartları nəyin əsasında işlənib hazırlanır? (Çəki: 1)

- ☐ meşə təsərrüfatı sənaye sahələrinin əsasında
 - ☐ sahə standartlarının dərinləşdirilməsi əsasında
 - ☐ xammal və emal sənaye sahələrinin əsasında
 - ☐ milli standartların dərinləşdirilməsi və dəqiqləşdirilməsi əsasında
 - ☒ milli və sahə standartları əsasında
-

Sual: Neçə ölkədən neçə müəssisəyə yapon uyğunluq nişanının xarici firmalar tərəfindən tətbiq edilməsinə icazə verilir? (Çəki: 1)

- ☐ 17 ölkədən 100 müəssisə
- ☒ 19 ölkədən 150 müəssisə
- ☐ 21 ölkədən 200 müəssisə
- ☐ 23 ölkədən 250 müəssisə

☐ 25 ölkədən 300 müəssisə

Sual: Aşağıdakılardan hansı BEK-ə üzvlüyün formasıdır? (Çəki: 1)

- ☐ rəhbəredən üzv
 - ☐ icraedən üzv
 - ☐ əlaqələndirici üzv
 - ☐ komissiya-üzv
 - ☒ komitə-üzv
-

Sual: Aşağıdakılardan hansı BEK-ə üzvlüyün formasıdır? (Çəki: 1)

- ☐ rəhbəredən üzv
 - ☒ assosiasiya edilən üzv
 - ☐ aktiv üzv
 - ☐ müxbir üzv
 - ☐ komissiya-üzv
-

Sual: Aşağıdakılardan hansı BEK-in ali rəhbəredici orqanıdır? (Çəki: 1)

- ☐ Beynəlxalq katiblik
 - ☐ Baş Məclis
 - ☒ Şura komitələri
 - ☐ Şura
 - ☐ Məsləhət Komitəsi
-

Bölmə: 0603

Ad	0603
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: ASEAN keyfiyyət üzrə Məsləhət komitəsini neçənci ildə yaratdı ? (Çəki: 1)

- ☐ 1990-cı ildə
 - ☐ 1992-cü ildə
 - ☒ 1994-cü ildə
 - ☐ 1996-cı ildə
 - ☐ 1998-ci ildə
-

Sual: Yaponiyada standartlaşdırma məsələləri ilə məşğul olan komitə necə təşkilatdır? (Çəki: 1)

- ☐ hökumət təşkilatıdır
- ☐ Baş konfransdır
- ☐ JISC –nin katibliyidir

- ☒ milli təşkilatdır
- ☐ Xarici ticarət və sənaye nazirliyidir

Sual: Yaponiyada standartlaşdırma məsələləri ilə məşğul olan komitə nəyin yanında məsləhətçi orqandır? (Çəki: 1)

- ☒ Xarici ticarət və sənaye nazirliyi yanında
- ☐ JISC –nin katibliyi yanında
- ☐ Baş konfrans yanında
- ☐ hökumət yanında
- ☐ milli təşkilat yanında

Sual: Sənaye assosiasiyalarının sahə standartları nədən ibarətdir? (Çəki: 1)

- ☐ meşə təsərrüfatı sənaye sahələrindən ibarətdir
- ☐ beynəlxalq standartların dərinləşdirilməsindən və dəqiqləşdirilməsindən ibarətdir
- ☐ xammal və emal sənaye sahələrindən ibarətdir
- ☒ milli standartların dərinləşdirilməsindən və dəqiqləşdirilməsindən ibarətdir
- ☐ milli və sahə standartlarından ibarətdir

Sual: İstehlak mallarının təhlükəsizliyi üzrə yapon assosiasiyası və Fransız milli sınaq laboratoriyası arasında bu laboratoriyada aparılmış sınaqların nəticələrinin Yaponiyada tanınması haqqında bağlanmış müqaviləyə əsasən sertifikatlaşdırılmış məhsul JIS uyğunluq nişanı ilə deyil, hansı nişan ilə nişanlanmalıdır? (Çəki: 1)

- ☐ AB nişanı ilə
- ☐ SB nişanı ilə
- ☒ SG nişanı ilə
- ☐ SA nişanı ilə
- ☐ SB nişanı ilə

Sual: Milli sənaye standartları hansı sahələri üçün könüllü xarakter daşıyır? (Çəki: 1)

- ☐ meşə təsərrüfatı sənaye sahələri üçün
- ☐ sahə standartlarının dərinləşdirilməsi üçün
- ☒ xammal və emal sənaye sahələri üçün
- ☐ milli standartların dərinləşdirilməsi və dəqiqləşdirilməsi üçün
- ☐ milli və sahə standartları əsasında

Bölmə: 0703

Ad	0703
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: QOST 1.2-97 sənədinə əsasən daha hansı standartlar dövlətlərarası standart kimi qəbul edilə bilər? (Çəki: 1)

- ☐ standartlaşdırma üzrə iştirakçı olan ölkələrin milli standartları
 - ☐ standartlaşdırma üzrə Sazişin iştirakçısı olmayan MDB ölkələrinin milli standartları
 - ☒ standartlaşdırma üzrə Sazişin iştirakçısı olan MDB ölkələrinin milli standartları
 - ☐ standartlaşdırma üzrə iştirakçı olan bütün Regional ölkələrin milli standartları
 - ☐ standartlaşdırma üzrə Sazişin iştirakçısı olan Asiya ölkələrinin milli standartları
-

Sual: MDB çərçivəsində hansı dövlətlərarası normativ sənədlərin Siyahısı fəaliyyət göstərir? (Çəki: 1)

- ☐ «Dövlətlərarası standartlaşdırma sistemi. Dövlətlərarası standartlar, dövlətlərarası standartlaşdırma üzrə qaydalar və tövsiyələr. İşlənmə, qəbul olunma, tətbiq edilmə, yeniləşmə və ləğv edilmə qaydaları»
 - ☐ “Dövlətlərarası standartlaşdırma üzrə işlərin aparılma qaydaları. Əsas müddəalar”
 - ☒ «Sertifikatlaşdırmanın nəticələrinin qarşılıqlı tanınması haqqında saziş»
 - ☐ “Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın proseduraları”
 - ☐ “Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın proseduraları”
-

Sual: Sənədlərin yarısından çoxunun işlənilib hazırlanması hansı ölkəyə tapşırılmışdır? (Çəki: 1)

- ☐ Rusiya Federasiyasına
 - ☐ MDB-yə daxil olan digər dövlətlərə
 - ☐ xüsusi tematika üzrə standartlaşdırma ilə məşğul olan dövlətlərarası təşkilatlara
 - ☒ onun üçün məsuliyyət daşıyan dövlətlərarası təşkilatlara
 - ☐ Katibliyə
-

Sual: Mürəkkəb problem üzrə sənədin qəbul edilməsi tələb olunduğu hallarda həmin sənədin razılaşdırılmış mətnini hazırlamaq üçün Şura nə edir? (Çəki: 1)

- ☐ apelyasiya komissiyası yaradır və onun işləmə qaydasını təyin edir
 - ☒ Saziş iştirakçıları dövlətlərinin mütəxəssis-ekspertlərindən ibarət işçi qrupu yaradır və onun işləmə qaydasını təyin edir
 - ☐ mütəxəssis-ekspertlərindən ibarət işçi qrupu yaradır
 - ☐ Saziş iştirakçılarının iclasında müzakirə edir
 - ☐ Saziş iştirakçıları dövlətlərinin mütəxəssis-ekspertlərinə müraciət edir və onların işləmə qaydasını təyin edir
-

Sual: MDB-də təşkilati məsələlər hansı dövlətlərarası standartına uyğun olaraq həll edilir? (Çəki: 1)

- ☐ «Dövlətlərarası standartlaşdırma sistemi. Dövlətlərarası standartlar, dövlətlərarası standartlaşdırma üzrə qaydalar və tövsiyələr. İşlənmə, qəbul olunma, tətbiq edilmə, yeniləşmə və ləğv edilmə qaydaları»
- ☒ “Dövlətlərarası standartlaşdırma üzrə işlərin aparılma qaydaları. Əsas müddəalar”
- ☐ «Sertifikatlaşdırmanın nəticələrinin qarşılıqlı tanınması haqqında saziş»
- ☐ “Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın proseduraları”

☐ “Standartlaşdırma və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın prosedur qaydaları”

Bölmə: 0702

Ad	0702
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Tikinti sahəsində standartların qəbul edilməsi kimin səlahiyyətlərinə daxildir? (Çəki: 1)

- ☐ Sənaye tikinti Nazirliyinin
- ☐ Tikintidə standartlaşdırma və texniki normalaşdırmanın
- ☐ texniki normalaşdırma üzrə dövlətlərarası elmi-texniki komissiyanın
- ☐ Tikintidə dövlətlərarası elmi-texniki komissiyanın
- ☒ Tikintidə standartlaşdırma və texniki normalaşdırma üzrə dövlətlərarası elmi-texniki komissiyanın

Sual: Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuraya MDB dövlətlərindən hansı təşkilatlar daxildir? (Çəki: 1)

- ☐ standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə beynəlxalq orqanların rəhbərləri
- ☐ standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə regional orqanların rəhbərləri
- ☒ standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə milli orqanların rəhbərləri
- ☐ standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə yaxın qərb dövlətləri
- ☐ standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə dövlətlərarası orqanların rəhbərləri

Sual: Katiblik daxil olan ərizəni səs vermək üçün kimə göndərir? (Çəki: 1)

- ☐ baş Məclisə
- ☒ bütün Şura üzvlərinə
- ☐ Ali attestasiya komissiyasına
- ☐ iştirakçılara
- ☐ sessiya üzvlərinə

Sual: İşçi qrupu Katiblik vasitəsilə bütün layihənin mətnini və yazılı şəkildə sənədin qəbul edilməsi haqqında özünün təklif və tövsiyələrini Şura üzvlərinə nə vaxt çatdırır? (Çəki: 1)

- ☐ Şura iclasına 10 gün qalmış
- ☐ Şura iclasına 20 gün qalmış
- ☒ Şura iclasına 30 gün qalmış
- ☐ Şura iclasına 40 gün qalmış

☐ Şura iclasına 50 gün qalmış

Sual: Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində standartlaşdırma, metrologiya və sertifikatlaşdırma 13 mart 1992-ci ildə imzalanmış hansı sazişə uyğun olaraq həyata keçirilir? (Çəki: 1)

- ☐ "Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma haqqında saziş"
 - ☒ "Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasətin aparılması haqqında saziş"
 - ☐ "Standartlaşdırma və sertifikatlaşdırma sahəsində saziş"
 - ☐ "Standartlaşdırma və metrologiya sahəsində razılaşdırılmış siyasətin aparılması haqqında saziş"
 - ☐ "Standartlaşdırma və sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasətin aparılması haqqında saziş"
-

Sual: Şuranın qərarı necə xarakter daşıyır? (Çəki: 1)

- ☐ hamı üçün könüllüdür
 - ☐ hamı qərarı qəbul edə bilər
 - ☐ hamı qərarı qəbul edə bilməz
 - ☐ heç kimə lazım deyil
 - ☒ hamı üçün məcburidir
-

Sual: Nə zaman dövlətlərarası standartın layihəsinin qəbul edilməsindən imtina edilir? (Çəki: 1)

- ☒ standartın layihəsinin əleyhinə bir səsdən çox olmalı və səsverməni DAŞ-ın iclasına çıxarmaq haqqında təklif olunmalıdır
 - ☐ yekdil səsvermə olduqda
 - ☐ səsvermə əlli faiz olduqda
 - ☐ ona bütün maraqlı dövlətlərin standartlaşdırma üzrə milli orqanlarının hamısı səs verdikdə
 - ☐ böyük əksəriyyəti səs verdikdə
-

Bölmə: 0701

Ad	0701
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində standartlaşdırma, metrologiya və sertifikatlaşdırma məsələləri üzrə saziş nə vaxt imzalanmışdır? (Çəki: 1)

- ☒ 13 mart 1992-ci ildə
- ☐ 13 mart 1993-cü ildə
- ☐ 13 mart 1994-cü ildə

- ☐ 13 mart 1995-ci ildə
 - ☐ 13 mart 1996-cı ildə
-

Sual: Şuranin fəaliyyətini təşkil etmək üçün hansı qurum yaradılmışdır? (Çəki: 1)

- ☐ MDB-yə daxil olan dövlətlərin Şurası (DAŞ)
 - ☐ Xarici ölkələrin Dövlətlərarası Şurası (DAŞ).
 - ☒ MDB-yə daxil olan dövlətlərin Dövlətlərarası Şurası (DAŞ)
 - ☐ Avropa Birliyinə daxil olan dövlətlərin Dövlətlərarası Şurası (DAŞ).
 - ☐ Beynəlxalq təşkilatların Dövlətlərarası Şurası
-

Sual: Hansı sahədə standartların qəbul edilməsi DAŞ-ın səlahiyyətində deyil? (Çəki: 1)

- ☐ daşınmaz əmlak sahəsində
 - ☐ istehsal sahəsində
 - ☐ istehlak sahəsində
 - ☒ tikinti sahəsində
 - ☐ turizm sahəsində
-

Sual: Hazırda neçə yeni dövlətlərarası standartlar qəbul edilmiş və yenidən baxılmışdır? (Çəki: 1)

- ☒ 2000-dən çox
 - ☐ 1500-dən çox
 - ☐ 1000-dən çox
 - ☐ 500-dən çox
 - ☐ hamısı
-

Sual: Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuraya MDB dövlətlərindən hansı təşkilatlar daxildir? (Çəki: 1)

- ☐ xüsusi tematika üzrə standartlaşdırma ilə məşğul olan və Şura tərəfindən qəbul edilən milli təşkilatların nümayəndələri
 - ☐ xüsusi tematika üzrə standartlaşdırma ilə məşğul olan və Şura tərəfindən qəbul edilən regional təşkilatların nümayəndələri
 - ☐ xüsusi tematika üzrə standartlaşdırma ilə məşğul olan və Şura tərəfindən qəbul edilən beynəlxalq təşkilatların nümayəndələri
 - ☒ xüsusi tematika üzrə standartlaşdırma ilə məşğul olan və Şura tərəfindən qəbul edilən dövlətlərarası təşkilatların nümayəndələri
 - ☐ xüsusi tematika üzrə standartlaşdırma ilə məşğul olan nümayəndələr
-

Sual: Sazişə qoşulmaq istəyən təşkilatlar nə etməlidirlər? (Çəki: 1)

- ☐ DAŞ-ın katibliyini xəbərdar etməlidirlər
 - ☐ DAŞ-ın katibliyinə şifahi bildirməlidirlər
 - ☐ katibliyin ərizə formasını doldurməlidirlər
 - ☐ DAŞ-ın katibliyindən soruşmalıdırlar
 - ☒ DAŞ-ın katibliyinə yazılı ərizə ilə müraciət etməlidirlər
-

Sual: Ərizədə nə göstərilməlidir? (Çəki: 1)

- ☒ Sazişə qoşulmaq haqqında razılıq və DAŞ-ın qaydalarının yerinə yetirilməsi üçün öhdəlik
 - ☐ Sazişə qoşulmaq haqqında razılıq və DAŞ-ın qaydalarının yerinə yetirilməməsi üçün öhdəlik
 - ☐ Sazişə qoşulmaq haqqında razılıq
 - ☐ DAŞ-ın qaydalarının yerinə yetirilməsi üçün öhdəlik
 - ☐ Sazişə qoşulmamaq haqqında razılıq və DAŞ-ın qaydalarının yerinə yetirilməsi üçün öhdəlik
-

Sual: Səsvermənin müddəti nə qədər müəyyən edilmişdir? (Çəki: 1)

- ☐ bir həftə
 - ☐ on gün
 - ☒ bir ay
 - ☐ iki ay
 - ☐ üç ay
-

Sual: Müsbət qərar nə zaman qəbul edilir? (Çəki: 1)

- ☐ Şura üzvlərinin yarısından azı səs versin
 - ☐ Şura üzvlərinin bir hissəsi səs versin
 - ☐ Şura üzvlərinin yarısı səs versin
 - ☒ Şura üzvlərinin yarısından çoxu səs versin
 - ☐ Şura üzvlərinin hamısı səs versin
-

Sual: Üzvlük haqqının məbləği kim tərəfindən müəyyən edilir (Çəki: 1)

- ☐ Baş katib tərəfindən
 - ☐ Üzvlər tərəfindən
 - ☐ Komissiya tərəfindən
 - ☐ Prezident tərəfindən
 - ☒ Şura tərəfindən
-

Sual: Milli orqanlar və ya dövlətlərarası təşkilatlar Şuranın tərkibindən çıxmaq istədiyi hallarda katibliyə ərizə ilə neçə ay əvvəl müraciət etməlidirlər? (Çəki: 1)

- ☒ 12 ay əvvəl
 - ☐ 9 ay əvvəl
 - ☐ 6 ay əvvəl
 - ☐ 3 ay əvvəl
 - ☐ 1 ay əvvəl
-

Sual: İşçi qrupu Şura iclasına 30 gün qalmış bütün layihənin mətnini və yazılı şəkildə sənədin qəbul edilməsi haqqında özünün təklif və tövsiyələrini kimə çatdırır (Çəki: 1)

- ☐ Prezidentə
 - ☐ Vitse-prezidentə
 - ☐ Katibliyə
 - ☒ Şura üzvlərinə
 - ☐ Şura iclasına
-

Sual: Şuranın iclasları bir qayda olaraq harada keçirilir? (Çəki: 1)

- ☒ növbə ilə Saziş iştirakçıları olan dövlətlərin hər birinin ərazisində
 - ☐ Saziş iştirakçıları olan dövlətlərin hər birinin standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə milli orqanlarında
 - ☐ xüsusi tematika üzrə standartlaşdırma ilə məşğul olan dövlətlərarası təşkilatlarda
 - ☐ onun üçün məsuliyyət daşıyan dövlətlərarası təşkilatlarda
 - ☐ yerləşdiyi yerdə
-

Sual: Şuraya sədrliyi bu iclasda və növbəti iclasa qədər olan dövrdə kimlər edir? (Çəki: 1)

- ☐ Şurada nümayəndəsi olan Şura üzvü
 - ☐ Vitse-prezident
 - ☐ Katiblik
 - ☐ Prezident
 - ☒ Şuranın növbəti iclasının keçirildiyi dövlətin Şurada nümayəndəsi olan Şura üzvü
-

Sual: Sertifikatlaşdırma sahəsində əsas məhsul qruplarının və xidmətlərin vahid sertifikatlaşdırma qaydalarını müəyyənləşdirən dövlətlərarası normativ sənədlərin Siyahısına sertifikatlaşdırma üzrə neçə sənəd daxildir? (Çəki: 1)

- ☐ 17
 - ☐ 19
 - ☒ 21
 - ☐ 23
 - ☐ 25
-

Sual: MDB çərçivəsində sertifikatlaşdırma sahəsində nəyə görə çətinliklər mövcuddur? (Çəki: 1)

- ☐ istehsalatda kifayət qədər çox saylı idarə sertifikatlaşdırma sistemlərinin qaydalarının bir-birindən fərqlənməsinə görə
 - ☐ xidmətlərin kifayət qədər çox sertifikatlaşdırma sistemlərinin qaydalarının bir-birindən fərqlənməsinə görə
 - ☐ istehlak mallarının kifayət qədər çox saylı sertifikatlaşdırma sistemlərinin qaydalarının bir-birindən fərqlənməsinə görə
 - ☒ əsas məhsul qruplarının və xidmətlərin kifayət qədər çox saylı idarə sertifikatlaşdırma sistemlərinin qaydalarının bir-birindən fərqlənməsinə görə
 - ☐ sənaye məhsullarının kifayət qədər çox saylı sertifikatlaşdırma sistemlərinin qaydalarının bir-birindən fərqlənməsinə görə
-

Sual: Nə zaman dövlətlərarası standartın layihəsi qəbul edilir? (Çəki: 1)

- ☐ əleyhinə səsvermə bir səsdən çox olmadıqda
 - ☐ səsverməni DAŞ-ın iclasına çıxarmaq haqqında təklif olduqda
 - ☐ yekdil səsvermə olduqda
 - ☐ səsvermə əlli faiz olduqda
 - ☒ ona bütün maraqlı dövlətlərin standartlaşdırma üzrə milli orqanlarının hamısı və ya böyük əksəriyyəti səs vermiş olsun
-

Sual: Təşkilati-texniki qaydaları və ya ümumtexniki tələbləri təyin edən standartlar üçün nə zəruridir? (Çəki: 1)

- ☐ əleyhinə səsvermə
- ☒ yekdil səsvermə
- ☐ səsverməni DAŞ-ın iclasına çıxarmaq haqqında təklif
- ☐ səsvermə əlli faiz olduqda
- ☐ bütün maraqlı dövlətlərin standartlaşdırma üzrə milli orqanlarının hamısı və ya böyük əksəriyyəti səsi

Sual: Neçənci ildə ISO-nun Şurası DAŞ-ı MDB ölkələrinin regional standartlaşdırma təşkilatı kimi tanıdı. (Çəki: 1)

- ☐ 1992-ci ildə
- ☐ 1993-cü ildə
- ☐ 1994-cü ildə
- ☒ 1995-ci ildə
- ☐ 1996-cı ildə

Bölmə: 0801

Ad	0801
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Almaniyada sertifikatlaşdırmanın hüquqi əsasını təşkil edən əhalinin sağlamlığının və həyatının qorunması, ətraf mühitin mühafizəsi, əməyin təhlükəsizliyi, resursların qənaəti, istehlakçıların marağının qorunması sahəsində nə mövcuddur? (Çəki: 1)

- ☐ direktivlər
- ☐ tövsiyələr
- ☐ göstərişlər
- ☐ layihələr
- ☒ qanunlar

Sual: Almaniyanın Ümummilli sertifikatlaşdırma sistem E –nədir? (Çəki: 1)

- ☐ DIN standartlarında tələblər qoyulan bütün məmulat növlərini əhatə
- ☐ sənaye texnologiyasının GS nişanına sertifikatlaşdırma sistemidir;
- ☐ tikinti konstruksiyalarının federal normalara uyğunluğuna nəzarət sistemidir;
- ☒ ölçmə vasitələrinin və etalonların sertifikatlaşdırma sistemidir;
- ☐ Alman sənaye qanunvericiliyinin 24-cü bölməsinə uyğunluğun sertifikatlaşdırma sistemidir.

Sual: Fransada məhsulların və xidmətlərin sertifikatlaşdırılmasına neçənci ildən

başlanmışdır? (Çəki: 1)

- ☐ 1936-cı ildən
 - ☐ 1937-ci ildən
 - ☐ 1938-ci ildən
 - ☒ 1939-cu ildən
 - ☐ 1940-cı ildən
-

Sual: Qanunla sertifikatlaşdırmaya görə məsuliyyət kimə həvalə edilmişdir? (Çəki: 1)

- ☒ Standartlaşdırma üzrə Fransız assosiasiyasına (AFNOR)
 - ☐ Normalar və texniki rəqlamentlər haqqında informasiya mərkəzi (CINR).
 - ☐ Fransız xarici ticarət mərkəzi (CNCE)
 - ☐ dövlət və sahə səviyyəsində orqanlar
 - ☐ Elektrotexniklər ittifaqı (UTE)
-

Sual: İstehsalçı öz malını hansı nişan ilə nişanlamaq hüququna malikdir. (Çəki: 1)

- CE ☒
- ☐ AFNOR
 - ☐ CNCE
 - ☐ VDE
 - ☐ DVGW
-

Sual: Fransada hansı orqan sınaq laboratoriyalarının və mərkəzlərinin səlahiyyətlərini təyin edir, onların akkreditləşdirilməsi, NF nişanının verilməsi və ləğvi üçün cavabdehlik daşıyır, sertifikatlaşdırma üzrə milli orqanların beynəlxalq təşkilatlarla əməkdaşlığını koordinasiya edir? (Çəki: 1)

- CE ☐
- ☒ AFNOR
 - ☐ CNCE
 - ☐ VDE
 - ☐ DVGW
-

Sual: Məişət elektrik cihazları üçün hansı nişan tətbiq olunur? (Çəki: 1)

- ☐ AFNOR
 - ☒ NF ELEKTRICITE
 - ☐ NF
 - ☐ VDE
- CE ☐
-

Sual: Fransada sınaq laboratoriyaları neçə qrupa bölünürlər? (Çəki: 1)

- ☐ 2
 - ☐ 3
 - ☒ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Fransada sınaq laboratoriyaları hansı qruplara bölünürlər? (Çəki: 1)

- ☐ dövlət və firma laboratoriyalarına
- ☐ dövlət və şəxsi laboratoriyalarına
- ☐ dövlət, şəxsi və sınaq laboratoriyalarına
- ☒ dövlət, ictimai, şəxsi və firma laboratoriyalarına
- ☐ ictimai, şəxsi və firma laboratoriyalarına

Bölmə: 0802

Ad	0802
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Almaniyanın Ümummilli sertifikatlaşdırma sistem A1 –nədir? (Çəki: 1)

- ☐ Almaniya keyfiyyətə və nişanlamaya zəmanət (qarant) institutunun sertifikatlaşdırma sistemi RAL-dır;
- ☐ reqlamentlərə uyğunluq sertifikatlaşdırma sistemidir;
- ☒ DIN standartlarına uyğunluğun sertifikatlaşdırma sistemidir;
- ☐ VDE sertifikatlaşdırma sistemidir;
- ☐ DVGW sertifikatlaşdırma sistemidir;

Sual: Almaniyanın Ümummilli sertifikatlaşdırma sistem A2 –nədir? (Çəki: 1)

- ☐) Almaniya keyfiyyətə və nişanlamaya zəmanət (qarant) institutunun sertifikatlaşdırma sistemi RAL-dır;
- ☐ reqlamentlərə uyğunluq sertifikatlaşdırma sistemidir;
- ☐ DIN standartlarına uyğunluğun sertifikatlaşdırma sistemidir;
- ☒ VDE sertifikatlaşdırma sistemidir;
- ☐ DVGW sertifikatlaşdırma sistemidir;

Sual: Almaniyanın Ümummilli sertifikatlaşdırma sistem D –nədir? (Çəki: 1)

- ☐ DIN standartlarında tələblər qoyulan bütün məmulat növlərini əhatə edir
- ☐ sənaye texnologiyasının GS nişanına sertifikatlaşdırma sistemidir;
- ☒ tikinti konstruksiyalarının federal normalara uyğunluğuna nəzarət sistemidir;
- ☐ ölçmə vasitələrinin və etalonların sertifikatlaşdırma sistemidir;
- ☐ Alman sənaye qanunvericiliyinin 24-cü bölməsinə uyğunluğun sertifikatlaşdırma sistemidir.

Sual: Fransada məhsulların və xidmətlərin sertifikatlaşdırılması sahəsində qəbul olunmuş ilk Qanun necə adlanır? (Çəki: 1)

- ☐ VDE milli standartlarına uyğunluq nişanı haqqında Qanun
- ☐ DVGW milli standartlarına uyğunluq nişanı haqqında Qanun
- ☐ AFNOR milli standartlarına uyğunluq nişanı haqqında Qanun

- ☐ CE milli standartlarına uyğunluq nişanı haqqında Qanun
 - ☒ NF milli standartlarına uyğunluq nişanı haqqında Qanun
-

Sual: AFNOR təşkilatından başqa sertifikatlaşdırmanı daha hansı orqanlar idarə edirlər? (Çəki: 1)

- ☐ Elektrotexniklər ittifaqı (UTE)
 - ☒ dövlət və sahə səviyyəsində orqanlar
 - ☐ Normalar və texniki rəqlamentlər haqqında informasiya mərkəzi (CINR)
 - ☐ Fransız xarici ticarət mərkəzi (CNCE)
 - ☐ Standartlaşdırma üzrə Fransız assosiasiyasına (AFNOR)
-

Sual: Dövlət və sahə səviyyəsində orqanlara nə aiddir? (Çəki: 1)

- ☐ Standartlaşdırma üzrə Fransız assosiasiyasına (AFNOR)
 - ☐ VDE milli standartlarına uyğunluq
 - ☒ Fransız xarici ticarət mərkəzi (CNCE)
 - ☐ NF milli standartlarına uyğunluq
 - ☐ DVGW milli standartlarına uyğunluq
-

Sual: Dövlət və sahə səviyyəsində orqanlara nə aiddir? (Çəki: 1)

- ☐ Standartlaşdırma üzrə Fransız assosiasiyasına (AFNOR)
 - ☐ VDE milli standartlarına uyğunluq
 - ☐ NF milli standartlarına uyğunluq
 - ☒ Normalar və texniki rəqlamentlər haqqında informasiya mərkəzi (CINR)
 - ☐ DVGW milli standartlarına uyğunluq
-

Sual: Dövlət və sahə səviyyəsində orqanlara nə aiddir? (Çəki: 1)

- ☐ Standartlaşdırma üzrə Fransız assosiasiyasına (AFNOR)
 - ☐ VDE milli standartlarına uyğunluq
 - ☐ NF milli standartlarına uyğunluq
 - ☐ DVGW milli standartlarına uyğunluq
 - ☒ Elektrotexniklər ittifaqı (UTE)
-

Sual: CNCE təşkilatı nə üçün cavabdehlik daşıyır? (Çəki: 1)

- ☐ istehsal olunan məhsulların sertifikatlaşdırılmasına
 - ☐ istehlak olunan məhsulların sertifikatlaşdırılmasına
 - ☒ ixrac və idxal olunan məhsulların sertifikatlaşdırılmasına
 - ☐ iqtisadiyyatın sahələrinin və milli sertifikatlaşdırma sisteminin informasiya təminatına
 - ☐ elektron və elektrotexniki məhsulların sertifikatlaşdırılması üçün normativ tələblərə
-

Sual: CINR təşkilatı nəyi həyata keçirir? (Çəki: 1)

- ☐ istehsal olunan məhsulların sertifikatlaşdırılmasına
- ☐ istehlak olunan məhsulların sertifikatlaşdırılmasına
- ☐ ixrac və idxal olunan məhsulların sertifikatlaşdırılmasına
- ☒ iqtisadiyyatın sahələrinin və milli sertifikatlaşdırma sisteminin informasiya təminatını

- ☐ elektron və elektrotexniki məhsulların sertifikatlaşdırılması üçün normativ tələbləri
-

Sual: UTE nə işləyib hazırlayır? (Çəki: 1)

- ☐ istehsal olunan məhsulların sertifikatlaşdırılmasını
☐ istehlak olunan məhsulların sertifikatlaşdırılmasını
☐ ixrac və idxal olunan məhsulların sertifikatlaşdırılmasını
☐ iqtisadiyyatın sahələrinin və milli sertifikatlaşdırma sisteminin informasiya təminatını
☒ elektron və elektrotexniki məhsulların sertifikatlaşdırılması üçün normativ tələbləri
-

Sual: Avropa İttifaqı Direktivlərinə uyğunluq nə ilə təsdiqlənir? (Çəki: 1)

- ☒ üçüncü tərəfin apardığı sertifikatlaşdırma və C₁ nişanı ilə
☐ üçüncü tərəfin apardığı sertifikatlaşdırma və NF nişanı ilə
☐ könüllü apardığı sertifikatlaşdırma və NF nişanı ilə
☐ üçüncü tərəfin apardığı sertifikatlaşdırma və VDE nişanı ilə
☐ üçüncü tərəfin apardığı sertifikatlaşdırma və AFNOR nişanı ilə
-

Sual: AFNOR-dan başqa, könüllü akkreditləşdirmə ilə daha hansı laboratoriya məşğul olur? (Çəki: 1)

- ☐ Milli Metrologiya Bürosu (BNM)
☐ sınaq üzrə milli laboratoriya(LNE)
☐ sınaq laboratoriyaları
☐ dövlət, ictimai, şəxsi və firma laboratoriyaları
☒ Milli sınaq laboratoriyaları şəbəkəsi (RNE)
-

Sual: Ölçü cihazlarının yoxlanması üzrə laboratoriyaların akkreditləşdirilməsini kim həyata keçirir? (Çəki: 1)

- ☒ Milli Metrologiya Bürosu (BNM)
☐ sınaq üzrə milli laboratoriya(LNE)
☐ sınaq laboratoriyaları
☐ dövlət, ictimai, şəxsi və firma laboratoriyaları
☐ Milli sınaq laboratoriyaları şəbəkəsi (RNE)
-

Bölmə: 0803

Ad	0803
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Almaniyanın Ümummilli sertifikatlaşdırma sistem A –nədir? (Çəki: 1)

- ☐ Almaniya keyfiyyətə və nişanlamaya zəmanət (qarant) institutunun sertifikatlaşdırma sistemi RAL-dır;

- ☒ reqlamentlərə uyğunluq sertifikatlaşdırma sistemidir;
 - ☐ DIN standartlarına uyğunluğun sertifikatlaşdırma sistemidir;
 - ☐ VDE sertifikatlaşdırma sistemidir;
 - ☐ DVGW sertifikatlaşdırma sistemidir;
-

Sual: Almaniyanın Ümummilli sertifikatlaşdırma sistem A3 –nədir? (Çəki: 1)

- ☐ Almaniya keyfiyyətə və nişanlamaya zəmanət (qarant) institutunun sertifikatlaşdırma sistemi RAL-dır;
 - ☐ reqlamentlərə uyğunluq sertifikatlaşdırma sistemidir;
 - ☐ DIN standartlarına uyğunluğun sertifikatlaşdırma sistemidir;
 - ☐ VDE sertifikatlaşdırma sistemidir;
 - ☒ DVGW sertifikatlaşdırma sistemidir;
-

Sual: Almaniyanın Ümummilli sertifikatlaşdırma sistem B –nədir? (Çəki: 1)

- ☒ Almaniya keyfiyyətə və nişanlamaya zəmanət (qarant) institutunun sertifikatlaşdırma sistemi RAL-dır;
 - ☐ reqlamentlərə uyğunluq sertifikatlaşdırma sistemidir;
 - ☐ DIN standartlarına uyğunluğun sertifikatlaşdırma sistemidir;
 - ☐ VDE sertifikatlaşdırma sistemidir;
 - ☐ DVGW sertifikatlaşdırma sistemidir;
-

Sual: Almaniyanın Ümummilli sertifikatlaşdırma sistem C –nədir? (Çəki: 1)

- ☐ DIN standartlarında tələblər qoyulan bütün məmulat növlərini əhatə edir
 - ☒ sənaye texnologiyasının GS nişanına sertifikatlaşdırma sistemidir;
 - ☐ tikinti konstruksiyalarının federal normalara uyğunluğuna nəzarət sistemidir;
 - ☐ ölçmə vasitələrinin və etalonların sertifikatlaşdırma sistemidir;
 - ☐ Alman sənaye qanunvericiliyinin 24-cü bölməsinə uyğunluğun sertifikatlaşdırma sistemidir.
-

Sual: Almaniyanın Ümummilli sertifikatlaşdırma sistem F –nədir? (Çəki: 1)

- ☐ DIN standartlarında tələblər qoyulan bütün məmulat növlərini əhatə edir
 - ☐ sənaye texnologiyasının GS nişanına sertifikatlaşdırma sistemidir;
 - ☐ tikinti konstruksiyalarının federal normalara uyğunluğuna nəzarət sistemidir;
 - ☐ ölçmə vasitələrinin və etalonların sertifikatlaşdırma sistemidir;
 - ☒ Alman sənaye qanunvericiliyinin 24-cü bölməsinə uyğunluğun sertifikatlaşdırma sistemidir.
-

Sual: Sistem A1 – nə edir? (Çəki: 1)

- ☒ DIN standartlarında tələblər qoyulan bütün məmulat növlərini əhatə edir
 - ☐ sənaye texnologiyasının GS nişanına sertifikatlaşdırma sistemidir
 - ☐ tikinti konstruksiyalarının federal normalara uyğunluğuna nəzarət sistemidir;
 - ☐ ölçmə vasitələrinin və etalonların sertifikatlaşdırma sistemidir;
 - ☐ Alman sənaye qanunvericiliyinin 24-cü bölməsinə uyğunluğun sertifikatlaşdırma sistemidir.
-

Sual: Sistem A2 – nədir? (Çəki: 1)

- ☐ əvvəlkilərdən fərqli olaraq məcburidir və tikinti profilli məhsulları əhatə edir
 - ☒ Sertifikatlaşdırma və sınaqların institutu tərəfindən himayə olunan elektrotexniklər ittifaqı (VDE) sistemidir
 - ☐ Almaniyanın qaz və su təchizatı üzrə firmalar Assosiasiyasının sertifikatlaşdırma sistemidir (DVGW)
 - ☐ Almaniya keyfiyyətə və nişanlanmaya zəmanət institutunun rəhbərliyi altında işləyir
 - ☐ bu sertifikatlaşdırma sistemi məmulatların Cihazların təhlükəsizliyi haqqında qanunun tələblərinə uyğunluğunu təsdiq edir
-

Sual: Sistem A3 – nədir? (Çəki: 1)

- ☐ əvvəlkilərdən fərqli olaraq məcburidir və tikinti profilli məhsulları əhatə edir
 - ☐ Sertifikatlaşdırma və sınaqların institutu tərəfindən himayə olunan elektrotexniklər ittifaqı (VDE) sistemidir
 - ☒ Almaniyanın qaz və su təchizatı üzrə firmalar Assosiasiyasının sertifikatlaşdırma sistemidir (DVGW).
 - ☐ Almaniya keyfiyyətə və nişanlanmaya zəmanət institutunun rəhbərliyi altında işləyir
 - ☐ bu sertifikatlaşdırma sistemi məmulatların Cihazların təhlükəsizliyi haqqında qanunun tələblərinə uyğunluğunu təsdiq edir
-

Sual: Sistem B – nə edir? (Çəki: 1)

- ☐ əvvəlkilərdən fərqli olaraq məcburidir və tikinti profilli məhsulları əhatə edir
 - ☐ Sertifikatlaşdırma və sınaqların institutu tərəfindən himayə olunan elektrotexniklər ittifaqı (VDE) sistemidir
 - ☐ Almaniyanın qaz və su təchizatı üzrə firmalar Assosiasiyasının sertifikatlaşdırma sistemidir (DVGW)
 - ☒ Almaniya keyfiyyətə və nişanlanmaya zəmanət institutunun rəhbərliyi altında işləyir
 - ☐ bu sertifikatlaşdırma sistemi məmulatların Cihazların təhlükəsizliyi haqqında qanunun tələblərinə uyğunluğunu təsdiq edir
-

Sual: Sistem C – nə edir? (Çəki: 1)

- ☐) əvvəlkilərdən fərqli olaraq məcburidir və tikinti profilli məhsulları əhatə edir
 - ☐ Sertifikatlaşdırma və sınaqların institutu tərəfindən himayə olunan elektrotexniklər ittifaqı (VDE) sistemidir
 - ☐ Almaniyanın qaz və su təchizatı üzrə firmalar Assosiasiyasının sertifikatlaşdırma sistemidir (DVGW)
 - ☐ Almaniya keyfiyyətə və nişanlanmaya zəmanət institutunun rəhbərliyi altında işləyir
 - ☒ bu sertifikatlaşdırma sistemi məmulatların Cihazların təhlükəsizliyi haqqında qanunun tələblərinə uyğunluğunu təsdiq edir
-

Sual: Sistem D – nə edir? (Çəki: 1)

- ☒ əvvəlkilərdən fərqli olaraq məcburidir və tikinti profilli məhsulları əhatə edir
- ☐ Sertifikatlaşdırma və sınaqların institutu tərəfindən himayə olunan elektrotexniklər ittifaqı (VDE) sistemidir
- ☐ Almaniyanın qaz və su təchizatı üzrə firmalar Assosiasiyasının sertifikatlaşdırma sistemidir (DVGW)
- ☐ Almaniya keyfiyyətə və nişanlanmaya zəmanət institutunun rəhbərliyi altında işləyir

☐ bu sertifikatlaşdırma sistemi məmulatların Cihazların təhlükəsizliyi haqqında qanunun tələblərinə uyğunluğunu təsdiq edir

Sual: Sistem E –nədir? (Çəki: 1)

- ☐ əvvəlkilərdən fərqli olaraq məcburidir və tikinti profilli məhsulları əhatə edir
 - ☒ bu qanunverici metrologiya çərçivəsində fəaliyyət göstərən sertifikatlaşdırma sistemidir
 - ☐ buxarqazanlarının, yüksək təzyiqli balonların, yanıcı mayelərin daşınma (nəqlənmə) vasitələrinin, partlaya bilən elektrik avadanlıqlarının, yükqaldırıcı qurğuların sertifikatlaşdırılması ilə məşğul olur
 - ☐ Almaniya keyfiyyətə və nişanlanmaya zəmanət institutunun rəhbərliyi altında işləyir
 - ☐) bu sertifikatlaşdırma sistemi məmulatların Cihazların təhlükəsizliyi haqqında qanunun tələblərinə uyğunluğunu təsdiq edir
-

Sual: Sistem F – nədir? (Çəki: 1)

- ☐ əvvəlkilərdən fərqli olaraq məcburidir və tikinti profilli məhsulları əhatə edir
 - ☐ bu qanunverici metrologiya çərçivəsində fəaliyyət göstərən sertifikatlaşdırma sistemidir
 - ☒ buxarqazanlarının, yüksək təzyiqli balonların, yanıcı mayelərin daşınma (nəqlənmə) vasitələrinin, partlaya bilən elektrik avadanlıqlarının, yükqaldırıcı qurğuların sertifikatlaşdırılması ilə məşğul olur
 - ☐ Almaniya keyfiyyətə və nişanlanmaya zəmanət institutunun rəhbərliyi altında işləyir
 - ☐ bu sertifikatlaşdırma sistemi məmulatların Cihazların təhlükəsizliyi haqqında qanunun tələblərinə uyğunluğunu təsdiq edir
-

Bölmə: 0901

Ad	0901
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: NATA nədir? (Çəki: 1)

- ☒ Səhmdar cəmiyyət
 - ☐ Beynəlxalq təşkilat
 - ☐ Sınaq laboratoriyası
 - ☐ Milli orqan
 - ☐ heç biri
-

Sual: AALA hansı laboratoriyaları akkreditləşdirir? (Çəki: 1)

- ☒ optika və fotometriyanı sınayan akustik titrəmə,bioloji kimyəvi istilik mexaniki elektriki sınaq növləri aparan laboratoriyaları
- ☐ Konkret növ məhsulların sınaqlarını aparan laboratoriyalar
- ☐ Materialların sınağı üzrə aparılan laboratoriyalar

- ☐ Dərmanların təhlükəsizliyi üzrə idarələrin laboratoriyaları
 - ☐ Hamısı
-

Sual: Vahid milli akkreditləşdirmə sisteminin yaradılmasında ASTM-in yaradılmasında neçə texniki komitə iştirak edir? (Çəki: 1)

- ☐ 9
 - ☐ 11
 - ☐ 13
 - ☒ 15
 - ☐ 17
-

Sual: Avstraliyada akkreditləşdirmə attestatı hansı müddətə verilir? (Çəki: 1)

- ☐ 3 aya
 - ☐ 5aya
 - ☐ 1ilə
 - ☐ 3 ilə
 - ☒ qeyri-məhdud müddətə
-

Sual: Məcburi sertifikatlaşdırmaya kimlər tərəfindən nəzarət edilir? (Çəki: 1)

- ☒ Dövlət orqanları
 - ☐ İstehsalçı
 - ☐ Ekspert
 - ☐ İstehlakçı
 - ☐ Müəssisənin rəhbərləri
-

Sual: ABŞ-da federal hökumət tərəfindən təsdiq edilən neçə əsas kateqoriyalı sertifikatlaşdırma proqramları fəaliyyət göstərir? (Çəki: 1)

- ☐ 1
 - ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
-

Sual: Hansı kateqoriyalı proqramlar üzrə bir qayda olaraq avtomobillərin, konteynerlərin, gəmilərin və s. kimi məhsulların məcburi sertifikatlaşması aparılır? (Çəki: 1)

- ☒ 1 kateqoriyalı proqramlar üzrə
 - ☐ 2 kateqoriyalı proqramlar üzrə
 - ☐ 3 kateqoriyalı proqramlar üzrə
 - ☐ 5 kateqoriyalı proqramlar üzrə
 - ☐ 7 kateqoriyalı proqramlar üzrə
-

Sual: Sertifikatlaşdırmanın normativ bazası nədir? (Çəki: 1)

- ☐ xammal
- ☒ standartlar

- ☐ sınaq laboratoriyası
- ☐ məhsullar
- ☐ xidmətlər

Sual: Yeyinti malları üzrə laboratoriyalar neçə müddətdən bir dəyişir? (Çəki: 1)

- ☐ 5aydan bir
- ☒ 6 aydan bir
- ☐ 1ildən bir
- ☐ 3ildən bir
- ☐ düzgün cavab yoxdur

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: NATA hökumət tərəfindən neçə faiz maliyyələşdirilir? (Çəki: 1)

- ☐ 40
- ☒ 50
- ☐ 60
- ☐ 70
- ☐ 75

Sual: ABŞ-da sınaq laboratoriyalarının akkreditləşmə sistemlərinin arasında ən nüfuzluları hansılardır? (Çəki: 1)

- ☐ Standartlaşdırma üzrə Fransa assosiasiyası
- ☐ Ümumdünya ticarət təşkilatı
- ☐ Texniki yoxlama təşkilatı
- ☒ Laboratoriyaların akkreditləşməsi üzrə Amerika assosiasiyası sistemi(AALA) və Laboratoriyaların milli könüllü akkreditləşdirmə proqramı (NULAP)
- ☐ Heç biri

Sual: NULAP nəyin əsasında yaradılıb? (Çəki: 1)

- ☐ Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin təşəbbüsü ilə
- ☒ Ticarət nazirliyinin təşəbbüsü ilə
- ☐ Xarici işlər nazirliyinin təşəbbüsü ilə
- ☐ Gömrük tarifləri əsasında
- ☐ Normativ sənədlər əsasında

Sual: ASTM-in 15 texniki komitəsi nəyi əsas götürür? (Çəki: 1)

- ☒ Avstraliya sınaq xidmətlərinin assosiasiyasının akkreditləşdirmə sistemini (NATA)
- ☐ Amerika assosiasiya sistemini
- ☐ Keyfiyyət sistemərini
- ☐ Məhsulun istehsalçı tərəfindən bəyan edilmiş keyfiyyət göstəricilərini
- ☐ hamısı

Sual: Könüllü sertifikatlaşdırma məhsulları təklif onunan və ya normativ sənədlərə uyğunluğa nəyin əsasında aparılır? (Çəki: 1)

- ☐ Müəssisə rəhbərlərinin təklifləri əsasında
- ☒ istehsalçıların və ya istehlakçıların ərizələri əsasında
- ☐ Ekspertlərin rəyləri əsasında
- ☐ Keyfiyyətin idarə edilməsi sistemi əsasında
- ☐ Düzgün cavab yoxdur

Sual: Neçənci növ kateqoriyalı proqramları məcburi və könüllü sertifikatlaşdırma üçün istifadə edirlər? (Çəki: 1)

- ☐ 1 növ kateqoriyalı proqramları
- ☐ 2 növ kateqoriyalı proqramları
- ☐ 3 növ kateqoriyalı proqramları
- ☐ 1və 3 növ kateqoriyalı proqramları
- ☒ 2 və 3 növ kateqoriyalı proqramları

Sual: Akkreditləşdirmə kriterləri kimi nədən istifadə edilir? (Çəki: 1)

- ☐ İSO 8402
- ☐ normativ sənədlərdən
- ☐ standartlardan
- ☒ ekspert rəylərindən
- ☐ İSO/BEK

Sual: NATA öz işini necə aparır? (Çəki: 1)

- ☐ Məcburi standartlara uyğun
- ☐ Milli standartlara uyğun
- ☐ Regionlararası standartlara uyğun
- ☒ Beynəlxalq standartlara uyğun
- ☐ heç biri

Bölmə: 0903

Ad	0903
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Sertifikatlaşdırma komitəsinin funksiyasına nə daxildir? (Çəki: 1)

- ☐ Terminlərin nəşr edilməsi
 - ☐ Keyfiyyətin idarə edilməsi
 - ☒ Sertifikatlaşdırma üzrə proqramların ,sertifikatlaşmanın aparılma qaydalarının bəyənilməsi və qeydiyyatı
 - ☐ Məhsulların təhlükəsizliyinin təmin edilməsi
 - ☐ Sınaq normalarına nümunələrin seçilməsi üzrə göstərişlərin verilməsi
-

Sual: Materialların sınaqları üzrə Amerika cəmiyyətinin direktorlar şurası nəyin əsasında vahid milli akkreditləşdirmə sisteminin yaradılması qərarına gəldi? (Çəki: 1)

- ☐ Şuraya daxil olan şikayətlər əsasında
 - ☐ Çoxsaylı sifarişlər əsasında
 - ☒ Ölkədə akkreditləşdirmənin vəziyyətini öyrənib bu qərara gəldi
 - ☐ İnsanları yeni iş yerləri ilə təmin etmək üçün
 - ☐ Bütün cavablar doğrudur
-

Sual: Sertifikatlaşdırma işlərində neçə sınaq laboratoriyaları iştirak edir? (Çəki: 1)

- ☐ 1000-dən az
 - ☐ 2000-dən az
 - ☒ 2000-dən çox
 - ☐ 1000-dən çox
 - ☐ Düzgün cavab yoxdur
-

Bölmə: 1001

Ad	1001
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: 1985-ci ildə nə haqqında AB Şurasının direktivi qəbul edildi ? (Çəki: 1)

- ☐ istehsalçı, müstəqil təşkilat, üçüncü tərəf haqqında
 - ☐ texniki şərtlər, sınaqlar və sertifikatlaşdırma haqqında
 - ☒ texniki ahəngdarlıq haqqında
 - ☐ layihələndirmə, təcrübi nümunə, istehsalat haqqında
 - ☐ sənədlərin yoxlanması, təcrübi nümunənin sınağı, keyfiyyət sisteminin yoxlanması haqqında
-

Sual: Məhsulun işlənilib hazırlanma prosesi nədən ibarətdir? (Çəki: 1)

- ☐ istehsalçı, müstəqil təşkilat, üçüncü tərəfdən
- ☐ texniki şərtlərə, sınaqlara və sertifikatlaşdırmadan
- ☐ texniki ahəngdarlığından

- ☒ layihələndirmə, təcrübi nümunə, istehsalatdan
 - ☐ sənədlərin yoxlanması, təcrübi nümunənin sınağı, keyfiyyət sisteminin yoxlanmasından
-

Sual: Məhsula nəzarət növləri nədən ibarətdir? (Çəki: 1)

- ☐ istehsalçı, müstəqil təşkilat, üçüncü tərəfdən
 - ☐ texniki şərtlər, sınaqlar və sertifikatlaşdırma
 - ☐ texniki ahəngdarlıqdan
 - ☐ layihələndirmə, təcrübi nümunə, istehsalatdan;
 - ☒ sənədlərin yoxlanması, təcrübi nümunənin sınağı, keyfiyyət sisteminin yoxlanması və s
-

Sual: Məhsula nəzarətedici orqan nədən ibarətdir? (Çəki: 1)

- ☐ istehsalçı, müstəqil təşkilat, üçüncü tərəf
 - ☐ texniki şərtlər, sınaqlar və sertifikatlaşdırma
 - ☐ texniki ahəngdarlıqdan
 - ☐ layihələndirmə, təcrübi nümunə, istehsalatdan
 - ☒ sənədlərin yoxlanması, təcrübi nümunənin sınağı, keyfiyyət sisteminin yoxlanması və s
-

Sual: Neçənci ildə Avropa Birliyində uyğunluğun qiymətləndirilməsi üzrə qaydaların uyğunlaşdırılmasının Qlobal Konsepsiyası qəbul edildi? (Çəki: 1)

- ☐ 1988-cu ildə
 - ☒ 1989-cu ildə
 - ☐ 1990-cu ildə
 - ☐ 1991-cu ildə
 - ☐ 1992-cu ildə
-

Sual: Məmulatın istehsal mərhələsi üçün hansı dörd modul təklif olunur? (Çəki: 1)

- ☐ A,B,C,D
 - ☒ C, D, E, F
 - ☐ E,F,G,H
 - ☐ G,H,I,J
 - ☐ I,J,K,L
-

Sual: Layihələndirmə və istehsalın birləşmiş mərhələlərində neçə modul təklif edilir? (Çəki: 1)

- ☐ iki
 - ☒ üç
 - ☐ dörd
 - ☐ beş
 - ☐ altı
-

Sual: SSAT neçənci ildə Beynəlxalq müstəqil qeyri-kommersiya assosiasiyası statusunu almışdır? (Çəki: 1)

- ☒ 1990-cı ildə
 - ☐ 1991-cı ildə
 - ☐ 1992-cı ildə
 - ☐ 1993-cü ildə
 - ☐ 1994-cü ildə
-

Sual: Brüsseldə sertifikatlaşdırma və sınaq məsələləri üzrə Qərbi Avropa ölkələrinin simpoziumu neçənci ildə keçirildi? (Çəki: 1)

- ☐ 1986
 - ☒ 1988
 - ☐ 1990
 - ☐ 1992
 - ☐ 1994
-

Sual: Texniki ahəngdarlıq haqqında Avropa Birliyi (AB) Şurasının direktivi neçənci ildə qəbul edildi? (Çəki: 1)

- ☐ 1983
 - ☐ 1984
 - ☒ 1985
 - ☐ 1987
 - ☐ 1988
-

Sual: Avropa Birliyində uyğunluğun qiymətləndirilməsi üzrə qaydaların uyğunlaşdırılmasının Qlobal Konsepsiyası neçənci ildə qəbul edildi? (Çəki: 1)

- ☐ 1986
 - ☐ 1987
 - ☐ 1988
 - ☒ 1989
 - ☐ 1990
-

Sual: Konkret modulu seçmək hüququ kimə verilmişdir? (Çəki: 1)

- ☐ Sifarişçiyə
 - ☐ İstehlakçıya
 - ☐ Layihə rəhbərinə
 - ☐ İş rəhbərinə
 - ☒ İstehsalçıya
-

Sual: Nə zaman sifarişçiyə "EC" tipli sertifikat verilir? (Çəki: 1)

- ☒ sınaqların müsbət nəticələri zamanı
 - ☐ sınaqların mənfi nəticələri zamanı
 - ☐ sınaqlarda şübhə olduğu zaman
 - ☐ sınaqlarda şübhə olmadığı zaman
 - ☐ qəbul zamanı
-

Sual: Sifarişçi səlahiyyətli orqana aşağıdakı sənədlərdən hansını təqdim etmir? (Çəki: 1)

- ☐ Tam və ya qismən istifadə olunan standartların siyahısı
- ☒ İşçilərin siyahısını
- ☐ Hesablamaların və ekspertizanın nəticələrini
- ☐ Sınaqların protokollarını
- ☐ Layihənin konsepsiyasını

Bölmə: 1002

Ad	1002
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Simpoziumun materialları əsasında Avropa Birliyi Komissiyası nəyə kompleks yanaşma məsələsi üzrə qətnamə hazırladı? (Çəki: 1)

- ☐ istehsalçı, müstəqil təşkilat, üçüncü tərəfə
- ☒ texniki şərtlərə, sınaqlara və sertifikatlaşdırmaya
- ☐ texniki ahəngdarlığa
- ☐ layihələndirmə, təcrübi nümunə, istehsalatda
- ☐ sənədlərin yoxlanması, təcrübi nümunənin sınağı, keyfiyyət sisteminin yoxlanmasında

Sual: Layihələndirmə mərhələsində modul B-də nə təklif olunur? (Çəki: 1)

- ☐ «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 1)»
- ☐ «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 2)»
- ☐ «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 3)»
- ☐ «Səlahiyyətli orqan tərəfindən yoxlanma (variant 1)»
- ☒ «Tipik nümunənin yoxlanması»

Sual: (Çəki: 1)

C ∈ nişanı neyi təsdiq edir?

- ☐ məhsulun standartla uyğunluğunu
- ☐ məhsulun sertifikatla uyğunluğunu
- ☐ məhsulun qoyulmuş tələblərə uyğunluğunu
- ☐ məhsulun keyfiyyətə uyğunluğunu
- ☒ məhsulun AB Direktivinə uyğunluğunu

Sual: SSAT-a neçə Avropa ölkələrinin uyğunluğun qiymətləndirilməsi üzrə milli komitələri və sertifikatlaşdırma və sınaqlarla məşğul olan təşkilatlar daxildir. (Çəki: 1)

- ☐ 12
- ☐ 14
- ☐ 16
- ☒ 18

Sual: 1985-ci ildə texniki ahəngdarlıq haqqında AB şurasının direktivi qəbul edildi. Burada əsas nə müəyyənləşdirildi? (Çəki: 1)

- ☐ normalar
- ☐ normalar və tələblər
- ☒ normalar və standartlar
- ☐ tələblər və standartlar
- ☐ tələblər

Bölmə: 1003

Ad	1003
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: AB-nin yeni konsepsiyası üzrə Direktivləri nəyi təyin edir? (Çəki: 1)

- ☐ onun göstərdiyi əmtəə malları «EC» sertifikatı almış nümunəyə tam uyğundur
- ☐ məhsulun verilmiş tipə uyğunluğunu
- ☒ uyğunluğun (modulun) təsdiq edilməsi üsullarını.
- ☐ ayrıca məmulatı və ya kiçik seriyalı məmulatları yoxlamaq üçün istifadəsini
- ☐ məmulatın «EC» tipini təsdiqləyən sertifikatda yazılmış tələblərini

Sual: Modul C – nədir? (Çəki: 1)

- ☐ «Səlahiyyətli orqan tərəfindən yoxlanma (variant 1)»
- ☐ «Tipik nümunənin yoxlanması»
- ☒ «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 1)»
- ☐ «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 2)»
- ☐ «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 3)»

Sual: Modul D – nədir? tətbiq olunduqda, modul C-də istehsalçı üçün müəyyənləşdirilmiş vəzifələrdən başqa, istehsal müəssisəsində keyfiyyət sisteminin yaradılması və AB nəzarət xidməti tərəfindən ona nəzarət edilməsi nəzərdə tutulur (Çəki: 1)

- ☐ «Səlahiyyətli orqan tərəfindən yoxlanma (variant 1)»
- ☐ «Tipik nümunənin yoxlanması»
- ☐ «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 1)»
- ☒ «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 2)»
- ☐ «Tipik nümunənin yoxlanması»

Sual: Modul E – nədir? (Çəki: 1)

- ☐ «Səlahiyyətli orqan tərəfindən yoxlanma (variant 1)»

- ☐ «Tipik nümunənin yoxlanması»
 - ☐ «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 1)»
 - ☐ «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 2)»
 - ☒ «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 3)»
-

Sual: Modul F – nədir? (Çəki: 1)

- ☒ «Səlahiyyətli orqan tərəfindən yoxlanma (variant 1)»
 - ☐ «Tipik nümunənin yoxlanması»
 - ☐ «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 1)»
 - ☐ «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 2)»
 - ☐ «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 3)»
-

Sual: Modul A – nədir? (Çəki: 1)

- ☐ «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 1)»
 - ☐ «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 2)»
 - ☒ «Uyğunluq haqqında istehsalçının deklarasiyası»
 - ☐ «Layihənin və məhsulun uyğunluğu haqqında istehsalçının bəyannaməsi»
 - ☐ «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 3)»
-

Sual: Modul G – nədir? (Çəki: 1)

- ☐ onun göstərdiyi əmtəə malları «EC» sertifikatı almış nümunəyə tam uyğundur
 - ☐ onun göstərdiyi əmtəə malları «EC» sertifikatı almış nümunəyə tam uyğundur
 - ☐ uyğunluğun (modulun) təsdiq edilməsi üsullarını
 - ☒ ayrıca məmulatı və ya kiçik seriyalı məmulatları yoxlamaq üçün istifadə olunur
 - ☐ məhsulun verilmiş tipə uyğunluğunu
-

Sual: Modul H – nədir? (Çəki: 1)

- ☐ «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 1)»
 - ☐ «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 2)»
 - ☐ «Uyğunluq haqqında istehsalçının deklarasiyası»
 - ☐ «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 3)»
 - ☒ «Layihənin və məhsulun uyğunluğu haqqında istehsalçının bəyannaməsi»
-

Sual: Modul C – tətbiq olunduqda istehsalçı nəyi bəyan edir? (Çəki: 1)

- ☒ onun göstərdiyi əmtəə malları «EC» sertifikatı almış nümunəyə tam uyğundur
 - ☐ məhsulun verilmiş tipə uyğunluğunu
 - ☐ uyğunluğun (modulun) təsdiq edilməsi üsullarını
 - ☐ ayrıca məmulatı və ya kiçik seriyalı məmulatları yoxlamaq üçün istifadəsini
 - ☐ məmulatın «EC» tipini təsdiqləyən sertifikatda yazılmış tələblərini
-

Sual: Modul A-ya aiddir: (Çəki: 1)

- ☐ səlahiyyətli orqan tərəfindən yoxlanma
- ☐ AB yoxlaması
- ☐ layihənin və məhsulun uyğunluğu haqqında istehsalçının bəyannaməsi

- ☒ uyğunluq haqqında istehsalçının deklarasiyası
- ☐ tipik nümunənin yoxlanması

Sual: Modul C-yə aiddir: (Çəki: 1)

- ☒ məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası
- ☐ AB yoxlaması
- ☐ tipik nümunənin yoxlanması
- ☐ səlahiyyətli orqan tərəfindən yoxlanma
- ☐ layihənin və məhsulun uyğunluğu haqqında istehsalçının bəyənnaməsi

Bölmə: 1101

Ad	1101
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: MDB-də sertifikatlaşdırma üzrə fəaliyyətin istiqamətini təyin edən əsas sənəd Saziş neçənci ildə imzalanmışdır? (Çəki: 1)

- ☒ 1992-ci ildə
- ☐ 1993-cü ildə
- ☐ 1994-cü ildə
- ☐ 1995-ci ildə
- ☐ 1991-ci ildə

Sual: «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanun neçənci ildə qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 1990-cı ildə
- ☐ 1991-ci ildə
- ☒ 1992-ci ildə
- ☐ 1993-cü ildə
- ☐ 1994-cü ildə

Sual: Məhsulun, xidmətlərin və digər obyektlərin məcburi və könüllü sertifikatlaşdırılmasının hüquqi əsasını müəyyənləşdirmək üçün Rusiyada hansı qanun qəbul edildi? (Çəki: 1)

- ☐ «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında»
- ☒ «Məhsulun və xidmətlərin sertifikatlaşdırılması haqqında»
- ☐ «Standartlaşdırma haqqında»
- ☐ «Məcburi sertifikatlaşdırma zamanı uyğunluq nişanının tətbiqi qaydaları»
- ☐ «Birja mallarının sertifikatlaşdırılması»

Sual: «Məhsulun və xidmətlərin sertifikatlaşdırılması haqqında» qanununda sertifikatlaşdırma sistemi kim tərəfindən yaradıla bilər? (Çəki: 1)

- ☐ istehlakçılar tərəfindən
 - ☐ fiziki şəxslər tərəfindən
 - ☒ hüquqi şəxslər tərəfindən
 - ☐ istehsalçılar tərəfindən
 - ☐ ekspertlər tərəfindən
-

Sual: Qanunla qadağan edilməyən müxtəlif assosiasiyaların, ittifaqların, aksioner cəmiyyətlərinin və digər hüquqi şəxslərin təşəbbüsü ilə yaradılmış sistem hansıdır? (Çəki: 1)

- ☐ məcburi sertifikatlaşdırılma
 - ☐ texniki audit
 - ☐ akkreditləşdirilmə
 - ☒ könüllü sertifikatlaşdırılma
 - ☐ sertifikatlaşdırılmanın mərhələləri
-

Sual: Sertifikatlaşdırmadan keçmiş və sertifikatla təsdiq edilmiş malların üzərində dövlət standartı ilə müəyyən edilmiş: (Çəki: 1)

- ☐ qablaşdırılma qaydası göstərməlidir
 - ☐ son istifadə tarixi göstərməlidir
 - ☐ saxlanma qaydası olmalıdır
 - ☒ uyğunluq nişanı olmalıdır
 - ☐ istehsal olunduğu ölkənin adı qeyd olunmalıdır
-

Sual: 1996-cı ildən başlayaraq SovAsK BB göstərdiyi yeni xidmət növü hansıdır? (Çəki: 1)

- ☐ məcburi sertifikatlaşdırılma
 - ☒ texniki audit
 - ☐ könüllü sertifikatlaşdırılma
 - ☐ akkreditləşdirilmə
 - ☐ sertifikatlaşdırılmanın mərhələləri
-

Sual: Auditor– kimdir? (Çəki: 1)

- ☐ yoxlanma üzrə mütəxəssis
 - ☐ istehsalatın attestasiyası üzrə mütəxəssis
 - ☐ müfəttiş
 - ☐ sahibkar
 - ☒ keyfiyyət sisteminin yoxlanılmasının və istehsalatın attestasiyasının aparılması üzrə mütəxəssis
-

Sual: SovAsK sistemi hansı norma və qaydalara uyğunlaşdırılmışdır? (Çəki: 1)

- ☐ milli
- ☐ regional
- ☐ ümumxalq
- ☐ dövlətlərarası

Sual: Rusiyada ilk dəfə 1992-ci ildə işlənib hazırlanmış və 1993-cü ildən tətbiq edilən könüllü sertifikatlaşdırma sistemi nə adlanır?. (Çəki: 1)

- ☒ Sov AsK
 - ☐ BEKES
 - ☐ KASKO
 - ☐ REMKO
 - ☐ DEVKO
-

Sual: Rusiyada oxşar məhsul qrupları üzrə nə fəaliyyət göstərir? (Çəki: 1)

- ☐ akkreditləşdirmə orqanları və sınaq laboratoriyaları
 - ☒ sertifikatlaşdırma orqanları və sınaq laboratoriyaları
 - ☐ standartlaşdırma orqanları
 - ☐ sınaq laboratoriyaları
 - ☐ sertifikatlaşdırma orqanları
-

Sual: Sınaq laboratoriyalarına tələblər nəyə uyğun müəyyənləşdirilmişdir? (Çəki: 1)

- ☐ ISO/BEK rəhbərlik sənədinə
 - ☐ DİN standartlarına
 - ☒ Avropa standartlarına
 - ☐ ISO standartlarına
 - ☐ BEK standartlarına
-

BÖLMƏ: 1102

Ad	1102
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: MDB-də sertifikatlaşdırma üzrə Sazişə əsasən nə nəzərdə tutulmuşdur? (Çəki: 1)

- ☐ qüvvədə olan qanunvericiliyə müvafiq hüquqi status
 - ☒ sertifikatlaşdırma sınaqları istənilən ölkənin akkreditləşdirilmiş laboratoriyasında aparıla bilər.
 - ☐ ölkəyə gətirilən məhsulların təhlükəsizliyinin təsdiqlənməsi qaydası
 - ☐ ixrac edilən məhsulun təhlükəsizliyi üçün istehsalçının və bu məhsula sertifikat vermiş orqanın məsuliyyəti
 - ☐ ixrac edən ölkənin sertifikatı
-

Sual: Dövlətlərarası şura tərəfindən qəbul olunmuş qərarlar içərisində bütün iştirakçı – ölkələr üçün ən əhəmiyyətli hansıdır? (Çəki: 1)

- ☐ Almaniya akkreditləşdirmə təşkilatının yaradılması
 - ☐ Fransa akkreditləşdirmə təşkilatının yaradılması
 - ☒ Avro-asiya akkreditləşdirmə təşkilatının yaradılması,
 - ☐ Rusiya akkreditləşdirmə təşkilatının yaradılması
 - ☐ Avropa akkreditləşdirmə təşkilatının yaradılması
-

Sual: MDB ölkələri içərisində hansı ölkənin milli sertifikatlaşdırma sistemi beynəlxalq qaydalara daha çox uyğunlaşdırılıb? (Çəki: 1)

- ☐ Almaniya
 - ☒ Rusiya
 - ☐ Yaponiya
 - ☐ Avropa
 - ☐ Fransa
-

Sual: Dövlətlərarası şura tərəfindən daim fəaliyyətdə olan texniki katibliyin və bir neçə işçi qruplarının işinə kim rəhbərlik edir? (Çəki: 1)

- ☐ Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Komitələr
 - ☐ Standartlaşdırma və sertifikatlaşdırma üzrə Mərkəzi orqanlar
 - ☐ SovAsK könüllü sertifikatlaşdırma sistemi
 - ☐ MDB çərçivəsində standartlaşdırma və metrologiyanın təkmilləşdirilməsi üzrə orqan
 - ☒ Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası şura
-

Sual: Məhsulların təhlükəsizliyini təmin etmək məqsədilə hansı qanun onların sertifikatlaşdırılmasını nəzərdə tutur? (Çəki: 1)

- ☒ «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında»
 - ☐ «Məhsulun və xidmətlərin sertifikatlaşdırılması haqqında»
 - ☐ «Standartlaşdırma haqqında»
 - ☐ «Məcburi sertifikatlaşdırma zamanı uyğunluq nişanının tətbiqi qaydaları»
 - ☐ «Birja mallarının sertifikatlaşdırılması»
-

Sual: Sazişi imzalamış ölkələr öz aralarında hansı razılığa gəlmişlər? (Çəki: 1)

- ☐ sertifikatlaşdırma üzrə orqanlar akkreditləşdirilsin
 - ☐ qarşılıqlı göndərilən məhsulların könüllü sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiqi qaydası razılaşdırılsın
 - ☒ qarşılıqlı göndərilən məhsulların məcburi sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiqi qaydasını razılaşdırsınlar
 - ☐ təhlükəsizlik qaydaları təsdiqlənsin
 - ☐ sınaqların hər bir növünün keyfiyyəti təmin edilsin
-

Sual: SovAsK (BB)-nın üzvləri kimlərdir? (Çəki: 1)

- ☐ MDB dövlətlərinin təşkilatları
 - ☐ MDB dövlətlərinin müəssisələri
 - ☐ MDB dövlətlərinin bütün istehlakçıları
 - ☒ MDB dövlətlərinin bütün mülkiyyət formalı müəssisə və təşkilatları
 - ☐ MDB dövlətlərinin istehsalçıları
-

Sual: Sertifikatlaşdırmanın vacib istiqaməti nədir? (Çəki: 1)

- ☐ əməkdaşların siyahısını tərtib etmək
 - ☐ istehsal proseslərinin təhlükəsizliyinin təmin edilməsi
 - ☐ personalın təhlükəsizliyinin təmin edilməsi
 - ☒ qarşılıqlı göndərilən məhsulların təhlükəsizliyinin təmin edilməsi
 - ☐ şikayətlərə baxmaq
-

Sual: Dövlətlərarası şura tərəfindən daha nə qəbul edilmişdir? (Çəki: 1)

- ☐ əməkdaşların siyahısını tərtib etmək haqqında Əsasnamə
 - ☐ istehsal proseslərinin təhlükəsizliyinin təmin edilməsi haqqında Əsasnamə
 - ☐ personalın təhlükəsizliyinin təmin edilməsi haqqında Əsasnamə
 - ☐ şikayətlərə baxmaq haqqında Əsasnamə
 - ☒ ölçmə vasitələrinin sertifikatlaşdırılması haqqında Əsasnamə.
-

Sual: Sertifikatlaşdırmanın MDB ölkələrində inkişafı üçün atılan progressiv addım nədən ibarətdir? (Çəki: 1)

- ☒ standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə sazişin iştirakçıları olan dövlətlər üçün vahid tələblər qoyan normativ sənədlərin qəbul edilməsi
 - ☐ standartlaşdırma üzrə sazişin iştirakçıları olan dövlətlər üçün vahid tələblər qoyan normativ sənədlərin qəbul edilməsi
 - ☐ metrologiya və sertifikatlaşdırma üzrə sazişin iştirakçıları olan dövlətlər üçün vahid tələblər qoyan normativ sənədlərin qəbul edilməsi
 - ☐ sertifikatlaşdırma üzrə sazişin iştirakçıları olan dövlətlər üçün vahid tələblər qoyan normativ sənədlərin qəbul edilməsi
 - ☐ standartlaşdırma və sertifikatlaşdırma üzrə sazişin iştirakçıları olan dövlətlər üçün vahid tələblər qoyan normativ sənədlərin qəbul edilməsi
-

Sual: Rusiya Federasiyasında sertifikatlaşdırma hansı qanunlara və digər hüquqi aktlara uyğun olaraq təşkil edilir və aparılır? (Çəki: 1)

- ☐ «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında»
 - ☐ «Məhsulun və xidmətlərin sertifikatlaşdırılması haqqında»
 - ☐ «Baytarlıq haqqında»
 - ☐ «Yanğın təhlükəsizliyi haqqında»
 - ☒ bütün variantlar doğrudur
-

Sual: MDB-də «Məhsulun və xidmətlərin sertifikatlaşdırılması haqqında» qanun nəyi müəyyən edir? (Çəki: 1)

- ☐ zəruri vasitələrə və sənədləşdirilmiş prosedurlara malik olmağı
 - ☐ insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün məhsulun təhlükəsizliyinə nəzarəti
 - ☐ məhsulun istehsalçı tərəfindən bəyan edilmiş keyfiyyət göstəricilərinin təsdiqlənməsini
 - ☒ sertifikatlaşdırma iştirakçılarının hüquqlarını, vəzifələrini və məsuliyyətlərini
 - ☐ laboratoriyanın təşkilati sxemini
-

Sual: Rusiyada yaradılmışdır aksioner cəmiyyəti kimi «Birja mallarının sertifikatlaşdırılması» sistemini yaratmaqda məqsəd nədir? (Çəki: 1)

- ☐ eyni dərəcədə qarşılıqlı tanınma haqqında çoxtərəfli sazişin bağlanmasına hazır olmadıqları üçün
- ☐ sertifikatlaşdırma sisteminin zəif inkişaf etməsinə görə
- ☐ məhsula sertifikat vermiş orqanların məsuliyyət daşımaması
- ☒ ticarətdə iştirak edən malların sifarişçinin təklif etdiyi normativ sənədin tələblərinə uyğunluğunu təsdiq etmək
- ☐ sertifikatlaşdırma sahəsində olan işləri müstəqil aparma imkanına malik olmaması

Sual: Rusiya Federasiyasında sertifikatlaşdırma hansı qanunlara əsasən təşkil edilir və aparılır? (Çəki: 1)

- ☐ «Baytarlıq haqqında»
- ☐ «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında»
- ☐ «Məhsulun və xidmətin sertifikatlaşdırılması haqqında»
- ☐ «Standartlaşdırma haqqında»
- ☒ bütün variantlar doğrudur

Sual: MDB ölkələrində ikitərəfli sazişlərin bağlanmasından başlamaq haqqında qərarın qəbul olunmasına səbəb nədir? (Çəki: 1)

- ☒ bu ölkələrin eyni dərəcədə qarşılıqlı tanınma haqqında çoxtərəfli sazişin bağlanmasına hazır olmadıqları üçün
- ☐ sertifikatlaşdırma sisteminin zəif inkişaf etməsinə görə
- ☐ ikitərəfli sazişlərin daha çox əlverişli olmasına görə
- ☐ məhsula sertifikat vermiş orqanların məsuliyyət daşımamasına görə
- ☐ sertifikatlaşdırma sahəsində olan işləri müstəqil aparma imkanına malik olmadıqlarına görə

BÖLMƏ: 1201

Ad	1201
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: BEK neçənci ildə yaradılmışdır? (Çəki: 1)

- ☒ 1926
- ☐ 1946
- ☐ 1952
- ☐ 1985
- ☐ 1987

Sual: Aşağıdakılardan hansının məqsədi elektrotexnika üzrə mütəxəssislər yox, adi

istehlakçılar tərəfindən istismar edilən elektrik avadanlıqlarının beynəlxalq ticarət yolu ilə realizə olunmasına köməklik göstərməkdən ibarətdir? (Çəki: 1)

- ☐ DİN
 - ☐ STAKO
 - ☐ KASKO
 - ☐ İSO
 - ☒ BEKES
-

Sual: Elektrotexniki məmulatlara aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- ☐ bəzək aksesuarları
 - ☐ gön dəri məmulatları
 - ☐ mebel
 - ☒ məişət elektrik avadanlıqları
 - ☐ inşaat materialları
-

Sual: Elektrotexniki məmulatlara aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- ☐ inşaat materialları
 - ☐ gön dəri məmulatları
 - ☐ mebel
 - ☐ bəzək aksesuarları
 - ☒ məişətdə istifadə edilən elektron və elektrotexniki məmulatlar
-

Sual: Elektrotexniki məmulatlara aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- ☒ şəbəkə elektron aparatları
 - ☐ gön dəri məmulatları
 - ☐ mebel
 - ☐ bəzək aksesuarları
 - ☐ inşaat materialları
-

Sual: Elektrotexniki məmulatlara aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- ☐ mebel
 - ☐ gön dəri məmulatları
 - ☒ işıqlandırıcı texniki mallar
 - ☐ bəzək aksesuarları
 - ☐ inşaat materialları
-

Sual: Elektrotexniki məmulatlara aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- ☐ bəzək aksesuarları
 - ☐ gön dəri məmulatları
 - ☐ mebel
 - ☒ tibbi aparatlar
 - ☐ inşaat materialları
-

Sual: Elektrotexniki məmulatlara aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- ☐ inşaat materialları

- ☐ gön dəri məmulatları
 - ☐ mebel
 - ☐ bəzək aksesuarları
 - ☒ elektron-hesablayıcı texnika
-

Sual: Elektrotexniki məmulatlara aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- ☒ müəssisə və ofislərin elektrik avadanlıqları
 - ☐ gön dəri məmulatları
 - ☐ mebel
 - ☐ bəzək aksesuarları
 - ☐ inşaat materialları
-

Sual: Neçə kateqoriyada üzvlük forması var? (Çəki: 1)

- ☐ 1
 - ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
-

Sual: CB Sxeminə daxil olmaq üçün ölkə nə edir? (Çəki: 1)

- ☐ əmr verir
 - ☐ sərəncam verir
 - ☒ sifariş verir
 - ☐ etiraz verir
 - ☐ amnisiya verir
-

Sual: İştirakçı-ölkələrin əksəriyyətinin standartlarında BEK standartlarından müəyyən qədər meyllənmələr olduğuna görə sertifikatla nə əlavə edilir? (Çəki: 1)

- ☒ sınaqların protokolu
 - ☐ sınaqların nəticələri
 - ☐ ölçmələrin nəticələri
 - ☐ keyfiyyət göstəriciləri haqqında məlumatlar
 - ☐ ölçü avadanlıqlarının siyahısı
-

Sual: CB Sxeminə yoxlamadan əvvəlki neçə il müddətində ən azı 10 sifariş üzrə BEK standartına uyğunluq sertifikatlaşdırılması aparılmalıdır? (Çəki: 1)

- ☐ 1
 - ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
-

Sual: CB Sxeminə yoxlamadan əvvəlki 2 il müddətində ən azı neçə sifariş üzrə BEK standartına uyğunluq sertifikatlaşdırılması aparılmalıdır? (Çəki: 1)

- ☐ 5

- ☐ 7
- ☒ 10
- ☐ 12
- ☐ 15

Sual: Nəzarət sınaqları üzrə bütün xərcləri kim ödəyir? (Çəki: 1)

- ☐ satıcı
- ☐ istehsalçı
- ☐ istehlakçı
- ☒ namizəd
- ☐ ekspert

Bölmə: 1202

Ad	1202
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Elektrotexniki məmulatların beynəlxalq sertifikatlaşdırma sisteminin məqsədi nədir? (Çəki: 1)

- ☒ adi istehlakçılar tərəfindən istismar edilən elektrik avadanlıqlarının beynəlxalq ticarət yolu ilə realizə olunmasına köməklik göstərmək
- ☐ istehsalçılara beynəlxalq ticarətdə köməklik göstərmək
- ☐ ekspertlərin köməyi ilə istehsalatı attestasiyadan keçirmək
- ☐ sertifikatlaşdırma üzrə mütəxəssislər hazırlamaq
- ☐ elektrotexnika üzrə mütəxəssislər hazırlamaq

Sual: Elektrik avadanlıqlarının satışında texniki maneələrin aradan qaldırılmasının əsas üsulu nədir? (Çəki: 1)

- ☐ iştirakçı ölkələrdə identifikatlaşdırmanın nəticələrinin qarşılıqlı tanınması
- ☒ iştirakçı ölkələrdə sınaqların və sertifikatlaşdırmanın nəticələrinin qarşılıqlı tanınması
- ☐ iştirakçı ölkələrdə akkreditləşdirmənin qarşılıqlı tanınması
- ☐ iştirakçı ölkələrdə standartlaşdırmanın qarşılıqlı tanınması
- ☐ iştirakçı ölkələrdə reqlamentləşdirmənin nəticələrinin qarşılıqlı tanınması

Sual: Elektrik avadanlıqlarının satışında texniki maneələrin aradan qaldırılmasına BEKES sertifikatlaşdırma sistemində nə kömək edir? (Çəki: 1)

- ☐ AB Sxemi
- ☐ DB Sxemi
- ☒ CB Sxemi
- ☐ EB Sxemi
- ☐ CD Sxemi

Sual: CB Sxeminin üzvü ancaq kimlər ola bilər? (Çəki: 1)

- ☐ BEK sertifikatlaşdırma sistemində iştirak edən ölkənin nümayəndəsi
 - ☒ BEKES sertifikatlaşdırma sistemində iştirak edən ölkənin nümayəndəsi
 - ☐ ISO sertifikatlaşdırma sistemində iştirak edən ölkənin nümayəndəsi
 - ☐ AFNOR sertifikatlaşdırma sistemində iştirak edən ölkənin nümayəndəsi
 - ☐ CEN sertifikatlaşdırma sistemində iştirak edən ölkənin nümayəndəsi
-

Sual: CB Sxemi elektrik avadanlıqlarının milli sertifikatlaşdırma sistemlərində təhlükəsizlik standartlarına uyğunluğa aparılmış sınaqlarının nəticələrinin qarşılıqlı tanınması üzrə nədir? (Çəki: 1)

- ☐ BEK sisteminin prosedurudur
 - ☒ BEKES sisteminin prosedurudur
 - ☐ DIN sisteminin prosedurudur
 - ☐ CEN sisteminin prosedurudur
 - ☐ CENELEC sisteminin prosedurudur
-

Sual: CB Sxeminin üzvü kim ola bilər? (Çəki: 1)

- ☐ ISO sertifikatlaşdırma sistemində iştirak edən ölkənin nümayəndəsi
 - ☐ DIN sertifikatlaşdırma sistemində iştirak edən ölkənin nümayəndəsi
 - ☐ CEN sertifikatlaşdırma sistemində iştirak edən ölkənin nümayəndəsi
 - ☒ BEKES sertifikatlaşdırma sistemində iştirak edən ölkənin nümayəndəsi
 - ☐ AFNOR sertifikatlaşdırma sistemində iştirak edən ölkənin nümayəndəsi
-

Sual: CB sertifikatın almaq üçün neçə alternativ prosedur var? (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Sertifikatın alınması üçün əlavə şərtə görə sifarişdə hökmən nə olmalıdır? (Çəki: 1)

- ☐ istehsalçının istəkləri
 - ☒ istehsalçının ticarət markası
 - ☐ sınaq nəticələri
 - ☐ layihə
 - ☐ müdəricat
-

Sual: Sertifikatın alınması üçün əlavə şərtə görə sifarişdə hökmən nə olmalıdır? (Çəki: 1)

- ☐ sınaq nəticələri
 - ☐ istehsalçının istəkləri
 - ☒ istehsalçının firma nişanı
 - ☐ layihə
 - ☐ müdəricat
-

Sual: CB Sxemdə iştirak etmək üçün sertifikatlaşdırma üzrə milli orqanı olmayan ölkələrin müəssisələri ancaq nədən istifadə edə bilirlər? (Çəki: 1)

- ☒ birinci prosedurdan
- ☐ ikinci prosedurdan
- ☐ üçüncü prosedurdan
- ☐ dördüncü prosedurdan
- ☐ beşinci prosedurdan

Sual: CB Sxemində neçə sınaq laboratoriyası akkreditləşdirilmişdir? (Çəki: 1)

- ☐ 40-dan çox
- ☐ 50-dən çox
- ☐ 60-dan çox
- ☒ 70-dən çox
- ☐ 80-dan çox

Sual: CB Sxemində neçə sertifikatlaşdırma üzrə milli orqan akkreditləşdirilmişdir? (Çəki: 1)

- ☐ 25
- ☐ 28
- ☐ 30
- ☐ 32
- ☒ 34

BÖLMƏ: 1203

Ad	1203
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Qarşılıqlı tanınmada əsas şərt nədir? (Çəki: 1)

- ☐ BEK standartlarının beynəlxalq standart kimi qəbul edilməsi
- ☐ sertifikatlaşdırma sisteminin həyata keçirilməsi
- ☒ standartların və sınaq metodlarının iştirakçı ölkələrdə ahəngdarlığı
- ☐ BEK standartlarının tətbiqi
- ☐ sertifikatlaşdırma sisteminin sınaqları

Sual: Kim özlərində onlara milli standart kimi təklif olunmuş təhlükəsizlik üzrə BEK standartlarına uyğunluğa sertifikatlaşdırma aparmalıdır? (Çəki: 1)

- ☐ CB Sxeminin iştirakçı-ölkələri iştirakçı nazirliklər
- ☐ CB Sxeminin iştirakçı-ölkələri iştirakçı səfirliklər
- ☒ CB Sxeminin iştirakçı-ölkələri

- ☐ CB Sxeminin iştirakçı-ölkələri iştirakçı bələdiyyələr
- ☐ CB Sxeminin iştirakçı-ölkələri iştirakçı jeklər

Sual: CB Sxeminə üzvlüyünə qəbul olunmaq üçün üzvlüyün yoxlanmasına göndərilən ekspertlər nəyi qiymətləndirir? (Çəki: 1)

- ☐ namizədin CB Sxemi qaydalarını yerinə yetirmək qabiliyyətini
- ☐ onun səriştəliliyini
- ☐ təcrübəsini,
- ☐ sertifikatlaşdırılan məmulatlar sahəsində biliyini
- ☒ Bütün variantlar doğrudur

Bölmə: 1301

Ad	1301
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Avropa bazarının Amerika firmalarından qorunması üçün SENELEK çərçivəsində elektron-texniki məmulatların sertifikatlaşdırılması sistemi neçənci illərdə yaradılmışdır? (Çəki: 1)

- ☒ 60-cı illərdə
- ☐ 70-ci illərdə
- ☐ 90-cı illərdə
- ☐ 40-cı illərdə
- ☐ 20-ci illərdə

Sual: Avropada elektron-texniki məmulatlar Sistemi necə adlanır? (Çəki: 1)

- ☐ BEKES
- ☒ SENELEK
- ☐ SERTİKO
- ☐ KASKO
- ☐ İLAK

Sual: BEK-də elektron-texniki məmulatların beynəlxalq sertifikatlaşdırma sisteminin əsas qayda və prosedurları neçənci ildə qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 1930
- ☐ 1945
- ☐ 1960
- ☒ 1980
- ☐ 1990

Sual: BEK Sistemində ölkələrin neçə cür iştirakı nəzərdə tutulur? (Çəki: 1)

- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 5
- ☐ 6

Sual: Elektron-texniki məmulatların sertifikatlaşdırma Sisteminnin rəsmi dili hansıdır? (Çəki: 1)

- ☐ rus,türk,ərəb
- ☒ ingilis,fransız,rus
- ☐ alman,yapon,türk
- ☐ çin,ərəb,fransız
- ☐ alman,ingilis,rus

Sual: BEK Sisteminə namizəd ölkə müfəttiş qrupunun nəticələri ilə razılaşmadığı hallarda öz etirazını hara bildirməlidir? (Çəki: 1)

- ☐ BEK-in baş katibliyinə
- ☒ nəzarət üzrə koordinasiya komitəsinə
- ☐ patent komitəsinə
- ☐ standartlaşdırma komitəsinə
- ☐ milli sertifikatlaşdırma sistemine

Sual: Məmulatların istehsal texnologiyası bir və ya bir neçə attestasiya olunmuş müəssisə tərəfindən istifadə olunduqda hansı qəbul aparılır? (Çəki: 1)

- ☐ texnoloji qəbulu
- ☒ tipli qəbulu
- ☐ istehsal qəbulu
- ☐ baza qəbulu
- ☐ bütün cavablar doğrudur

BÖLMƏ: 1302

Ad	1302
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: SENELEK çərçivəsində yaradılmış regional qapalı sistemə (elektron-texniki məmulatların sertifikatlaşdırma sistemine) kimlər daxil oldu? (Çəki: 1)

- ☐ Latin amerikası dövlətləri
- ☐ Cənub-Şərqi Asiya dövlətləri
- ☒ Avropa İttifaqına üzv olan dövlətlər

- ☐ ABŞ
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Qeyri-avropa kompaniyaları üçün yaranmış «texniki maneələri» dəf etmək üçün ABŞ, Yaponiya, Kanada, Avstraliya və digər dövlətlərin təşəbbüsü ilə Ümumdünya Ticarət Təşkilatında (ÜTT) nə təşkil edildi? (Çəki: 1)

- ☐ ISO-da İNFKO komitəsi
 - ☐ ISO-da REMKO komitəsi
 - ☐ ISO-da DEVKO komitəsi
 - ☐ ISO-da KASKO komitəsi
 - ☒ ISO-da SERTIKO komitəsi
-

Sual: Elektron-texniki məmulatlara, uyğunluğunun qiymətləndirilməsi metodlarına vahid tələbləri müəyyənləşdirmək hansı məqsədlə edilmişdir? (Çəki: 1)

- ☐ məmulatların bütün iştirakçı ölkələrdə istehsal oluna bilmələri üçün
 - ☐ məmulatların bütün ölkələrdə bir başa istifadə üçün
 - ☒ məmulatların bütün iştirakçı ölkələrdə bir başa istifadə edilməsi üçün
 - ☐ məmulatların bütün iştirakçı ölkələrdə akkreditasiyası üçün
 - ☐ məmulatların bütün ölkələrdə təkrar sınaqlardan keçirilməsi üçün
-

Sual: Elektron-texniki məmulatların sertifikatlaşdırma Sistemində hansı ölkələr daxildir? (Çəki: 1)

- ☐ böhran vəziyyətində olan ölkələr
 - ☐ yalnız inkişafda olan ölkələr
 - ☐ bütün müstəqil dövlətlər
 - ☐ yalnız Amerika ölkələri
 - ☒ BEK-in üzvü olan və müəyyən şərtləri yerinə yetirən hər bir ölkə
-

Sual: BEK sistemi üzrə sertifikatlaşdırma aparmaq istəyən ölkə bu sistemin qaydalarına görə nəyə malik olmalıdır? (Çəki: 1)

- ☐ standartlaşdırma və Sertifikatlaşdırma üzrə materiallara
 - ☐ akkreditləşdirilmiş laboratoriyaya
 - ☒ milli nəzarət xidmətinə
 - ☐ beynəlxalq icazəyə
 - ☐ milli valyutaya
-

Sual: BEK Sistemində daxil olmaq istəyən ölkəyə hansı komitə müfəttiş qrupu göndərir? (Çəki: 1)

- ☐ nəzarət komitəsi
 - ☐ standartlaşdırma komitəsi
 - ☐ patent komitəsi
 - ☒ Koordinasiya komitəsi
 - ☐ icra hakimiyyəti
-

Sual: BEK Sisteminin qaydalarına görə buraya daxil olmaq istəyən ölkələrdə yoxlamalar

zamanı əsas meyar kimi nə müəyyənləşdirilir? (Çəki: 1)

- ☒ təcrübəli olması
- ☐ sistemlilik
- ☐ sadəlik
- ☐ müştərililik
- ☐ qapalılıq

Sual: BEK Sistemində attestasiya olunmuş milli nəzarət xidməti milli nəzarətdə baş vermiş dəyişikliklərin tam siyahısını koordinasiya komitəsinə neçə ildən bir göndərir? (Çəki: 1)

- ☐ ildə 1 dəfə
- ☐ 2 ildə 1 dəfə
- ☒ 3 ildə 1 dəfə
- ☐ 4ildə 1 dəfə
- ☐ 5 ildə 1 dəfə

Sual: Sistemin üzvü olmuş ölkə milli nəzarət sistemində hər hansı baş vermiş dəyişikliklər haqqında kimi xəbərdar etməlidir? (Çəki: 1)

- ☐ patent komitəsinə
- ☐ standartlaşdırma komitəsinə
- ☐ milli sertifikatlaşdırma sistemini
- ☒ Nəzarət üzrə koordinasiya komitəsinə
- ☐ milli sertifikatlaşdırma sistemini

Sual: Elektron-texniki məmulatlar istehsal edən müəssisələrdə sınaq üçün hansına riayət edilməsi vacib deyildir? (Çəki: 1)

- ☐ nümunələrin sayına
- ☐ nümunələrin seçilmə qaydalarına
- ☐ sınıanan partiyaların sayına
- ☐ hər partiyadan seçilmiş nümunələrin sınağının dövrüliyinə
- ☒ sınaq nümunəsinin ölçüsünə

Sual: Uyğunluq nişanı nədən ibarətdir? (Çəki: 1)

- ☐ sertifikatlaşdırma sistemində qəbul edilmiş kommersiya nişanından
- ☐ dövlət sertifikatlaşdırma sistemində qəbul edilmiş kommersiya nişanından
- ☐ sahibkarların qəbul etdikləri nişandan
- ☐ dövlət sertifikatlaşdırma sistemində sahibkarların qəbul etdikləri nişandan
- ☒ dövlət sertifikatlaşdırma sistemində qəbul edilmiş milli nişandan

BÖLMƏ: 1303

Ad	1303
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒

Sual: ETM sertifikatlaşdırma Sisteminin yaradılmasında məqsəd nədir? (Çəki: 1)

- ☒ Elektron-texniki məmulatların beynəlxalq ticarətinə kömək etmək
 - ☐ Elektron-texniki məmulatların təkmilləşməsinə həyata keçirmək
 - ☐ Elektron-texniki məmulatların reklamasiyasını həyata keçirmək
 - ☐ Elektron-texniki məmulatların istehsalını həyata keçirmək
 - ☐ Elektron-texniki məmulatların təmirini həyata keçirmək
-

Sual: Elektron-texniki məmulatların sertifikatlaşdırma Sistemində ümumi rəhbərliyini kim həyata keçirir? (Çəki: 1)

- ☐ akkreditləşdirilmiş sınaq laboratoriyası
 - ☒ sertifikatlaşdırma üzrə komitə
 - ☐ standartlaşdırma üzrə komitə
 - ☐ Ümumdünya Ticarət təşkilatı
 - ☐ sertifikatlaşdırma üzrə elmi şura
-

Sual: Sistemdə BEK-in üzvü olan və hansı şərtləri yerinə yetirən ölkə iştirak edə bilər? (Çəki: 1)

- ☐ ölkədə standartlaşdırma və sertifikatlaşdırma üzrə milli təşkilatı olan
 - ☐ Sistemin bütün qaydalarının yerinə yetirilməsinə razılığı olan
 - ☐ digər ölkələrdə buraxılan elektron-texniki məmulatların sertifikatlarının və sınaq protokolları tanınan
 - ☐ Sistemin üzvü kimi maliyyə öhdəliklərini yerinə yetirən;
 - ☒ Bütün variantlar doğrudur.
-

Sual: BEK Sistemində daxil olmaq istəyən ölkəyə koordinasiya komitəsinin göndərdiyi müfəttiş qrupu nəyi yoxlamır? (Çəki: 1)

- ☐ milli nəzarət xidmətinin funksiyalarının BEK Sisteminin qaydalarına uyğunluğunu
 - ☐ elektron-texniki məmulatların sertifikatlaşdırılması üzrə kifayət qədər təcrübənin olmasını
 - ☐ həqiqi aparılan işlərin vəziyyətinin nəzarət haqqında milli müddəaların məzmununa uyğunluğu
 - ☐ ölçmə vasitələrinin yoxlanması üçün milli xidmətlər fəaliyyət göstərməlidir
 - ☒ ən azı bir istehsalçı müəssisənin attestasiyasını
-

Sual: Aşağıdakılardan hansı BEK Sistemi üzrə elektron-texniki məmulatların sertifikatlaşdırılmasının vacib mərhələlərindəndir? (Çəki: 1)

- ☐ istehsalçı müəssisənin attestasiyası
 - ☐ sınaq laboratoriyalarının akkreditləşdirilməsi
 - ☐ tətbiq edilən normativ sənədlərin uyğunluğunun yoxlanması
 - ☐ tipin qəbul edilməsi
 - ☒ Bütün variantlar doğrudur
-

Sual: Müəssisənin attestasiyası üçün milli sistemin nəzarət xidməti tərəfindən BEK Sisteminə hansı sənəd daxil edilmir? (Çəki: 1)

- ☐ ETM-nin sınaqları və keyfiyyətinə nəzarət üzrə sənədləri
- ☐ keyfiyyətin təmin edilməsi sistemi
- ☐ mövcud ölçü və sınaq avadanlıqlarının siyahısı
- ☐ avadanlıqların yoxlanması üzrə sənədlər
- ☒ müəssisənin keyfiyyət siyasəti

Sual: BEK Sistemi üzrə sertifikatlaşdırma zamanı normativ sənədlərə hansı konkret tələblər qoyulur? (Çəki: 1)

- ☐ sistem BEK standartlarına əsaslanmalıdır
- ☐ standartlar iştirakçı ölkələrdə birbaşa və ya dolayı metodla qəbul edilməlidir
- ☐ beynəlxalq standartın məzmunu mütləq saxlanmalıdır
- ☒ bütün cavablar doğrudur
- ☐ düzgün cavab yoxdur

Sual: Məmulatların nəzarət sınaqlarının A qrupu hansıdır? (Çəki: 1)

- ☐ xarici baxış, keyfiyyət göstəricilərinin yoxlanması
- ☐ ölçülərin və ayrı-ayrı keyfiyyət göstəricilərinin yoxlanması
- ☒ xarici baxış, ölçülərin və ayrı-ayrı vacib xarakteristikaların yoxlanması
- ☐ xarici baxış, ölçülərin və bütün texniki xarakteristikaların yoxlanması
- ☐ xarici baxış, keyfiyyət göstəricilərinin və ayrı-ayrı vacib xarakteristikaların yoxlanması

Sual: Məmulatların nəzarət sınaqlarının B qrupu hansıdır? (Çəki: 1)

- ☐ xarici baxış, keyfiyyət göstəricilərinin yoxlanması
- ☐ ölçülərin və ayrı-ayrı keyfiyyət göstəricilərinin yoxlanması
- ☐ xarici baxış, ölçülərin və ayrı-ayrı vacib xarakteristikaların yoxlanması
- ☒ xarici baxış, ölçülərin və bütün texniki xarakteristikaların yoxlanması
- ☐ xarici baxış, keyfiyyət göstəricilərinin və ayrı-ayrı vacib xarakteristikaların yoxlanması

BÖLMƏ: 1401

Ad	1401
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Laboratoriyaların akkreditləşməsi üzrə beynəlxalq konfrans İLAK neçənci ildə çağırıldı? (Çəki: 1)

- ☐ 1977
- ☐ 1965

- ☒ 1973
 - ☐ 1984
 - ☐ 1980
-

Sual: 1977-ci ildə ilk dəfə olaraq nə çağırıldı? (Çəki: 1)

- ☐ sistem materialların sınaqları üzrə laboratoriyaları attestasiyadan keçirir (Lloyd Registri)
 - ☒ sınaq laboratoriyalarının akkreditləşdirilməsi üzrə beynəlxalq konfrans ILAK (International Laboratory Accreditation Conference)
 - ☐ elektron komponentlərinin sınaqları ilə məşğul olan laboratoriyaları akkreditləşdirir, sınağı aparılan komponentdən asılı olaraq elektriki, mexaniki və digər növ sınaqları aparır (BEKES)
 - ☐ Sistem beynəlxalq ticarətin iştirakçıları olan təşkilatların sifarişi ilə verilmiş əmtəə mallarının analitik tədqiqatlarını həyata keçirən laboratoriyaların attestasiyasını aparır (FOSFA International)
 - ☐ yunları bütün dünya üçün ümumi olan kriterlərə uyğunluğa yoxlayan laboratoriyaları akkreditləşdirir (Interwoollabs)
-

Sual: International Laboratory Accreditation Conference nə deməkdir? (Çəki: 1)

- ☐ BEKES
 - ☐ ÜTT
 - ☒ İLAK
 - ☐ EAL
 - ☐ AİK
-

Sual: Ümumdünya ticarət təşkilatı nədir? (Çəki: 1)

- ☐ AİK
 - ☐ İLAK
 - ☐ EAL
 - ☐ BEKES
 - ☒ ÜTT
-

Sual: İLAK-in ekspertləri neçə tip saziş bağlanmasını təyin etmişlər? (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: İLAK və BMT AİK-in birgə qarşılıqlı tanınması üzrə beynəlxalq sazişin imzalanmasını neçə qrupa bölürlər? (Çəki: 1)

- ☐ 1
- ☐ 2
- ☐ 3
- ☒ 4
- ☐ 5

Sual: İLAK-ın neçə işçi orqanı var? (Çəki: 1)

- ☐ 3
☒ 5
☐ 7
☐ 8
☐ 9
-

Sual: İLAK-ın təşəbbüsü ilə neçə ISO/BEK rəhbərlik materialları hazırlanmışdır? (Çəki: 1)

- ☐ 2
☐ 3
☐ 4
☒ 5
☐ 6
-

Sual: Avropada akkreditləşmə üzrə neçə regional təşkilat fəaliyyət göstərir? (Çəki: 1)

- ☐ 1
☒ 2
☐ 4
☐ 6
☐ 8
-

Sual: İLAK nədir? (Çəki: 1)

- ☐ milli təşkilat
☐ beynəlxalq təşkilat
☐ uyğunluq nişanı
☐ milli orqan
☒ beynəlxalq forum
-

BÖLMƏ: 1402

Ad	1402
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İLAK -ın məqsədi nə idi? (Çəki: 1)

- ☐ Milli akkreditləşdirmə sistemlərinin qarşılıqlı tanıtmaq
☐ qarşılıqlı tanınma üzrə beynəlxalq sazişlərin daha dəqiq sinifləşdirmək
☐ Üçüncü tərəfin xarici laboratoriyanı tanıması haqqında saziş
☒ akkreditləşdirmə prosedurunun hüquqi və texniki aspektləri üzrə təcrübə mübadiləsinə həyata keçirmək

- ☐ qarşılıqlı tanınma haqqında sazişlərin bağlanması üzrə tövsiyələr
-

Sual: ILAK-ın fəaliyyəti Aİ-da hansı standartın qəbul olunmasına şərait yaratdı? (Çəki: 1)

- ☐ ISO 9000
 - ☐ ISO 14000
 - ☐ AZS 003-96
 - ☐ ISO 8402
 - ☒ EN 45000
-

Sual: ILAK-ın fəaliyyəti haqqında materiallar harada daim dərc olunur? (Çəki: 1)

- ☐ ILAK-ın Sorğu kitabında
 - ☐ Beynəlxalq təşkilatının nəşr etdiyi «Keyfiyyət menecmenti» jurnalında
 - ☒ Beynəlxalq təşkilatının nəşr etdiyi «Metrologiya» jurnalında
 - ☐ ILAK-ın Rəhbəredici sənədində
 - ☐ sınaqların və məmulatların təsnifatında
-

Sual: ILAK akkreditləşdirmə sistemi üçün nə işləyib hazırlamışdır? (Çəki: 1)

- ☐ ILAK-ın Sorğu kitabını
 - ☐ Beynəlxalq təşkilatının nəşr etdiyi «Keyfiyyət menecmenti» jurnalını
 - ☐ Beynəlxalq təşkilatının nəşr etdiyi «Metrologiya» jurnalını
 - ☐ ILAK-ın Rəhbəredici sənədini
 - ☒ sınaqların və məmulatların təsnifatını
-

Sual: ILAK-ın akkreditləşdirmə sistemi üçün işləyib hazırladığı materiallar harada dərc olunmuşdur? (Çəki: 1)

- ☒ ILAK-ın Sorğu kitabında
 - ☐ Beynəlxalq təşkilatının nəşr etdiyi «Keyfiyyət menecmenti» jurnalında
 - ☐ Beynəlxalq təşkilatının nəşr etdiyi «Metrologiya» jurnalında
 - ☐ ILAK-ın Rəhbəredici sənədində
 - ☐ sınaqların və məmulatların təsnifatında
-

Sual: BEKES akkreditləşdirmə sistemi nədir? (Çəki: 1)

- ☐ Ümumdünya ticarət təşkilatı
 - ☒ elektron komponentlərinin sınağı ilə məşğul olan laboratoriyaları akkreditləşdirir
 - ☐ Yağlar, toxumlar və piylər üzrə assosiasiyalar federasiyası
 - ☐ Yun toxuculuq məmulatları üzrə beynəlxalq təşkilat
 - ☐ materialların sınaqları üzrə laboratoriyaları attestasiyadan keçirir
-

Sual: Avropada akkreditləşmə üzrə regional təşkilatlar hansıdır? (Çəki: 1)

- ☐ ISO və BEK
 - ☐ ILAK və BMT AIK
 - ☒ EAC və EAL
 - ☐ BMT və AIK
 - ☐ BEKES və BQMT
-

Sual: EAC və EAL-ın fəaliyyəti hansı standartlara uyğundur? (Çəki: 1)

- ☐ ISO 9000
 - ☐ ISO 14000
 - ☐ AZS 003-96
 - ☒ EN 45000
 - ☐ ISO 8402
-

Sual: ILAK-in sınaq laboratoriyalarının akkreditləşməsi üzrə orqanlar səviyyəsində sazişin bağlanmasına aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- ☒ Sınaqların nəticələrinin tanınması haqqında laboratoriyanın tanınması
 - ☐ Hökumətlərarası səviyyədə sınaqların nəticələrinin qarşılıqlı tanınması
 - ☐ Qarşılıqlı anlaşıma haqqında memorandum
 - ☐ Qeyri hökumət təşkilatları tərəfindən yaradılmış beynəlxalq sertifikatlaşdırma sistemlərində iştirak etmək
 - ☐ Milli akkreditləşdirmə sistemlərinin qarşılıqlı tanınması
-

Sual: ILAK nəyi tövsiyə edir? (Çəki: 1)

- ☐ beynəlxalq və ya regional sertifikatlaşdırma sisteminin yaradılmasını tədricən həyata keçirməyi
 - ☒ beynəlxalq və ya regional akkreditləşdirmə sisteminin yaradılmasını tədricən həyata keçirməyi
 - ☐ beynəlxalq və ya regional standartlaşdırma sisteminin yaradılmasını tədricən həyata keçirməyi
 - ☐ beynəlxalq və ya regional metrologiyanın yaradılmasını tədricən həyata keçirməyi
 - ☐ beynəlxalq və ya regional sınaqların yaradılmasını tədricən həyata keçirməyi
-

Sual: BEKES akkreditləşdirmə sistemi hansı sınaqları aparır? (Çəki: 1)

- ☐ polad lövhələr, prokat, örtüklər, boru kəmərləri, dəmirtökmələr, alüminium ərintilərindən hazırlanmış məmulatlar, məftil kanatlar və s.
 - ☐ ərzaq və qeyri ərzaq məhsullarının sınağını
 - ☒ sınağı aparılan komponentdən asılı olaraq elektriki, mexaniki və digər növ
 - ☐ kimyəvi, bioloji və digər sınaqları
 - ☐ yunları bütün dünya üçün ümumi olan kriterlərə uyğunluğa yoxlayan laboratoriyaları akkreditləşdirir
-

Sual: FOSFA International assosiasiyalar federasiyası hansı sınaqları aparır? (Çəki: 1)

- ☐ polad lövhələr, prokat, örtüklər, boru kəmərləri, dəmirtökmələr, alüminium ərintilərindən hazırlanmış məmulatlar, məftil kanatlar və s.
 - ☐ ərzaq və qeyri ərzaq məhsullarının sınağını
 - ☐ sınağı aparılan komponentdən asılı olaraq elektriki, mexaniki və digər növ
 - ☒ Laboratoriyalar kimyəvi, bioloji və digər sınaqları aparırlar
 - ☐ yunları bütün dünya üçün ümumi olan kriterlərə uyğunluğa yoxlayan laboratoriyaları akkreditləşdirir
-

Sual: Interwoollabs beynəlxalq təşkilat hansı sınaqları aparır? (Çəki: 1)

- ☐ polad lövhələr, prokat, örtüklər, boru kəmərləri, dəmirtökmələr, alüminium ərintilərindən hazırlanmış məmulatlar, məftil kanatlar və s.
- ☐ ərzaq və qeyri ərzaq məhsullarının sınağını
- ☐ sınağı aparılan komponentdən asılı olaraq elektriki, mexaniki və digər növ
- ☐ kimyəvi, bioloji və digər sınaqları
- ☒ yunları bütün dünya üçün ümumi olan kriterlərə uyğunluğa yoxlayan laboratoriyaları akkreditləşdirir

Sual: Lloyd Registri sisteminin Sınaq obyektləri aşağıdakılardır: (Çəki: 1)

- ☒ polad lövhələr, prokat, örtüklər, boru kəmərləri, dəmirtökmələr, alüminium ərintilərindən hazırlanmış məmulatlar, məftil kanatlar və s.
- ☐ ərzaq və qeyri ərzaq məhsullarının sınağını
- ☐ sınağı aparılan komponentdən asılı olaraq elektriki, mexaniki və digər növ
- ☐ kimyəvi, bioloji və digər sınaqları
- ☐ yunları bütün dünya üçün ümumi olan kriterlərə uyğunluğa yoxlayan laboratoriyaları akkreditləşdirir

Bölmə: 1403

Ad	1403
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: ILAK və BMT AIK-in sonrakı birgə işi nəyə imkan verdi? (Çəki: 1)

- ☐ Milli akkreditləşdirmə sistemlərinin qarşılıqlı tanınmasına
- ☒ qarşılıqlı tanınma üzrə beynəlxalq sazişlərin daha dəqiq sinifləşdirilməsinə
- ☐ Üçüncü tərəfin xarici laboratoriyaları tanıması haqqında sazişə
- ☐ akkreditləşdirmə prosedurunun hüquqi və texniki aspektləri üzrə təcrübə mübadiləsinə həyata keçirməsinə
- ☐ qarşılıqlı tanınma haqqında sazişlərin bağlanması üzrə tövsiyələrə

Sual: FOSFA International sistemi nədir? (Çəki: 1)

- ☐ Ümumdünya ticarət təşkilatı
- ☐ elektron komponentlərinin sınağı ilə məşğul olan laboratoriyaları akkreditləşdirir
- ☒ Yağlar, toxumlar və piylər üzrə assosiasiyalar federasiyası
- ☐ Yun toxuculuq məmulatları üzrə beynəlxalq təşkilat
- ☐ materialların sınaqları üzrə laboratoriyaları attestasiyadan keçirir

Sual: Lloyd Registri sistemi nədir? (Çəki: 1)

- ☐ Ümumdünya ticarət təşkilatı
- ☐ elektron komponentlərinin sınağı ilə məşğul olan laboratoriyaları akkreditləşdirir
- ☐ Yağlar, toxumlar və piylər üzrə assosiasiyalar federasiyası

- ☐ Yun toxuculuq məmulatları üzrə beynəlxalq təşkilat
 - ☒ materialların sınaqları üzrə laboratoriyaları attestasiyadan keçirir
-

Sual: Interwoollabs sistemi nədir? (Çəki: 1)

- ☐ Ümumdünya ticarət təşkilatı
 - ☐ elektron komponentlərinin sınağı ilə məşğul olan laboratoriyaları akkreditləşdirir
 - ☐ Yağlar, toxumlar və piylər üzrə assosiasiyalar federasiyası
 - ☒ Yun toxuculuq məmulatları üzrə beynəlxalq təşkilat
 - ☐ materialların sınaqları üzrə laboratoriyaları attestasiyadan keçirir
-

Sual: Geniş informasiya işlərindən başqa ILAK nə işləyib hazırlayır? (Çəki: 1)

- ☐ Milli akkreditləşdirmə sistemlərinin qarşılıqlı tanıtmasını
 - ☐ qarşılıqlı tanınma üzrə beynəlxalq sazişlərin daha dəqiq sinifləşdirilməsini
 - ☐ Üçüncü tərəfin xarici laboratoriyaları tanıması haqqında sazişi
 - ☐ akkreditləşdirmə prosedurunun hüquqi və texniki aspektləri üzrə təcrübə mübadiləsi
 - ☒ qarşılıqlı tanınma haqqında sazişlərin bağlanması üzrə tövsiyələr
-

Sual: Geniş informasiya işlərindən başqa ILAK nə işləyib hazırlayır? (Çəki: 1)

- ☒ milli akkreditləşdirmə sistemlərinin qarşılıqlı tanınması haqqında tipik beynəlxalq sazişlərə tələblər
 - ☐ qarşılıqlı tanınma üzrə beynəlxalq sazişlərin daha dəqiq sinifləşdirilməsini
 - ☐ Üçüncü tərəfin xarici laboratoriyaları tanıması haqqında sazişi
 - ☐ akkreditləşdirmə prosedurunun hüquqi və texniki aspektləri üzrə təcrübə mübadiləsini
 - ☐ sınaqların və məmulatların təsnifatını
-

Sual: ILAK-ın vacib məsələlərindən biri nədir? (Çəki: 1)

- ☐ milli akkreditləşdirmə sistemlərinin qarşılıqlı tanınması haqqında tipik beynəlxalq sazişlərə tələbləri
 - ☒ Sınaqların nəticələrinin qarşılıqlı tanınması üçün laboratoriyaların akkreditləşdirmə kriterlərinin və akkreditləşdirmə prosedurlarının ahəngdarlığının zəruriliyi
 - ☐ akkreditləşdirmə prosedurunun hüquqi və texniki aspektləri üzrə təcrübə mübadiləsi
 - ☐ sınaqların və məmulatların təsnifatı
 - ☐ Üçüncü tərəfin xarici laboratoriyaları tanıması haqqında sazişi
-

Sual: ILAK-ın sınaq laboratoriyalarının akkreditləşməsi üzrə orqanlar səviyyəsində sazişlərin bağlanmasına aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- ☒ Milli akkreditləşdirmə sistemlərinin qarşılıqlı tanınması
 - ☐ Maraqlı tərəflərin hər hansı istehsalat və ticarət təşkilatların tərəfindən xarici laboratoriyaların tanınması haqqında saziş
 - ☐ Üçüncü tərəfin xarici laboratoriyaları tanıması haqqında saziş
 - ☐ Sınaqların nəticələrinin tanınması haqqında laboratoriyalar arasında saziş
 - ☐ İki ölkənin akkreditləşdirmə üzrə orqanlarının qarşılıqlı tanınması haqqında saziş
-

BÖLMƏ: 1501

Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: «Sınaqların nəticələrinin tanınması» tövsiyələri nə vaxt hazırlanmışdır? (Çəki: 1)

- ☐ 70-ci illərdə
- ☐ 75-ci illərdə
- ☒ 80-ci illərdə
- ☐ 85-ci illərdə
- ☐ 90-cı illərdə

Sual: Standartlaşdırma, sertifikatlaşdırma və keyfiyyət məsələləri ilə BMT AIK-də Kənd təsərrüfatı üzrə komitə hansı tövsiyələri işləyib hazırlayır? (Çəki: 1)

- ☒ aqrar sənaye məhsullarının sertifikatlaşdırılması
- ☐ meşə mallarının standartlaşdırılması və sertifikatlaşdırılması üzrə
- ☐ nəqliyyat vasitələrinin sertifikatlaşdırılması qaydalarını
- ☐ lazımi sınaq bazasının olmasını
- ☐ milli standartların ahəngdarlığını

Sual: Standartlaşdırma, sertifikatlaşdırma və keyfiyyət məsələləri ilə BMT AIK-də Meşəçilik komitəsi hansı tövsiyələri işləyib hazırlayır? (Çəki: 1)

- ☐ aqrar sənaye məhsullarının sertifikatlaşdırılması
- ☒ meşə mallarının standartlaşdırılması və sertifikatlaşdırılması üzrə
- ☐ nəqliyyat vasitələrinin sertifikatlaşdırılması qaydalarını
- ☐ lazımi sınaq bazasının olmasını
- ☐ milli standartların ahəngdarlığını

Sual: Standartlaşdırma, sertifikatlaşdırma və keyfiyyət məsələləri ilə BMT AIK-də Nəqliyyat üzrə komitə hansı tövsiyələri işləyib hazırlayır? (Çəki: 1)

- ☐ aqrar sənaye məhsullarının sertifikatlaşdırılması
- ☐ meşə mallarının standartlaşdırılması və sertifikatlaşdırılması üzrə
- ☒ nəqliyyat vasitələrinin sertifikatlaşdırılması qaydalarını
- ☐ lazımi sınaq bazasının olmasını
- ☐ milli standartların ahəngdarlığını

Sual: BMT AIK-də yol nəqliyyat vasitələrinin köməkçi avadanlıqlarının sertifikatlaşdırma sisteminin yaradılması nə vaxta təsadüf edir? (Çəki: 1)

- ☐ 20-ci illərin ortalarına
- ☐ 30-cu illərin ortalarına
- ☐ 40-cı illərin ortalarına
- ☒ 50-ci illərin ortalarına

Sual: Yüklə və minik avtomobillərinin təhlükəsizliyinin təmin edilməsi sahəsində Beynəlxalq saziş neçənci ildə Cenevrədə imzalandı? (Çəki: 1)

- ☐ 1954-cü ildə
- ☐ 1955-ci ildə
- ☐ 1956-cı ildə
- ☐ 1957-ci ildə
- ☒ 1958-ci ildə

Bölmə: 1502

Ad	1502
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Təvsiyələrdə nə qeyd edilir? (Çəki: 1)

- ☒ milli ölçmələr sistemləri beynəlxalq vahidlər sistemi və ölçmələr sistemi ilə uzlaşmalıdır
- ☐ milli akkreditləşdirmə sistemlərinin qarşılıqlı tanınması haqqında tipik beynəlxalq sazişlərə tələblər qoyulmalıdır
- ☐ qarşılıqlı tanınma üzrə beynəlxalq sazişlərin daha dəqiq sinifləşdirilməsi təmin edilməlidir
- ☐ akkreditləşdirmə prosedurunun hüquqi və texniki aspektləri üzrə təcrübə mübadiləsi keçirilməlidir
- ☐ sınaqların və məmulatların təsnifatı yaradılmalıdır

Sual: Yüklə və minik avtomobillərinin təhlükəsizliyinin təmin edilməsi sahəsində Beynəlxalq saziş nəyi nəzərdə tutur? (Çəki: 1)

- ☒ vahid omoloqasiya qaydalarının və mexaniki nəqliyyat vasitələrinin avadanlıqlarının və hissələrinin omoloqasiyasının qarşılıqlı tanınmasının vahid qaydalarının qəbul olunmasını
- ☐ nəqliyyat vasitəsinin tipinin omoloqasiyasının nəticələrini
- ☐ müxtəlif növ avtomobil avadanlıqlarına 200-dən çox standartlarını
- ☐ vahid texniki tələblərin istifadəsini
- ☐ vahid texniki şərtlərin istifadəsini

Sual: Yüklə və minik avtomobillərinin təhlükəsizliyinin təmin edilməsi sahəsində Beynəlxalq Sazişin əsas normativ sənədi nədir? (Çəki: 1)

- ☐ İSO/BEK Qaydalarıdır
- ☒ BMT AIK Qaydalarıdır
- ☐ CƏ Qaydalarıdır
- ☐ BEKES Qaydalarıdır

Sual: BMT AIK Qaydaları kim tərəfindən işlənilib hazırlanır? (Çəki: 1)

- ☐ Beynəlxalq saziş tərəfindən
 - ☐ BEKES-in ekspertlər qrupu tərəfindən
 - ☒ AIK-nin Nəqliyyat üzrə komitəsinin ekspertlər qrupu tərəfindən
 - ☐ ISO-nun Yol nəqliyyatı üzrə texniki komitəsi tərəfindən
 - ☐ BEK-in standartları tərəfindən
-

Sual: Hər bir tərəf bütün qaydaları və ya onların bir hissəsini bu və ya digər qaydanın istifadəsinin qurtarma müddətinə nə qədər qalmış müəyyən olunmuş prosedur üzrə BMT AIK-i xəbərdar edir? (Çəki: 1)

- ☐ bir ay
 - ☐ altı ay
 - ☒ bir il
 - ☐ üç il
 - ☐ beş il
-

Sual: Omoloqasiyanın vahid qaydaları AIK-in ekspertləri tərəfindən maraqlı ölkələrin nümayəndələrinin iştirakı ilə işlənilib hazırlanmış nəyi nəzərdə tutur? (Çəki: 1)

- ☒ vahid texniki tələblərin istifadəsini.
 - ☐ müxtəlif növ avtomobil avadanlıqlarına 200-dən çox standartlarını
 - ☐ nəqliyyat vasitələrinin işıqlandırıcı avadanlıqlarına texniki tələbləri və onların sınaq metodlarını müəyyənləşdirir
 - ☐ nəqliyyat vasitəsinin tipinin omoloqasiyasının nəticələrini
 - ☐ vahid texniki şərtlərin istifadəsini
-

Sual: BEK-in standartları nə hazırlamışdır? (Çəki: 1)

- ☐ müxtəlif növ avtomobil avadanlıqlarına 200-dən çox standartlar
 - ☐ nəqliyyat vasitəsinin tipinin omoloqasiyasının nəticələrini
 - ☒ nəqliyyat vasitələrinin işıqlandırıcı avadanlıqlarına texniki tələbləri və onların sınaq metodlarını müəyyənləşdirir
 - ☐ Hər bir iştirakçı ölkədə nəqliyyat vasitələrinin sertifikatlaşdırılması sertifikatlaşdırma üzrə orqanlar tərəfindən aparılır
 - ☐ vahid texniki şərtlərin istifadəsini
-

Sual: Hər bir iştirakçı ölkədə nəqliyyat vasitələrinin sertifikatlaşdırılması üzrə orqanlar nəyə əsasən yaradılır? (Çəki: 1)

- ☐ BMT AIK-nın qəbul olunmuş qaydalarına müvafiq olaraq yaradılır
 - ☐ BMT AIK-nın qəbul olunmuş qaydalarına müvafiq texniki xidmət təşkilatları yaradılır
 - ☐ 1955-ci il Cenevrə sazişinə uyğun olaraq yaradılır
 - ☐ 1965-ci il Cenevrə sazişinə uyğun olaraq yaradılır
 - ☒ 1958-ci il Cenevrə sazişinə uyğun olaraq yaradılır
-

Sual: Hər bir iştirakçı ölkədə nəqliyyat vasitələrinin sertifikatlaşdırılması üzrə orqanlar

harada qeydiyyatata alınırlar? (Çəki: 1)

- ☒ BMT-də
- ☐ AİK-da
- ☐ İSO-da
- ☐ BEK-də
- ☐ heç birində

Sual: Sertifikatı İnizibati orqan verir və bu sənədin nüsxələri hara göndərilir? (Çəki: 1)

- ☐ patent sisteminə
- ☐ standartlaşdırma komitəsinə
- ☐ milli sertifikatlaşdırma sistemine
- ☒ bu qaydaları tətbiq edən iştirakçı ölkələrə
- ☐ Nəzarət üzrə koordinasiya komitəsinə

Sual: Sertifikatı kim verir? (Çəki: 1)

- ☐ nəzarət komitəsi
- ☐ standartlaşdırma komitəsi
- ☐ patent komitəsi
- ☐ Koordinasiya komitəsi
- ☒ İnizibati orqan

Sual: Sazişə əlavə kimi qəbul edilən nədir? (Çəki: 1)

- ☐ İSO/BEK Qaydalarıdır
- ☐ CƏ Qaydalarıdır
- ☒ BMT AİK Qaydaları
- ☐ BEKES Qaydalarıdır
- ☐ CENELEK Qaydalarıdır

Bölmə: 1503

Ad	1503
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: «Sınaqların nəticələrinin tanınması» tövsiyələri hansı təşkilatla birlikdə hazırlanmışdır? (Çəki: 1)

- ☐ sistem materialların sınaqları üzrə laboratoriyaları attestasiyadan keçirir (Lloyd Registri)
- ☐ Sistem beynəlxalq ticarətin iştirakçıları olan təşkilatların sifarişi ilə verilmiş əmtəə mallarının analitik tədqiqatlarını həyata keçirən laboratoriyaların attestasiyasını aparır(FOSFA International)
- ☐ yunları bütün dünya üçün ümumi olan kriterlərə uyğunluğa yoxlayan laboratoriyaları

akkreditləşdirir(Interwoollabs)

- ☒ Sınaq laboratoriyalarının akkreditləşdirilməsi üzrə beynəlxalq konfransla (ILAK)
 - ☐ elektron komponentlərinin sınaqları ilə məşğul olan laboratoriyaları akkreditləşdirir, sınağı aparılan komponentdən asılı olaraq elektriki, mexaniki və digər növ sınaqları aparır (BEKES)
-

Sual: Təvsiyələrdə nə qeyd edilir? (Çəki: 1)

- ☐ milli akkreditləşdirmə sistemi BMT AİK Rəhbərliyinin laborator attestasiyası üzrə müvafiq müddəalarına əsaslanmalıdır
 - ☐ milli akkreditləşdirmə sistemi BEKES Rəhbərliyinin laborator attestasiyası üzrə müvafiq müddəalarına əsaslanmalıdır
 - ☐ milli akkreditləşdirmə sistemi CENELEK Rəhbərliyinin laborator attestasiyası üzrə müvafiq müddəalarına əsaslanmalıdır
 - ☐ milli akkreditləşdirmə sistemi CƏ Qaydaları laborator attestasiyası üzrə müvafiq müddəalarına əsaslanmalıdır
 - ☒ milli akkreditləşdirmə sistemi ISO/BEK Rəhbərliyinin laborator attestasiyası üzrə müvafiq müddəalarına əsaslanmalıdır
-

Sual: AİK-in sertifikatlaşdırma üzrə ən vacib nailiyyəti 1988-ci ildə hansı Təvsiyələrinin qəbul edilməsi hesab olunur? (Çəki: 1)

- ☐ «Məhsulun və xidmətlərin sertifikatlaşdırılması haqqında»
 - ☒ «Sertifikatlaşdırma üzrə beynəlxalq sazişlərin işlənilib hazırlanması və bağlanmasına köməklik».
 - ☐ «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında»
 - ☐ «Məcburi sertifikatlaşdırma zamanı uyğunluq nişanının tətbiqi qaydaları»
 - ☐ «Nəqliyyat vasitəsinin tipinin rəsmi təsdiq edilməsi haqqında bildiriş»
-

Sual: Təvsiyələrə əsasən AİK üzvləri ölkələrinin hökumətləri nə etməlidirlər? (Çəki: 1)

- ☐ qüvvədə olan qanunvericiliyə müvafiq hüquqi status verməlidirlər
 - ☐ sertifikatlaşdırma sınaqları istənilən ölkənin akkreditləşdirilmiş laboratoriyasında aparılmalıdır
 - ☒ sertifikatlaşdırma sistemlərinin qarşılıqlı tanınması haqqında ikitərəfli və çoxtərəfli sazişlərin bağlanmasına köməklik göstərməlidirlər
 - ☐ ölkəyə gətirilən məhsulların təhlükəsizliyini təsdiqləməlidirlər
 - ☐ ixrac edilən məhsulun təhlükəsizliyini təmin etməlidirlər
-

Sual: BMT AİK-sı qarşılıqlı inama nail olmağa kömək edən əsas hansı tədbirləri hazırlamışdır? (Çəki: 1)

- ☐ milli sertifikatlaşdırma sistemlərini,
 - ☐ personalın peşə hazırlığı haqqında informasiyanı
 - ☐ milli sertifikatlaşdırma sistemlərinin texniki imkanlarını
 - ☐ texniki və inzibati əməkdaşlığı inkişaf etdirmələrini
 - ☒ bütün variantlar doğrudur
-

Sual: Sazişə qoşulmuş ölkələr AİK Qaydalarını nə vaxt istifadə edirlər? (Çəki: 1)

- ☐ nəqliyyat vasitəsinin tipinin omoloqasiyasının nəticələrinə görə

- ☐ vahid omoloqasiya qaydalarının və mexaniki nəqliyyat vasitələrinin avadanlıqlarının və hissələrinin omoloqasiyasının qarşılıqlı tanınmasının vahid qaydaları qəbul olunduqda
 - ☐ müxtəlif növ avtomobil avadanlıqlarına 200-dən çox standartlarında
 - ☒ yol nəqliyyat vasitələrinin sertifikatlaşdırma sınaqları zamanı
 - ☐ vahid texniki şərtlərin istifadəsin zamanı
-

Sual: Konkret qaydaya uyğunluq sertifikatı necə adlanır? (Çəki: 1)

- ☐ «Məhsulun və xidmətlərin sertifikatlaşdırılması haqqında»
 - ☐ «Sertifikatlaşdırma üzrə beynəlxalq sazişlərin işlənilib hazırlanması və bağlanmasına köməklik».
 - ☐ «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında»
 - ☐ «Məcburi sertifikatlaşdırma zamanı uyğunluq nişanının tətbiqi qaydaları»
 - ☒ «Nəqliyyat vasitəsinin tipinin rəsmi təsdiq edilməsi haqqında bildiriş»
-

Sual: ISO-nun Yol nəqliyyatı üzrə texniki komitəsi nə işləyib hazırlamışdır? (Çəki: 1)

- ☐ vahid texniki tələblərin istifadəsini
 - ☒ müxtəlif növ avtomobil avadanlıqlarına 200-dən çox standartlar
 - ☐ nəqliyyat vasitələrinin işıqlandırıcı avadanlıqlarına texniki tələbləri və onların sınaq metodlarını müəyyənləşdirir
 - ☐ nəqliyyat vasitəsinin tipinin omoloqasiyasının nəticələrini
 - ☐ vahid omoloqasiya qaydalarının və mexaniki nəqliyyat vasitələrinin avadanlıqlarının və hissələrinin omoloqasiyasının qarşılıqlı tanınmasının vahid qaydalarının qəbul olunmasını
-

Sual: Texniki xidmət təşkilatları BMT-də qeydiyyatdan keçdiyi zaman nə alırlar? (Çəki: 1)

- ☐ ölkənin ISO/BEK Rəhbərliyinin növbəsini göstərən nömrə
 - ☐ ölkənin CE Qaydalarının nömrəsini
 - ☒ ölkənin Cenevrə sazişinə qoşulma növbəsini göstərən nömrə
 - ☐ ölkənin BMT AİK Rəhbərliyinin laborator attestasiyası növbəsini göstərən nömrə
 - ☐ ölkənin BEKES sazişinə qoşulma növbəsini göstərən nömrə
-

Sual: Sertifikat müəssisəyə nə verir? (Çəki: 1)

- ☒ məhsulu E uyğunluq nişanı ilə nişanlamaq hüququ.
 - ☐ məhsulu J uyğunluq nişanı ilə nişanlamaq hüququ.
 - ☐ məhsulu C uyğunluq nişanı ilə nişanlamaq hüququ.
 - ☐ məhsulu D uyğunluq nişanı ilə nişanlamaq hüququ.
 - ☐ məhsulu R uyğunluq nişanı ilə nişanlamaq hüququ.
-

Sual: İnizibati orqan həmçinin hansı funksiyanı yerinə yetirir? (Çəki: 1)

- ☐ vahid omoloqasiya qaydalarının və mexaniki nəqliyyat vasitələrinin avadanlıqlarının və hissələrinin omoloqasiyasının qarşılıqlı tanınmasını
- ☐ nəqliyyat vasitəsinin tipinin omoloqasiyasının nəticələrini
- ☒ nəqliyyat vasitəsinin omoloqasiyadan keçmiş tipə uyğunluğuna nəzarəti
- ☐ müxtəlif növ avtomobil avadanlıqlarına 200-dən çox standartlarını
- ☐ vahid texniki tələblərin istifadəsini

